

Kamil ƏFSƏROĞLU

YUXU*

♦ Roman



I hissə

Küçə qapısının artırmasına ayağımı qoyanda Bakı Soveti binasının qübbəsindəki saat tənbəl-tənbəl zəng çaldı, ele bil işləməkdən, zamanın hesabını sanamaqdan yorulub yorğun düşmüşdü. Başını qaldırıb saata səri baxmadım, günün nə vaxtı, nə vədəsi olmasının məndən ötrü isti soyuğu yox idi. Gündərtaya hələ xeyli varyydı.

Ünvanı yanılmadığımı emin olum deyə, girişdəki iri, qızılı herflərle yazılılanları bir də oxudum: «Azerbaycan SSR Hərbi Komissarlığı».

Hərbi komissarlıq «Bakı Soveti» (red. - İndiki "İçeri şəhər" stansiyası) metro stansiyası ilə üzbeüz, beşmərtəbəli arxitekturalı binada yerləşirdi. Bu küçədəki binalar köhnə tikiliyi və hamısı da Qərb memarlığının üslubundaydı. Tili şəkerbura buğumunu xatırladan qədim qala divarları sahil küçəsinədən enirdi. Şəhərin bu qopuğunda adam qırıbe duyular yaşayır, özünü keçmişdə hiss eləyirdi. Müasirlikdən xəber verən metro stansiyası, ora-bura şüfüyünen maşınlar, avtobuslar, trolleybuslar, bir də qarışqa kimi qaynaşan adamların dəbli geyim-keçimiyydi.

Başında dolaşan bir fikir mənə rahatlıq vermir: «Göresən, erizəmə baxıb nə deyecekler?.. Nə deyirlər-desinlər, men bunlardan at istəmirmə, dəvə istəmirmə». Ele bu qənaetlə de «Hərbi komissar general-leytenant M.Quliyev» yazılmış hündür, ağır qapını açdım. Gördüyüma inanmağım gelmedi. Gözlədiyimin tərsinə, qəbul otağında bir hərbçi belə yox idi, arvadlı-kışılı beş-altı nəfər yaşılı adamıvardı. Küncdəki enli stolun arxasında oturmuş, başı kağız-kuğuya qarışmış polkovnik rütbəli zabit olmasaydı, buranı hərbi komissarlıqlıdan çox, sosial teminat idaresinə oxşatmaq olardı.

«Xeyir ola, nənə-babalar burda ne gezirlər?», - fikrimdən keçirdim. Cavab tapmaq niyyətiyle dörüb dolusifet zabite baxdım. Amma onun özünün de üzündə sorğu sezilirdi və çox güman ki, bu ifadə mənim qəfildən peyda olmayımla bağlıydı.

Məni öteri süzüb, işaretlə boş stulu göstərdi, sonra üzünü baş tərəfdə eyleşmiş, saçı-bırçeyi ağarmış yaşılı qadına tutdu:

- Ay nənə, hərbi komissarın qəbuluna nə məqsədə gəlmişən?

- Meni deyisen, bala, - ağıbirk sualın ona ünvanlandıgına emin olmadan ötrü sorusdu, cavab gözlemeden de üreyiniń bosaltımaq istedir. - Xahiş deyendə... - ağzını sürüdü. Heyecandan dill̄ topuç vurdu. Fikrini camleyib, bu sefer sözünün kesesine getirdi: - Bala, başsa dönüm, adar-madar birce never var - Qoşqar, maa o baxır. Evimin direyidi. Golməsim ki, rüsxet vereniniz, gədəni eşgərləyip arapsınızın. Bir Qoşqarın getmeyiňen eşgərlərin işləri, gəyər-eskiləri düzəldəni k?.. Ogul, bilmirək kend yerine beledəns, ya yox, bunun qoyun-quzusu, mal-qarası var, otu-afalı, bağıbostanı var. Öziyiyyetli eşgərlək çəkmekdən de betardi. Qoşqarın rəhmətlik babası nemes davasında iki dəfə yara almışdı. O yazıq şag olsayıdı, menim buralardan, ya ləkə, onlarda özümən, nevəm getirib-öz əlimle eşgərləyi yola salardım. Yaşım ölüb, baxanım, qulluq eleyən olmasa, men naşıyaroram?

Danışından bəlliidi ki, nənəye ders keçən, dili verən olub. Divar uzunu əyəlmış yaşlılar başlarının terpəmekle Qoşqarın nənesi ile həmşər olduğunu bildirdilər, sənki ağıbirk tezə özünən yox, onların da derdini dileyirmişdi. Məndən sorusun olsayıdı, ele mən: de nənənin təfərifini tutardım, yəni yaşı adəmdı, baxanı, qulluq eleyən olmasa, bu yazıq neylerəyə? Qoşqarsız Sovet Ordusu dağlımcayaq ha...

Polkovnik bir anlıq fikrə daldı, eli bəl üreyində qırıq-qoy eleydi ki, doğrudanın Qoşqarsız Sovet Ordusu dağlımcı? Dəftəre nəse qeydlər eldi. Elbət, nənənin ağızından çıxanları sənədlişdirmək üçün kağıza köçürüdü.

Üzünü sıradıksı ağısaqla tutdu, amma ne düşündüse, fikrindən vaz keçıdi, dönbür mənə baxdı, yeni qəbuldukları işlərin işi üzündə, hamısı da bir dərddədir, cavan oğlan, bəs senin buralarda ne itiñ itib? Üzündəki suali sözə çəvirib, dili gatırınen men yerindən dikildəm.

- Sovet Ordusu sıralarında xidmət elemək isteyirəm! - dedim. - Vetenin kesilində dayanmaq her gəncin vətəndəliyi borcudul - gözümüz qırpmada polkovnik baxdır. Gar-gar danışığma yox, özümü genç saydırmı gōre saxıldı. Bələ baxanda, az yaşı yox idi, tay-tuşlarınm orduyan qayıdır, mənse hele indi gedirəm.

Qəbulduqları yaşılardı mən həyrlətə süzdüllər, sonra da öz aralarında nəse xosunlaşdırıllar. Polkovnik isə soyuqqanlılığını orumqaşa çalışısa da, bacarımadı, cəhəsini bürüyen qışığı tebessüm onu satdı.

Men farağat emri alıñsın eşgər kimi bedənimizi qurudub şax dayanmışdım. Eşgəri davranışım, deyəsan, zabitlin kefiñi durulmuştu. Memnun haldə mən başdan-ayağa, ayaqdan-başa süzdü. Baxışında taecüb sezilirdi, yani bu oğlan eşgərləye gedəndən daha çox, eşgərləndən qayıdına oxşayır. Haqlıy. İnstiütuda mənə iki al herbi denizçi forması daşıməq nəsib olmuşdu. O ehalvaltin məraqı bi tarixçəsi vənyidi...

Yətmisinci ilin sentyabri idı. Dərsler tezəce başlamışdı. Paytaxtdakı ali məktəblərin ikinci kincin tələbələrinə eşər, metros forması paylaib dedilər ki, Azərbaycanında Sovet hakimiyyəti qurulmasının 50 illiyi mühəsibətlər düzənlənəcək paraddan herbi geyimləri keçəcəksiniz. Ölər rəhbəri Leonid Brejnev'in təbərde iştirakı ilə eləqədar, bayramın vaxtı dayışdırılmış, aprel ayındandı payız keçirilmişdi. Gərgin hazırlıq işləri məsələnin ciddiyyətindən xəber verirdi və bizim üzümüzde da necə böyük məsuliyət düşdüründən xəsihi bliyirdi. Lenin meydanında (red. - İndiki "Azadlıq" meydən) keçdiyimiz herbi təlim məşqlərinə yüksək çiñli zabitler rehberlik edirdilər. İlk günler çatılık çəkək de, vaxt ölüükçə işlər qaydasına düşmürdü. Telimlər öz bahəsini verdi, bizi haqqıñ herçiblərdən seçilmişdir, ferq bər bundadı ki, silahsızdırıq. Bizi ollıgök eleyən de əlyalın olmağız idı. Fındıqburun, silahlı rus eşgərləri qısqancılıqlarını gözlemlidilər və eger zabitler işe qanşmasayırlar, onlara aramızdakı söz-səhət münaqışaya,

dava-dalaşla getirib çıxara bıldırlı. Fasılədə qızlar bize yaxınlaşır, ünsiyat yaratmaq isteyir, suallar verirdilər; cüñki inديyecan şəhərdə bəzər qaraqış-qaraqöz herbi görən olmamışdı: Rus eşgərlər bununla heç cüre banşa bliñir, gəden söz atırlar: «Devüşki, çto vi naşlı v ni? Oni je ne nastoyaše voennye» (red. - Qızlar! Siz onlarda ne tapmışız? Onlar ki, asıl herbi deyilər). Onlann atmacalarınan məhəl qyan, onlanın olmur, hamı bizi haqqıñ herbi kimi qəbul edirdi. Bu iki ayda emilli-başlı deyismiş, kışleşmişdi. İnstitutda yalnız telebələrin deyil, müümilletlər de bize münasibət başqallaşmışdı, nəsə bir məhrəbanıq, ilqılıq baxı baxışlarında. Yuxan kurs telebələr isə eynimiz qutu kimi oturan herbi denizçi formasını heyranlıqla sizlər, açıqdan-acığa bize həsed aparırdılar. Qızlar özlərini nə qədər toxtuşaqlıqlar da, onlarda da gözaltı baxışlarını duyur və bundan olmazın heç alırdı.

Qızlar yataqxanaya bizim yataqxanaya üzvəbz idil. Bu beşmərtəbeli ekiz binalar son günler sanki aqay tutub bəzər az da yaxınlaşmışdır, el uzaqtadın, çatardı. Amma ne biziñ, ne de bize san el üzərmirdi, baxışlarımxan üzəndi, baxışlarımlaşdı danışdırıq. Qızlar balkona çıxı, herbi geyimlərimizi neca sahama-nışalmışımız, cekməklerimizi neca silib parıldatmağımızı heyrənliliklə süzürdüler. Bizim beşmərtəbeli yataqxana binası qızların gözündə neheng aq geymişdi sanki ve onlar susqun nezərlərə bizi el bil uaq safere yola salırdılar. Bizi isə herbi gəminin göyertesindeymis kimi faraşqı veziyetli ałr, elmizi gicgahıncı aperib, herbi tezimə dururdular... Günləri sayı, dövlət rəhbərlərinin iştirakylı keçiriləcək o möhtəşəm bayramı sebirsizlikle gözleyirdik. Bələ baxanda, xırda məsələ, deyildi, Sovet Ordusu tarixində hələ bələ hadisə olmamışdı. Amma qəffil bir xəber ovqatımızı korladı, xəyallarımızı altüst etdi. Moskvadakılar son meqədə aylımsı, azərbaycanlı gencələrin herbi nümayişde iştirakına icazə verməmiş, - «Yoxsa, ordu içinde ordu qurmaq niyyətindən var», - deye irad da tutmuşdular...

Polkovnik eşgəri davranışına isarıyə «cavan oğlan, bu verdişler sende hardandı» deyib sorusunda, men hemin eḥvalatı xatırlatdım. Zabitin üzündən ifadəsi daha da mülayimləşdi və mundır geyməseydi, onun herbi olduğuna adəmin inanmağı gelmezdi.

- Hə, deyirəm ax... - gülmüşdim. - O hadisə Respublik Herbi Komisariyığının da nezaretiştirdi, - dedi. - Xidməti işləmə eləqədər man de meydandaydım. Onda mayor rütbesindəydim, - arızemi alıb, öteri nezər yetirdi. Şəhədat barmağını kağızda qəzdirib bıldırdı ki, tarix göstərilməyib.

Qələm götürürən enişənən aşağısında, sol tərəfə yazdım - 7 may 1976. Fəleyin işinə bax, 7 may Radio gündür. Orta məktəbdə öyrənmışdım ki, rus alımı Popov radionu mehz hemin qıç icad eleyib. O vaxt bilmirdik ki, o tarix bizim ölkəmizdən savayı heç yerdə qeyd etmir, radionun ixtiyarına xaricdə rus alımıñ yox, başqasının adına çıxırlar. Hələ uşaq yaşlılarından mənde radiotexnika ya maraq varındı. Bu baredə kitablar oxuyur, nəse öyrənirdim. Hətta detektorlu kiçik radioqabuledici de yiğmişdım. Plasmas sabun qabında yiğdiğim cihazı çəmi üç-dörd detaldan quraşdırılmışdım və o qəder besar id ki, onun işləyecəyinə özümün de inanmağım gaşmır. Evinizin arxasında tepeyi çıxb, antenə qaldırırdım. Dayışan tutulum: kondensatorun düşməyəsi ehməl-ehməl döndərdim. Qulaqlıdan çıxılı, sonra da ziñə ses eşidildi: «Danışır Bakı!». Bu, her gün evimizdə, divardan asılmış radiodan eşitdiyim ses deyildi guya, sehriydi, günəş qışından qatıldır gelir və elə bıldırım ki, düzüldülmədən sadə cihazla men çox sırfərə aqar sala bileyçəyim. Sevincim yere-göre sığdırıd. Balaca men sənki şəhər müçürüydü və dünya kiçiliş, ovçumdağı bu müclüryə siğmisdı.

«Qovorit Moskva! V efirə radiostansiyası Mayak!» (red. - Danışır Moskva! Efirde «Mayak» radiostansiyasıdır!) - qulaqlıdan başqa ses eşidildi.

Havemesi boğa bilmir, cihazın düymesini sağa-sola dönderir, Yer Üzündeki bütün sesleri duymaq, dinlemek isteyirdim.

«Inca Reşt est! Radio «Deryal» (red. - Bura Reştidir! «Derya» radiosudur!) - fars dilinde çağrış eşitildi. Farsca bilmemesin de, eşitildiyimi tutusunu kimi tekrafıladım: «Inca Reşt est! Radio «Deryal»». Seslenen hezîn müsiqi könlüküm oxşadı.

Yalın tepsisinden Araz boyundaki kändler, o tayaklı dağlar, derelek kölge teki görünürdü. Dindiliyim müsiqi de Arazın o tayından - xaric dediymiz, xaric biliyimiz memleketeden geldi ve o memlekete bizim ölmekten Araz, bir de çay uzunu tikanlı meftillerle çittenmiş serhad ayrındı. Radio dalgalarına ne hedd, ne serhad, kimi meftillerden ağınmir, hara geldi keçir, hara geldi adıllarılar. İçimde bir heves bas qaldırımdı, gözde görünmeyen o dalgalanın qoynunda Arazi adayı, dünyani dolaşmaq isteyirdim. O vaxtlar bilmirdim ki, menim uşaqlıramım, hevesim, arzum ne vaxtsa çin olacaq ve isteyime çatacaq, qiteleri, jurnalist kimi ökeleri, şeherleri dolaşacağam.

Herbi komissarlıq galislimış 7 May Radio gününə düşməsi bir tesadüf idi, ma, ya yılşımlan dediyi kimi, feleyin işidimi, bilmirdim. Bilmidiyim bir de buydu ki, burada verilecek qərarla menim galəcək heyat yolum, taleyim həlli olur. O ne yol, ne tale idi? Bu menim özündən ötrü de bir sır, mümmeydi.

Polkovnik erizəmi senədler yığmışlıq qoşluqqa qoyub dedi:

- Komissarın qəbuluna düşməyi gələcək yoxdur. Senin messəlin asandı, söz verirən ki, bir həftə sonra herbi xidmətə çağrılacaqdan. Qayıt rayonu, hazırlas. Qəbul otığından fərqli xidmət, lifte minnedim, ayaqlarına nə gelib? Enmek qalxmaq deyil ki, mükünlük olsun.

Mərtəbələrdə ne bir mülki geyimli adam, ne de herbçi gözüme deydi, sanki komissarlıqda cəmi-cümletəni ikice işçi çalışırı - general ve bir de onun adyantıbu.

Küçəye çıxanda qübbedeki iri saatə baxdım - on ikiye on üç dəqiqə işləmişdi. Dünyanın eli yerləri var, oralarla 13 reqəməni həndən sıyrıvar. Bəsləşəyər mənim beynimə batırı, xurafatdan həmisi uzaq olmuşum.

İstəyimin, nece deyərlər, tezbazar, qaparaq həll olmasına inanımağım gelməldi. Teki hər işim beləce avand, yolunda gedəydi.

Teləfon budkasına döndim ki, dost-tanşına zang eleyim. Bilseydilər şəhəre gelmişim, onlara zəng vurmamışdım, inciyerdilər.

Nömrəni yığdım. Avtomat qapıyı yese də, bağışlı qurulmadı. Küçə telefonlarının saz vaxtını görmemişdim. Ciblərimizi gezib ilkiçepliklək axtardım, tapmadım. Açığımı çıxmak istəyib, cənsiz aparata canlı bir yumruq ilişti. Avtomatlar karlı zerde almadan havayı ududlarıq qaytarırdı, bunu hamı bildirir və şəhərde yumruq yemeyen kütə telefonu çetin tapırdı. Deyəsən, bu avtomatın da qepik qaytarmaq fikri yox idi. Xelvete salıb birini de tutuzdurmaq istedim, amma baxdım ki, yaşı bir qadın gözünü mene zilliyib, qıraqılı-qıraqı başını bulayırdı. Dəstəyi astıqdım.

Hava güneşli, küklesiaş idi. Bu şəhərin küklesiaş günü az-az olur, hətta yazılanlara görə, adının menası da güləşkər şəhəri deməkdi. Burada her kükensi öz kükeliy var, gicavar kükeliy, gah beridən o yana, gah da yandan bəri esir. Gündə ne qader sent, yön dəyişərlər? Bu şəhər kükək yaraşsa da, amma men onun sakit, susquñ tehrinə daha çox xoşlayıram.

Kommunist küçəsi (red. - İndiki İstiqlaliyyət küçəsi) hemişəki təki izdihamlıydı. Yan-yöreməndən öten insanları gözaltı sürü, deyirdim bəlkə tanış-bilisər gələrəm. Bu qanlılıqlarda qardaş qardaş çetin taniyib tapardı, qalmışdı...

Herbi komissarlığın ünvani yazılmış kağızı cibimdən çıxırb cirdim, o da mene gerek deyildi. Kağız parçalarını atmağa zibil qutusunu gəzdim, sağa-sola boyandım. Yaxındakı demir qutuya sən getdim.

Alıq sesine döndüm. Təvərəpapaqlı, yosmaraq bir oğlan mene baxıb el çalırdı. Üzü tanış gəlmirdi. Amma' elə bil onu haradasa görmürdüm. Şəhər adamları var ki, geyim-keçimləri, sur-suymularıyla bir-birine benzəyirlər, daha çox ellerindəki təsbeh, başlarında təvərə papağ'a gör.

- Qədəş, şəhər mədəniyyəti alaydı! - oğlan üzünü mene tutub sövgəl dilliendi. - Lezzet elədi mene, anam canı. Baxdım ki, görürmə qərdəsimiz kağızı cırıb yera atacey, yoxsa zibil qutusuna?

Oğlanın danışından evvel bir şey anlamadım. Elə danışrı, guya onu qoymuşdular ki, şeherde temizliyə görə olsun.

Tutuldum, deməyə söz tapmadım. «Uşaq deyilmə ha, durub mene öyüydür», - ürəymində təvərəpapaqlı qınamdım.

O, divara səyəkən təsbeh saqqınladı, arın-arxayı piyros tüstüledirdi. Astagəl, rahat davranışından bəlliidi ki, təlesen yeri yoxdur. Dodaqlarının arasından buraxıldı tətüstə burula-burula qalxdıqca elə bil rəngini deyir, gahdan yaşla, gahdan da sırmalıyalı çalırdı. Məni məraq böğürü - ranglı de tətüstə olar? İyi-qoxusuna da başqayıd, tütün iyine oxşamırdı. Oğlanın üzündə xumarlıq vardi. Kefi çağ idı we deyəsen, cənəsinin altına salmağın adam gəzirdi. Tanımadığını birləşdirən ünsiyyət yaratmaq işe mərliyə deyildi, qalmışdı şeher adamı ola. Nə yuvanın qusu olduğunu hardan biləsem.

Ona üz vermemə, bir yanımı qaçaraq qoymağə çalışsam da, bunu bacarmır, dil-dil öten oğlanlardan aralanıa bilmirdim. Şəhər lehcsindən şirin danışığıyla məni əvəsənləşdirdi elə bəl. İki daşın arasında durub öz heyatını nəşr etdiyər, bunu məne məraqlı olub-olmadığı eynində gəldim.

- Özüm Sovetskidənəm, - elinə şəhərin qəlbisina tüşədi. - Cəddi-babadan ora Dağılı mehlesi deyiblər. Sovet qurulunda adını «Sovetskaya» qoyublara, bəl Sovetski deyiblər. Belkəm de eşitmışım, paltarbiçidə arvadalar oxuyurlar: «Sovetski postum oldu, milisyoner dostum oldu...»

Oğlanın dediyi küçəni mahnidan-müsəqidən yox, heqiqətin tənriyidim. Teləvə vaxt uşaqlıq dostum Murad Kiçik qardaşı Fikretle o Küçəde kireñin qalıdır, ona görə hərdən yolum o yarlaştı. Birmərtəbəli, xoşmayaqlaşınan mənzillərin bir-birinə sığlığındı dərsinqəl heyətə dör-bəs aile yaşıyırdu. Murad deyirdi Sovetskida kvartınlardan olmaq mükünlük, burda her mehəllənin, her heyətin öz qayda-qanunları, öz aqsaqqalları var. Gece saat 11-dən qecə gelənən heyət qapısını açan olmur. Eşyə myakada çıxmışın cezasi işe dəha ağırdı. Heyətin aqsaqqalı Xanismayı işi evelkil kirkəşəri elə bu qəletin üstündə qovmuşdu. Anlıb-santanın adam idı, şəhərin tanınmış qəssablarından olmuşdu. Yaşlı dolduğundan, balta qaldırımaq heyil qaimadığından dəha o işin daşını almışdı. Amma şəhər qəssabları onun xətir-hormətin saxılığı, bayramlarında et payını gönderirdilər. Cəxəllərin elinə balta verib, cörəye çatdırırdı. Qaraqabaq olsa da, məraqlı səhəbləri vardi, deyirdi en böyük arzusu teze et satmaq olub, amma dileyi ürəyində qalb, cümkü ölkəde camaata buzu, domrusu at yedirdi. Danışrı ki, domuş cəmdeklər gəldi, dava vaxtının - 41-ci ilin peçatıyla... Xanismayı kişinin ürəyində qalan bil dileyi de var idil - «Əməkdar qəssab» adı alımaq. Belə bir ad, titl olmasa da, bunuluna barışır, cılıza manis-munus, mütrübələr emekdar artist olur, məşədi. Hemzettulla oğlu Xanismayı emekdar qəssab olmur, medal almır» deyirdi. Bu barede səhəb düzənde ona en çox tessili veren cibigr. Ağakərim olurdu, deyirdi, qədəş, şəninin medalin heyətdeki o et kötүyüdü, mənqarşıq bütün Sovetski ciylları şənин kötüyündən et yeyib,

buunu yaddan çixaran, öz payına, kişi doğü. Elençik söhbətleri üreyive salmaginen, mənə «Zolotoy palçıq» adını hökumət verib, begəm? Yox. Xalq verib, el verib, el atan da ki dağ aşar.

O söhbətden sonra her defə yolum bu miskin həyətə düşəndə, ister isteməz gözüm kündəki yoğun et kötülükne satışdırı. Yan-yörsinə tapança güləsi gilzileri calınmış enli kötük guman ki, vaxtında qurşaq hündürlikündə olub, illerle onu sürtüb, qayışib bu kökə salıblar. Kötülük calınmış mis gilziler ne deyir, neden xəber verirdi, bunu bilmirdi. Murad gelecek kriminalist kim iñ bir onu deyirdi ki, belə şeýler boşuna deyil, nəse menası var. O ne menaydı? Sual mənə dincilik vermır, meni üzürdə və elə bilmirdi qəssabalar üçün medal tess esəsər, bu kötülük remzi götrürələr.

Xanismayıñ kişinini qoymuş qaya-qanunna görə, həyətə gelen qonaqların davranışına, oturub-durusuna ev sahibləri cavabdehlik dasıydırlar. Qadağalar bir deyildi, iki deyildi, bunulna yığıncaq çağırıb, kimin ne yanlış olmasına danışanda özü de güldürüb, bizi de güldürürdü, amma gülümsümüş həyat «komendantının» müeyyen etdiyi desibeli keçmirdi. Dostumuz İlham bu sayaq məşət qaya-qanunlarına haqq qazandırırmı, bunları köhnəliyin qalığı, insan hüquqlarının tapdənməsi sayıldı. Dengəsər olurdu və o sərəndə Muradgilə az-az gəlir, təbəre yataqxanasında asuludılı, rahatlılı buradakı şəraitindən üstün tuturdı. Murad: «İsa ekşine, bezib bezib olmur, geləcək hüquqlarıñ kimi Sovetkini bütün eyer-eyrisilə, yaxşı-pisiye esil məktəb sayıldı - hayat məktəbi. Cibgirli, möhtəkirilə ilə da manşır olan Sovetskiyə biliendə ki, Xanismayıñ kişinini kvartirantlı hüquq fakültəsində oxuyur, o kiçik həyat mahsələ sakınlarının görünə böyüylük dünyə boyda olmuşdu. Muradı sabahın uçaskovısı görür, işlərini bəri başdan ehtiyyatlı tuturdular. Kimi uzaqzəfəndi idinən onunla tanış olmağı girevə gezir, kimini ekşine, aralı durmajça çalışırı, yeni gələcəkin paqonlusunun gözünə görünmesini yaxşıdır. Heytin, neca deyərlər, vesininq qalması Xanismayıñ kişini ucadıb dağın başına qoymuşdu, baxrıdı ki, evvəller onu öz adına-sanına görə sayırdırlar, İndi kvartiranta görə hörmetini ikiqat getirirlər. Cibgir Ağakəmənlik fikri ise özcəydi. Xanismayıñ kişiyə deməsidi: «Qədəs, sanın hüquqda oxuyan kvartirantının idinən cikimizi-bikimizi öyrənəcəy, uçaskovı olanda bizi qulaqlayıb salacey ağıbzıb. Alayı kvartiranta tapa bilmirdin, begəm?» AP! var ey, kendilər institutu deyirler, oranın telesbərəndən saxlagınen də... Sanının ferqi var begəm, kire pulunu kimən alırsın?»

Murad mehəlləde ona olan bu ikiili, istili-soyuqlu münasibətin sebəbini bilsə de, özünü o yere qoymurdı. Buranın caraaatının lehcəsi de qəribeydi, çox sözü başa düşmek olnomdu. Bu məsələdə Fikret Körkəmeyzə yetirdi, şərqsünaslıqlıda oxuyurdu, dilçiliye hevesiydi. Bizi başa salırdı ki, nösünniye, yaxçı-yaxşı, qədəs-gardas, alayı-başqa anlamındı. Belə sözler çox idi, yaxşaydım, galın lügət alımdı.

Bu küçə bir hadisəyle da mənim yadımda qalmışdı. Birinci kurşuda oxuyaunda «Zolotoe pero» deyilən kitayski qəlemi tramvayda cibimden çıxmışdırlar. Burada her xasiyyətdə adam yaşayırı, öz sakınları, qayda-qanunlar, teher-törhüleye şəhər içinde şəhər idi Sovetski...

Sovetskiye belediyimi hemşöbhətimə bildirmək niyyətliyətə dedim:

- O vaxt 11 nömrəli tramvay da ordan keçirdi.

Tramvaydan söz salmışım oğlanın üreyindən oldu, ciòhəsi nurlandı.

- Sağ ol sen! Elençik idı... - dedi. Papiroso damığına apardı. - Gül kimi tramvay, nəs yişirdirlər, bilmirəm. Elə onunyan da kükənən xeyir-bərekəti qaçı. Sovetski cayıllarının çoxu tramvaylardan dolanırdı.

Tramvay süründürələr? - sorusum.

O, başını buladı.

- He, bildim, konduktor işleyirdilər, - bu deyə inamlı danışdım. Sözlərimin doğruluğuna şübhəm yox idi, öz adımı bildiyim kimi emin idim. Burada baş sindirməq gerek di deyildi, usağı da aydın idi ki, tramvaylarda iki adamdan başqa heç kim işləmir, bir sürücü olur, bir de konduktor. Tramvay qatar deyil ha, maşinisti, maşinist körəkçisi, - beş-on belediçisi, briqadıri, müfettiş olsun.

Oğlanın başını bulamağından bildim ki, gümənim yene düz çıxmayıb.

- Kettim, sen tramvayda kişi konduktor görmüşən, begəm? - sorusudı.

Ha istədim xatırlayım, amma yadına sala bilmədim. Menim çetinə düşdürülmüş görüb, müsbəhlik özü öz sualına aydınlıq getirdi:

- Bilginen, tramvay konduktorları ya rus matşəkeleri olur, ya de erməni axçikleri. Musurman kişiçi qoşar begəm, anası-bacısı gedib o basabasda kişi-lərin arasında biletətsən işləsin? Şəhəri yoxdu... - danışğından hezz alırmış kimi, sözü qırılmış qoymadı. - Qədəs, yadında saxlagınən, - dedi, - oşəstənni transportda sürücüyə konduktordan savayı da tər tökenlər var. Heri...

Men çiyinlərimi dərtib sudsum, yeni ne deyim? O mənim bu halımı gözləyirdi elə bil. Sözünün gerisini getirdi:

- Sovetski cayılları qabaq qapıdan silboş minib, arxa qapıdan elidolu düşdürüdlər, özü de tramvay gedə-geda, rus demisi, naxodu.

Təze tanışım yaman qəliz danışındı. Tanışım deyəndə, onun adını da bilmirdim, bildiyim buydı ki, yaman dillə-dilləverdi, engəndən sazdı. Olsun, neyime gərəkdi, beləsinin dərdini çəkmək mənə qalmayıb ha... Digər yandan da baxırdı ki, təvərəpapaqlı oğlan mənə qurd nağılı danışmır, olub-olmuşlardan, görüb-götürdüklərindən behs eleyir.

Papiroso qullar vurub, ifkə getdi. Süktük məni darıxırkı. Düşündüm, elət, sözü qurtarıb. Yaxşı gireveydi, sağollasıp aralamaq isteyirdim ki, o, fikirindən ayrılmış sorudı:

- Qədəs, sen deyin, tramvaysız da Sovetski olar?

Sualın mənə de nadərəcə dəxli olub-olmadığını bilmirdim. Düzüne qalsayıdı, bu sayaq söz-söhbət menlik deyildi. Oğlan belə sorğuyla şəhərin salahiyyətilə bir nümayəndəsinə müraciət eleyəndi, daha doğru olardı.

Gözünü üzümə dikib dumruşdu, cavab gözləyirdi. Məndən çıxmayan iş, üzgənliklənəcəm eledim.

- Olmaz! - dedim. Bu birce kelme hemsöbhətimin üryeyinə sari yaq teki yayıldı.

- Malades! Xoşum geldi söhbətinə. Əntiqə caylısan, Yarbalı canlı - dedi. Üzüne gün doğdu, guya mənim bu sözümüzə sababdan tramvayı onların Küçəsinə qaytaracaqdır.

Sözdündə onu da tutдум ki, adı Yarbalı. Bunu bilmeyin yaxşıdır, söhbət məhməlik getirdi.

«Yarbalı», - deyib müraciət elemək isteyəndə, o, sözümüzə kəsib bildirdi ki, pasportda adı Yarbalı.

Cətin vəziyyətə düşməndən, bilmirdim təze tanışımı pasportdakı adıyla çağırırm, yoxsa heyatdakı. Bu fikrin ucundan tutub ucuzluşa getmək istəmədim, pasportda neçə yazılıb, onu oğlan özü biler, bir haldə ki, danışanda «Yarbalı canlı» deyib and içir, deməli, məshəhətisi bu addır. Bir de Yarbalı-Yarbalanı ayıran ele de böyük ferq yoxdur, cəmi-cümleltəni birçə herfi.

- O tramvayda kitayski «Zolotoe pero» qəlemimə cibimden çıxardıblar, xatırladım.

- Həri? - Yarbalı təccübü üzüme baxdı, eله bil məni haradansa tanidişini həsuna getirmek isteyirdi. - Haçanın söhbəti, qədəş? - sorusdu.
- Düzaltı ilin..
- Zolotoe pero... - dilini sürdü. - Bordov rəngdə döğdürü? - maraqlandı.

- Həl - dedim.

- Ortaşında çat vardi, sapla serimisdilər...

Heyrətindən gözüm kəlləmə qalxdı, az qaldı dilim tutulsun. Oğlan eləmetleri eله dəqiq, yerli-yataqlı söyləyirdi, eşitildiyimə inanmığım gəlmirdi. Bunu hardan bildiyin soruşmaq istayırdı ki, o, usta terpenib araya söz qatdı.

- Şəhər gözlenilməz hadiselerle doldur, ulitsa polna neojidannostey, özlüyündən mizldandı. - Baxışını üzümənən yayındı.

Söhbət niye deyişliklərə sebebini bilmədim.

- Darxanda aşaqlırlara düşüşəm, - bu dəfə elindəki təsbehə özge həngələşqənləddi. - Məhələ uşaqlarıyla herən bu yannarda yığışın. Deyim ki, indi uşaqla qalmayıñ, çıxı çörək dəlisiçə kədib Rusyete, Sibire.

- Sibire? - heyreti geldim.

- Həri! Vaxt vardi, qəleti olanları Sibire sürgünə göndərirdilər, rus çarı de-kabristləri göndəren kimi. İndi adamlar özləri dobravolini (red. - köhnəlli) gedir - qazancın dəlisiçə. Xaradın yaxçı pul-para verirlər, üstəlik, nadbavkası da var. Həri... Sibire şükkür, qonşumuz cuhud Xaim köçkü getdi dünyənin o başına - Amerikaya. Burda, şəhərin mərkəzində - «Torqayıvoya» («Karganovun» tərində dəməski parkmaxer işləyirdi. Qiymət ustayı, müstərləri nazır avrədlər, məşhur artifiseller idi. Lidiya Xudatovna da onun kliyentiydi.

- Doğrudan? - yersiz de olsa, təccübümüzü gözletmedim. Ele danışdım, böyük mənəseb sahibi olan Lidiya Xudatovnaya guya xəzəndən tanıyırdım.

- Həri! İşin axırmada məhələ cayıllyara yığışib gedirdik Xaimin yanına, saçımızı müf kəsirdi. Bir kerən xəşəm gəldim ki, qərdesimən saç-saqşaqla əl gezdirsin. Xaim qayıçı götürüb tezece işə başlamışdı ki, qapı açıldı, anam-bacım olsun, simpatiçin qadın girdi içəri. Gördüm nəse məne tənis gəlir. Baxdım ki, kinodakı ögey anadı.

Yarbalanın şirin danışığı, macəralı səhbəti marağımı artırılmışdı. Qulaqlarıma inanmığım gelmişdi. Uşaqlıq xəsiyyətim idı, eله biliirdim ki, məşhur aktorlar, aktrisalar heyatda yox, ekranда yaşayırlar.

- «Ögey ana» filimindəki aktrisa? Dilərə həkimini oynayan? - heyretimi gizləmedi.

- Baxmışsan o kinoya? - oğlan menim suallıma sənalı cavab verdi.

Başımı terpedim. O filmə çox baxmışdım, sayımı-hesabını belə unutmuşdum. Nedənse, bir anlıq uşaqlıq dostum Adil geldi gözümün qəbəğinə. Kürən, qızıl-qumrasaç oğlan idi, atasına çəkməşdi. Məhəlliədə yalnız onun anası ögey idi ve o ögey ana kinodakı Dilərə həkim kimi mehriban, gülerüz deyildi, qaraqabaq, acıcidı idı, üstəlik, cənəsində ziylili de vardi, nəqliardakı kimi. Uşaqlı-böyüklü hamıdan gen gəzirdi. Ele biliirdim Sədrəddin dayı o etlaci arvadı hansısa qorxulub nəqşindən getirilib. Getirib ki, Adil analıq elesiañ. Tehərsiz qadın idi. Şəhər açılandan axşaməcan oğulluğuna göz verir, işq vermirdi, onu her buyruga buyurur, oydun yarindr, kəhrizdən su daşıdırırdı. Adil analığının qarqaşılıqından abira boğular, başını qaldırmadan buyurlanıñ işi görürdü. Ders oxumağı güclə vaxt tapır, gecələr gec yartrı. Anam deyirdi o arvad yaxıq əşyənin gününü göy eskiyə büküb. Bu sözlerin menasını anلامasam da, eşidində kefim pozulurdu. Ele biliirdim göy eski ancaq ögey analarda olur, eله gələndə özürləri getirirler ki, ögey uşaqların gününü ona büksünler. İstayırdım ki, Sədrəddin dayı o qanisoyuq,

ezazlı arvadı qaytarb aparsın. Men yalnız heyati, həyətimizi yox, eله nağlıları da ögey anasız görmək isteyirdim...

Yarbalanın səsi meni xeyaldan ayrırdı.

- Qədəş, çorta getmisen?

- Həe, - mizldändim.

- Fikrin məndə olsun, - xəberdarlıq elədi. - Onu deyirdim axtı... Baxdım ki, Xaim çəşit qalib. Axşam vaxtı müstəri gözəmlərdi. Ögey ana sorusdu, Xaim, bu ne biabırıqlıdı, begam san kişi saçı da kəsirsen.. Xaim külbas da bilmirdi ne desin, dili girmişdi qarına. Yaman yerde axşamlarımdı. Bir yənnanın baxşanda, xırda məsəle de döğdürü. Qədəş, təsəvvür eləğinən arvad hamamına kinki girib, eləncək bir cəpəydi (red. - cerevizçaynəne proşesiv - fəvqələdə hadisə). Fikrəsədim ki, men cehennəmə, dostumun işi şüluq olaceyə, şəhərə xəber yaşıyala, müstərlər onu baykot edəcəyə.

Söhbətinin bir yerində kemhövəsələyələb sorusundan:

- Bas, sonra noldu?

- Nolacey? Göründüm ki, Xaim ögey ananın qulağına nə piçıldadısa, sekunda arvadın nastroenisi deyildi, dönbü məna ela mehriban-mehriban baxdı, kinoda İslmayla baxır ey, bax eləncinçine. Kreslödən cəl qalxıb yerimi, rus demisi, nastoyaşı klienta verdim. Mennen soruşan gerek, ale, dağlı balası, senin beləncik yerde nə ölümün var ki, heç nəden de zibile düşən. Bayira da qıxa bilmirdim.

- Niye?

- Nece cixim, saçımın yansı qırılxıb, yansı yox. Lomkadayıdm, nastroeniem körənləndi. Yaxçı döğdürü, kimse mənə dəməski parkmaxersiklərde nəşr görməldi? Nese.. Müstərləri yola salanınan sonra Xaim özüne gəldi, dedi o maçexanın (red. - ögey ana (rus.)) qulağına bilsen nə piçıldadım? Dədlim Yarbalı qerdeşimiz məhələ cayıldı, balaca vaxtının anasını itirib. Ögey ana, yanında böyüyüb.. Söhbətə baxğın...

- Amma yaxşı udurub, - dilləndim.

- Cuhud kəlliəsi alayıdə de.. Xaim qızıl oğlan idi, menim kisəmən qəfdi. Qədəş, bilgilişin, şəhəri şəhərələyən cuhudlardı. Nece deyim ki, basa düşən? Beləncik dəe, şəhərin istotu-duzudular.

Qeriba müşaçayıslı, amma üstünə vurmadım. Parikmaxeri çıxdan tanırımdı kimi, sorusundan:

- Xaim səne məktub yazır?

- Həri!

- Nə yazır?

- Yazar ki, heyf döğdürü Bakı bulvarı...

- Sən nə yazırsın?

- Men de yazırsın ki, bəs sən ne bilmisin, məhələ usağı? - Yarbalı sözünün gerisini getirmiyib, menali-menali qırımsı. - Qədəş, - dedi, - xətrivə deyəməsin, sənənən yaxçı müstəntiq çıxar, Ətağa cəddi. Meni doprosa tutmusan: o ne yazır, sen ne yazırsın?.. - Nə fikirlərsə, meni təpedən-dırnaqə süzdü, ele bili indice görürdü.. - Nese, sənənən şübhələndim, - mizldändi, - birdən müstəntiq olarsan, bilmər. Uşaqlıqda qanır ki, Şura hökumətindən xərcinən məktublaşanlar şəpin kimi baxırlar... Yoxsa, kontr-razvediksen, qədəş? Nəş gizlədirsən? Boynuva alıgen, burda ne var, begəm? Daya xoş, men de cülyənəm ki, dostum kontr-razvedikdi. Məhələde vesim qaixar, alayı cüre.. Hə, necedi, oxudum seni?

Men başımı buladım.

- Həri?.. - o, papığının üstündən başını qaşdı. - Onda uşakovısan, anam canı! - bu dəfə inamlı dedi.

Yena başımı buladım. Zənninde yanıldığından köksünü övdürdü. Menim müstəntiq, kontr-razvedçik, ya da uşakçı olub-olmamığını metlebe ne dəxli vardi, bunu anlamırdım. Amma yox, deyəsen, teze tanışından ötrü dəxli vardi.

Yarbalə taleyindən narazı adam kimi gileyəndi:

- Men yetimde hardadı o bəxt ki, uşakçı dostum olsun! - papirosa quşlu vurub, yanımızdan öten, qısaşəkli sərisin qızı süzdü.

- İnostranckadı! Özü de polyakçıdı, - dedi.

- Oxsuyur, - dilim süründüm.

- Ale, oxşuyur ned? Yüz faiz men deyəndi, Ətağ! Ölmüşdül Yarbalanın anası, inostranckı mestni blandinkadan seça bilmesin. Şəhər usağı doğluk begem?

Heyrət meni görmüşdə, eli bilirdim bərkini tutsam, oğlan «polyakça» dediyi o qızın Varsavadakı ünvanını nöqtə-vergilünəcən sölyəyə biler. Menimlə danişsə də, amma gözü sanığın gözəlçənin dalınca qalmışdı.

- Qədəş, fikir verdin? Özüñü Sofi Lorene oxdadıb. «Podsolnux» (red. - «Günebaxanlar». İtalyan film) kinosuna baxmışın?

- Ha, tələbə vaxtı görmüşəm.

- Mense düz doqquz kerəm baxmışam, fisqırıq filmdi. Xaim o kinoya Amerikada da baxıb. Mektubda yazmışdı ki, Yarbalə qədəş, hesab eleginen sen «Podsolnuxini» görəməmisen, burda baxımdıram eləncik kadrılar var, lap sen isteyən... - oğlan dilxor halda elini yelədi. - Deməgindən, bizimkiler xarici kıloları emməlcə-başlıca sünnet eləyirmiş, prosto, xəberimiz yoxmuş. Eləncik ləntiləri ora-burasına kəsib, atır, bir-iki yerdə öpüşmə saxlayırlar, vassaləm. Soruşasən, ale, senatı nös zay eliyirsiz? Kışlər pul qoyub, kino çekib... Bəlkəm, men prav doğləüm?

Ne cavab verəcəyimi bilmədim. Bele baxanda, cavab verməye borcu da deyildim. Amma deyim ki, kepkəli oğlanın suali maraqlıydı.

Ağlıma gelən söylədim, dedim sosializm camiiyyətinin öz exiąq normaları var, aqraq-saçqı sehnərlər bizlik deyil, burjuylar üçündür... Ya mən fikrimi yaxşı izah etmedim, ya da söylədiyimləri oğlan qavraramadı, ciyinlərini dərtib sorğusunda:

- Qədəş, eşqdi, mehbəbtidi, bunun sosializme, kapitalizme ne dəxli var? Bağışlaşın, sosializmde er-arvard, qadın-kısı bir yatağa girmir begem?.. Onda bu qədərən insan ölkəde hardandı, həcileyleklər getirib? Kinodə de, nece cekili, eləncik de milletə göstərginən, daha nös qayçılıyırsan? Söhbət doğğu, Yarbalə canı!

Onun birdən-bire səhəbatın yönünü dəyişməsi, açığı, heç ürəyiləndən deyildi. Yaxşı ki, meni çox da intirdə qaymadı, bayağıq səhəbatı qayıtdı:

- Yazdırına görə Xaim orda da dəməski parımxaxerdi, bəy kinfənde dolanır, evi, maşını... Men de yazdım ki, day da xoş, istəməyin gözü çıxın... Deyir oralarla işin-güçün oidi, dolanlaçeysem.

Amerikaya belediyində, yarmış kimi, başımı terpedib oğlanın sözlerini təsdiqlədim. Mənim bù hərəkətim onu daha da hevesləndirdi, hülkümu qabamış bozğunu qaz teki irəli uzadıb sözünün gerisini getirdi:

- Akademiyada bìl alım var, köhne heyətdə qonşusuyadı, bir kərem onyunan küçədə - Torqovıla Leytenant Smithin təməndə su budkeşinin qəşənində rastlaşdım. Soruşdum, köhne qonşu, teze ne var, ne yox? Dedi yaqxılıq, Amerikaya komandirovka gedirəm. Dedi day da xoş... Xaimin adresini verdim, dedim cuhud balasıdı, alayı cayıldı, onu taparsan, deyəsen Yarbalanın köhne heyətdəki köhne qonşusuyam. İşivə yarayar, baxmagınen, Amerika nəbəled yerdii...

- Yarbala, bari, gedib tapmışdım? - yene marağımı boğmadım.

- Həri. Xaim onnan mene «Levis» cins şalvar da padarke göndərmişdi. Şəhərde yedinkaydı. İki yüz manat verdilər, satmadım. Nös satmalydım? Torqovida gedende hamı menim şalvarma baxırdı, orginalıydı... Alım qərdesim dənisində ki, Xaimin oralaşma yaxçı vesi var, elə parımxaxerdi, eli yaxçı getirir, pula pula demir. Menim yanında her blandinkaya eli stili priçoska düzəltdi, kopyia Merlin Manroydu - «V case odni devüşki» (red. - «Cazda yalın qızıldır») kinosundakı qız... Alım deyindən görə, Xaimin kliyenti kalanmış, müsterilərin birini getirir, digərini aparanırmış...

Men təcəübümüz güzəltmedi:

- Ne təhər yəni, müştarını getirmişlər? Özləri gəle bilmirdi ki?

- Ale, nece gəlsinlər? Ölüler yerişir begem?.. Sen deməginən, o yetim Xaim poxorxonu bürünən dəməski parımxaxeriyim, olmuş madamlara mademuazzellərə priçoska düzəldim.

Men dikkindim, canımdan gizliliyət keçdi, elə bil üzünə görmediyim Xaimin yanındaydım, durub onun nece işlədiyinə, Yarbalə demiş, ölü madamlara mademuazzellərə nece priçoska düzəltməlyine baxırdı.

Desmal çıxarıb-üzündə pucurulanmış soyuq tərqi tuturdum. Tərə birlikdə sıfetimdeki xofu da silmək istədim. Menim bu halim Yarbalanın gözündən yawnamıdı.

- Qədəş! - dedi. - Baxıram, sen də mənim kimi ölüden qorxansın. Rehmetli babam Lüt Letifin sözüldü, deyirdi bu dünyada ölüden yox, diridən qorxun... Bir sözü de vardi, «düşmən seni daşla, sen düşməni aşa...» Köhne kişişlər eləncik idilər, az deyirdilər, amma tuz deyirdilər. Get, Karl Marksın «Kapital»ını oxuglichen, görüm orda belənçin fışsqıñ kələm tapa bilsən! Ay təpdin aa... Söhbəti yoxdu...

Yarbalanın «Kapital»dan danışmağı marağımı çəkse də, amma buna o qədər de məhəl qoymadım, cünki Marksın bu eserinin adını eşidən çox idi, oxuyaşsa az, barmaqla sananardı. Bununla bağlı məsləhətlişəfələr de dolaşırıdı. O lətifələndən biri lap məşhur idil. Deyir dağ rayonlarında birinə koftoxunuñ Kommunist partiyası sıralarına qəbul edəndə katib onun savadın yoxlaması üçün sorğus ki, «Kapital» kim yazar? Koftoxu elə bilsər «Kapital» sıkiyət məktubdu, andaman-eleyir ki, xəberim yoxdu... Bunu eşidər-eşitmez məlis reisi o koftoxunu elə hemin axşam getirdir şöbəye. Ona herbə-zorba gelir, üstüne qızıqır ki, «Kapital» yazmışan, niyə boynuna almışın. Məllisər zəhmətində yaxşıca kötekəylərlər, yalandan boynuna götürür ki, o Yazıq baxır ki, onu döyüb öldürəcəklər, yalandan boynuna götürür ki, o zayıb. Məlis reisi razı halda telefonun destəyini qaldınb katibe zeng vurur, deyir, yoldaş katib, o deyvüs boynuna alıd, «Kapital» özü yazıb...

- Sözü nəye getirirdim, qədəş? - oğlan elindəki təsbehî şaqşıqdatdı.

- Xaimnən danişsındır, - xatırlatdım.

- Həri... Xaim o alım qərdesimə boğaz çəkib, yalvarıb ki, amanın günündü, poxorxonu büründə işlədiyimi baxılmısnı... Ale, nece yəni Yarbalə bilməsin? Bu dünyada Yarbalanın bilmədiyi haqq-hesabı var begem?.. Deyirəm dünyənin işinə baxıngın, burda şəhərin krasavitsalarını yar-yaşarışa salan İndi Amerikadə ölüllerə priçoska düzəldir.

- Oralarda buna pis baxmazlar, - nesse bir sóz söylemek xətrinə fikir bildirdim.

- Qədəş, pis baxarlar, ya yaxçı, söhbət onda doğğu, söhbət alayıd. Öz payına deyirəm, məne doqquz milyon versələr də, rodnoy şəhərindən qıraqa çıxmaram, sosiska-cörək yeyim, amma yerimdə-yurdumda yaşayım. Tərki-vətən olmaq mənnik doğğu. Vətən, Rac Kapur demiş, yapon

başmaqlarlı begem, kefin isteyende deyişesen? Men deyişsem, heyeti, ya da uzağı, mehləni deyişerəm. Üç kərəm ev deyişmişik, amma baxıram ki, kohna heyətin yerini vərnir. Bir heyətde böylüyün cayillar alayıd, arada məhrəbənlik olur, sonrakalar nəsə adama çujoy (red. - yad) gelir. Belkəm, men prav səhəbet emlərim, qədəş?

- Yox, niye ki? - sənə sualla qarışıldınız. Əslində, bununla həmsöhbətinin destdəklediyimi bildirmek isteyirdim.

Oğlan bu defa papirosa yanğıyla, derin qullab vurdur, üzü tüstü perdesi arxasında eriyib idti. Ancaq bu hal çox sürmədi, tüstünün çəkləniləsi ilə onun gülümşər sıfatı yene peydə oldu. Danışığıyla mənə başqasıris verib-vermediyi yəni soruşdu. Bılıldırım ki, onun söhbətər mənə kino, teatr qəder maraqlı.

Sözümüzən gerçəklilikinə əmin olmaq isteyirmiş kimi, məni diqqətən süzdü.
- Həri?.. - soruşdu. Oğlinin dalyılı kepkəsinə geri elədi. Susdu. Sanki sözü qurtarmışdı ve innen belə ne deyib, ne danışacağıını bildirdi.

Müsahibimin süsməyi məni danixrdı. Adam avar, danışında maraqlı, ne danışırda danışın, təki süsmasın. Adam avar, danışmasa yaxşıdı.

Yarbalba ne fikirləşdi, lapdan-şapdan soruşdu:

- Qədəş, pis çıxmasın, şəhər adımasın, yoxsa? - maraqlandı.

Bela söhbəti heç vaxt xoşlamışam. «Haralisan»... - deyib məndən soruşanda, sualdan yayınmağa çalışırmış. Odur ki, oğlanın da sözlərini qəribiliyə saldım, kino diliyile dənişib, canımı qurtarmaq istədim:

- Ləməkanam.

Deyəsən, sözünə onu açmadı. Üzünü turşutdu.

- Qədəş, meninən Nəsimi dili danışmagın... Şəhərlisin, yoxsam kəti? Mən diliyi sürdüüm:

- Yox, ne şəhərləyim, ne kendçi, rayonnuyam.

O, gözlərinə qızılı qırmışdı.

- Rayonnou olduğun danışığının bilinir, seni sinayırdım ki, görüm ne deyeyesen? Özüvə götürməginan, rayon əşəqlərin qatardan düşən kimi ilmənadınan körük yeyir, deyirlər olduq şəhərlə. Ale, şəhərlə olmaq asandı begem? Heç. 1 nömrəli medtexnikumun qızıları şəhərləri ola bilir, qalmışdı dünənki uşaqq-muşaq olsun. Söhbət dögül, man ölüüm!

Yarbalanın ağızı berk qızışmışdı, öz danışığında hezz allığı açıq-askar göründürdü. Deyim ki, nəşənlər getdiğinde mənə daha da maraqlı geldi, maraqlı gəlməseydi, xudahafizlər, çıxbı gedərdim. Ünsiyyətli adam ayndı ve insanın, bu oğlanın, özü dəməş, alayı Yarbalı cayıldı.

Yarbalba papirosa bir qullab vurdur, ağzından çıxan tüstü burum-burum burulundı, yena de rəngend-rəngəndi. Yena de yaşla, saryla çalıd ve bir anlıq oğlanın süzgün gözleri, güləş çohriş duman perdesi arxasında yena de eriyib idti. Bu hal çox sürmədi, tüstünün çəkləniləstiyə o, yenidən peydə oldu, ele bəl gizlenipa oynayırdı. Baxırdım ki, papirosu arın-araxın çəkir ve ele bılıldırım onu maraqlı-macəralı söhbəti da papirosun bitməsiyle səna çatacak. Açıçı, bunu istəmirdim.

Müsahibim tələsməden, aramalı sözüne davam etdi:

- Men özüm evveller kinoməxanik pomoşnikiydim, Poluxinə Sedmoy paralelinin türindəki klubda kino göstərirdim...

- Hər? - oğlanın sözünün kesdi. - Deyirəm axı, artistləri yaxşı tanıyırsan,

- Səhəbi yoxdu. Sözüm böyük çıxmasın, hele kinoya da çəkləniləsem.

- Doğrudan?

- Həri... «Uşaqlığın son gecəsi»ndə oğlan itgəzdirən qızı işləmek isteyənde küçənin o yanının cayillar keçir a, onların arasındaki kepkəli menem de...

- Həe? - heyətini gizlətmedim. Qəhrəmanın qızla tanışlığı filmin maraqlı epizodlarından idi, amma ha fikirləşdirmə da, Yarbalanın dediyi o kepkəlini yadına getirə bilmedim. - Maraqlıdı, - dedim.

- Ale, kənəncə maraqlı... - Yarbalba təşərləndi. - Olan şeyləri danışıram, gopa basmıram ki... Amma bir şey pıstdı ki, uzadın çəkilər, özüm özümü tənya bilirməm. Hələ çayallanı bilən nece dilox olmuşdur? Sorusuldular, qədəş, o küləbə rejissor seni nös krapnu planda göstərmeyib? Men de deyirdim ne bilim, ale, eləbt, ona görə ki, qlavını qerçəyen cəstine deyər.

Müsahibimin sözlərinin birini de qulaqlımdan ötürürdüm. «Bu zalim balasının özü bir kinodu...», - düşündüm. Yarbalanı tipə olaraq hanısa filmin qəhrəmanını kimi görürdüm. Kino tarixində bəhə hallar olub - rejissorun Küçəde rastlaşdır, çəkilişə devət etdiyi təsadifi bərə adam rolin öhdəsindən peşkar artistdən yaxşı gelib, özü de məşhurlaşıb, filme de uğur qazandıb.

Bəs söhbətçil oğlana rast gelməsəydim, şübhəsiz, vaxtim hem de kinoda ödürükdəm. Şəhərin bir işi de yaxşıdı ki, kinoteatr çoxdu, birlərindən çıx, o birinə gir. Teləbələrin təz-tez getdiyim yerlərdən biri «Bilkic Kinoteatndır». Burada sehərdən «axşamadək fasıləsiz olaraq senedli filmər göstərilirdi. Bilet de baha deyildi, teləbələrin cibinə görəydi. Demiriyol vağzalıyla deniz limanının arasında yerləşdiyindən bu kinoteatra zəl ojaldınya (red. - Gölzələme zəl) da deyirdilər. Qatar, gəmi yola düşənək vaxt ödürək istəyen semisini gününə burada keçirirdilər. Odur ki, kinoya iri çəmənən və bağlamalarla gələnlər heç kəsə təsəccüb doğurmurdur, buna kinoteatrin işçiləri de alışmışdı, təməşəçilər da. Qarənli zələdən başlılamalarla, çəmənənlərən işləb yixilan çox olurdu. Mənim de başıma gəlmüş, həttə bir yol qolumna da zədələmişdi.

Yarbalba yuxudan aylıbmış kimi, döyükdü, Küçəni o üzə keçmək isteyen kişiye irad tutdu:

- Qədəş, inciməqinən, burda peşəxəndi perexod (red. - Piyada keçidi) yoxdu axı, nös rənşənəsi eleyirsən?

Kişi səsə döndüdü de, dinnədi. İradi haqlı bilib, aralıdakı keçid zolağına səri uzaqlaşdı.

Müsahibim başını buladı.

- Öldüm, öyrede bilmedim bu milleti del.. - gileyəndi. Öz emelindən hezz alındığını gizlətməyib, burnunu dök qaldırdı.

Oğlanın bu sayən davranışını ürəyməndən xəber verdi. Fikirləşdim ki, hamı Yarbalı kimi olsayıd, şəhərdə qayda pozan, eyri iş tutan tapılmazdı, işler yaxı kimi gedirdi...

Onun bayağı söhbətə qayitmağı: gözlədim. Yaxşı ki, məni çox da intizarda qoymadı. Sözünən gerisini getirdi:

- Srokumu çəkib zənnən qayidənən sonra tüpürdüm kinoməxanikliyə. Dedin, ale, heyətin özü kinodu, man bu milletə ne kin oğostərəm? Gedib 4 nömrəli - kendilər bolnisanında kaçəçar isledim. Bir kvartirantımız vardi, o qərdesimizi de liftor qulluğuna düzəltdim. Bir kino çəkiblər e, «Lifçi qızı», bax eləncinə, amma bəli, lifçi oğlan idı. Ale, baxdım ki, her kərən lütfin dütəyminisini basanda yetim qızları eşit, kəlməy-şəhadətinə oxuyur. Dedin, qədəş, kosmosa-zada uçmursan ki, nös bu hala düşürsen? Son döndürçün mərtəbəyə qalxmışdan belənən qorxursan, ona qalanda, kosmonavt Yuri Qaraqın neyələndi? İki həftədən qonşum anqılayıb səlyodkaya dönmüşdü.

- Var ele adamlar, yüksəkkiləndən qorxurlar, - dedim.

- Həri... Gördüm belənəcə çox getmeyacey, o yaziç azar tapacey. Bolnisanın qlavıraqçı xətrini isteyirdi, mənə simpatiyaşı vardi. Dedin, doktor,

bəlkəm kettimizə kendilər bolnisasında alayı iş verənə?.. Dedi ne söhbəti, Yarbalı? Beçəşm (red. - Gözüm Üstə (fars.)). Sağ olsun, qardaşımızı keçirdi alayı işe. Hərdən rastlaşanda sorusurdum tezə işivin adı nədi, gönülərinə dərtib deyirdi bilmərəm, həra buyurular, ora gedirəm, buyruq yoxlam. Deyirdim, ale, molçat eleyin, şura hökumətində eləncik iş-peşə yoxdu, Trudovoyunda «buyruq qulu» yazılıb begəm? Adəmin başında turp erker, men şülm. Sovetin qul, quldar sözlərindən zənnəy-i Zahlesi gedir. Həri...

Əqlən daha nese demək istədi, amma künçün o üzündən onu sesləyen dostlarını görüb, sözünü deyəsdi:

- He... Uşaqlar geldi. Gedirik Şıxova krivetka çıxarmağa, meylin çekir, san da gelginen. Ürkəndən deyirəm, Yarbalı canlı! Krivetka behanədi, kalan yemək-içmək götürürük, özü de birincini denizin qəsəbəsinə vururq. Alayı cürə ola bilmez, şəhər camaatının dolanışığı dəryadan çıxır. Asetirini, sevruqası, qara kürüsü? Xaim yazar ki, Bakıda qara kürünən xörək qasıçıyla qasıqlıqlı yediyimizi danışında burda hes kes inanırı, deyirlər Amerika prezidentinin bütün ömrü boyu yediyi qara kürünü toplasan, iki-üç qasıqlıdan çox olmaz... Orlarada qızılı qymətnədi. Həri... He, na deyirsən, gedirsen bizləyin krivetka çıxarmağa?

Dəvətə görə Yarbalı təşəkkür eledim, dedim rayona qaydırıb hazırlaşmalyam, esgerliyə gedəcəm.

- Esgerliyə? - sorusdu.

- He, Elbət, sen esgerlik çəkmis olarsan? - maraqlandırmı.

O, gələnləri qızıb qırmışdı. Dama-dama köynəyin qolunu yuxarı çekib, döymə şəkli göstərdi - xəncərə sarılış ilan təsviriyydi.

Men rəssam fırçasından çıxmış bir tablo qarşısındaydım kimi, maraqla baxır, «esərə» ideya ve məzmununu anlamaya çalışırdım. Əqlən köynəyin qolunu həle yuxarıda tutmuşdum, deyəsan, bəllə marad göstərməyim xoşuna gelmişdi. Mənde xasiyətdi, her gördüyümdən bir məna çıxarmağa həvəsiyəm. Odur ki, soruşaqçalıqın vardi.

- Xəncərə sarılan gürzədi? - maraqlandırmı.

Sualım Yarbalanı açağındı. Nəralı haldə çıçılıneri çekib cavab verdi:

- Qədəs, gürzədi, ya kobradi, ne fərgi var? Sen bunun mənasına fikir verginəni - ikisi de smertdi, ölümdü. Xəncər doğrayı, llansa zehriyle öldürdü...

Sualım çox olsa da, əqləni yoldanın eləmeyim deye, daha heç ne soruşmadım.

O, telesse de, bayaqqı səhbəte qayıldı, deyəsən, üreyini tam boşalmamış getmek fikri yok idi.

- Qədəs, - dedi, - yədində saxlaginen, Sovetski cayilları esgerliyə yox, türme çəkilişlər, - gürürə elini sinesinə vurdu. - O da bir məktəbdə - heyat məktəbli. Orta düşəndə namus üstə düşəsen, yoxsam... Ne isə, üzən səhəbdə... Men getdim. Sələmet qalğınlıq! Nemes demis, aña viderzəhen - kükənin o üzüne san boylandı. Sönmüş papirosun kötülüğünü yere atdı, ayağıyla ezdii.

«Buna bax, bayaqqan mənim başıma aşıl qopyurdu, amma özü papiroş kötülüğün yere atr», - üreyində əqləni qıadmış. Onu seyslibə iradımı bildirmək istədim. Yarbalı üreyimdən keçən duylubmus kimi, ayaq saxladı, qaydıl kötülük qaldırı, tulladı zibil qutusuna. Özündən razı haldə üzüme baxdı, elbat, gözləyirdi ki, men de el çalıb onu alışqayacam. Mense elə fikirdən uzaq idim, bu adam alışqanlığına ne iş tutmuşu ki?.. Ağrı, belə tez getmeyinən heyvansınlardım, maraqlı əqlən idı, elə bil onu çıxdan tanırdım, bəlkə də ne vaxtsa, haradəsa rastlaşmışdım.

Yolu o taya piyada keçidindən yox, kəsesinə addadi, Əl eləyib məni seslədi:

- Qədəş! Bağışlagının, bir işdi olub! «Zolotoe pero» söhbətinə deyirəm.. Əşqərləndən mənə mektub yazarsan - Sentralnaya poçta, dovostrebovaniy়!

Filarmoniyaın yanıyla üzüshağı - Azneft meydannı üz tutдум. Sol alde qala divarları boyu eyzen yaşlılıq idı, bura el arasında Qobumarı bağlı deyirlər. Hemisə olduğu kimi yene qəlebləklidi, adamlar kom-kom durublar, dörd gözle ora-bura baxırlar. Başın yuxarısında toplaşanlar manisildi, toy tutmağa yığışırlar. Öz aralarında jərgonlu danışrlar: qızə «civix», pula «karva» deyirlər. Başın tanınmış xanəndələr, ifaqlar da gelirlər. Teləbə vaxtı o müşəhlərləri həyata girməkəndən ötrü hərdən yolumu buradan salırdım.

Bir az aşağıda digerlərinin komlaşlığı yere ise ev bazarı deyirdi. Manisildən ferqli, ev satanların, kiraya verənərin öz dilleri yoxdu, hətta adama elə gelir müştəri axtarın ibanınlar liddilər. Çənəye güc vermək istəmeyən boğazlılarının almışsə karton lövhədə menzilin sahəsi, qyməti yazılır, odur ki, antiq sörən-suala gerek qalmır. Milişlar hərdən comalığını daşıtmış kimi, hay-kük qaldırsalar da, buna çox da mənələ qoyma olur, yani yer haqqını almışınız, bize neyəley bilsəniz? Əslində, bu yaşlı məkəndə oynanılan yalan-gerçək oyunları açq havada qurulmuş teatrı xatırladır ve her kəs de öz rəolini yaxşı bilir.

Qenber döşənmiş kükədə maşın şinləri özge cür səs çıxarı, asfalta çatışda ahengi deyisir.

Denilər lap yaxındı. O səmtində əsen xərif məhi serin nefesiyle üzümü öpürdü. Mehin getirdiyi bərə de neft iyid. Bu iyı tebib götürürən, «Bulvar» deyilen sahil bağına əvvəller də çox can atmamışam. Suyun üzü nazik neft qatılırlı olur, şəhər kazanıcasının buradəcə dərində axırdısa da bir qəbəhdəti, heç bir ölüçü sigmır. Deylənə görə, vaxtılı Sahit bağında cimerlik olub, sakınlar burada denizə girib, günün altında qaralıblar. Doğrusu, buna adımn inanmağı gelmir.

Dayanacağda durub, gelib keçən trolleybusları nəzərlərimi yola salırdı. Bir çit demir qolun üçluğu elektriç xəllərinə şüntürək hissitya bənzər semir yarıdradı. Divin canı şütdən olan kimi, bu neqliyyatın da can elektriç dədir. Ağzını engelüb elə maraqla baxırdım, guya trolleybus görməmişdim. Əslində, hər şey məzərimi çəkirdi, iki il öncə televizor illerlə birlikdə şəhər heyatı geridə qalmışdı ve indi gördüyümlə el bələ səhər deyildi və mən özge şəkildə gördüyümlə şəhərdə özümü özge, qərib hiss eləyirdim.

Təlesən yerim yox idı, hərə təlesəcəkdəm! Qatar gece yola düşürdü. Vaxtımı boğazanın idı, gəzib dolaşmaq, şəhərin ayağından vurub, başından çıxmak isteyirdim. Sənki paytaxtdan ayrı düşdürülmək icilə il yox, iki əsr id. Məni səxan qəriblik möhnətləndən qurtarmaga çalışır, bir vaxtlar kütə və xiyanənlərdən izim qalmış şəhərin yadına-yaddasına qaytmak isteyirdim. Deyəsən, hisslerim meni elə verirdi, bunu dayanacaqdakı adamların baxışından oxurxdum.

- Elöğü!

Səs mene mehrəm geldi. Sağa-sola boyolandı.

- Aye, hərə baxırsan?

Səsin səmtini tutub, döndüm. Sükən arxasındaki Mahali tanıdım. Bizi rayondan şəhərdə trolleybus parkında işləyən tek sürücü o idı.

Ölüye işaret eledi ki, trolleybusa minim. Mindim.

- Şehere hoş gelmişsem! - elimi sıxdı. Dıqqeti şernişinlerdeydi, güzgüde arxa qapıdan düşen olub-olmadığını baxdı.

Mahal menim dayının yaxın dostuydu, orta mektebede bir sınıfide oxumuşdu. Söhbetçi, zarafatçı adam idi. Rayona yolu düşende taytuşları onun başına toplaşır, maraqlı-maceralı söhbetlerini dinlemekden doymurdular. Ele eshalatlar dansır, ele söhbetler eleyirdi, gel göresen ve belə çıxırı ki, şehrde mezeli-maceralı hadiselerin hamisi onun trolleybusunda baş verir. İş-güç dalınca şehrə gelenlerden Mahalin trolleybusunda baş verir. İş-güç dalınca şehrə gelenlerden Mahalin trolleybusunda baş verir. İş-güç dalınca şehrə gelenlerden Mahalin trolleybusunda baş verir. Uşaq vaxtı bu söhbeti şernişinler Mahalı, Mahal bu törbü şernişinleri tanyır. Uşaq vaxtı bu söhbeti eşidinde ele bildirdim o yekelikde paytaxtın tek birce trolleybusun var, onu da eloğlumuz sürür, sakınıları ora-bura kəfəsına daşıyır.

Bizim rayondan şehrə böyük vezifelərde işleyenlər de çox idi, hətta nazır da varı, amma hamidən çox Mahalin sözü-söhbeti düşürdü, çünkü yekə vezifeləndən, nəzərdə ferqli ona hamının el çatdırı ve bu istiqanlı, mehriban adamın trolleybusunda gəzməyin özü bir dönya üzərindən keçirdi. Xoşbəxtlikdən marşrut demiryolı vəzgələnin düz qabığından keçirdi ve qatarдан düşen birinci Mahal tapirdi. Onun trolleybusu çoxlarından ötrü hem de gözəlmə salonuydu, qatar yolu düşəncən vəxtilən burada olduğunu, yol özündür. Mahal ayant oğlan idi, üreyəliaq, qalibas. Dayım onun haqqında deyirdi ki, sürüdüy trolleybus xətdən çıxa bilmir, yoxsa o, rastlaşdırıcı yəllilərin bir-bir getdikleri mənzilə çatdırırı.

Trolleybus zavoddan yeni çıxana oxşayırdı, qızılızeydi. Bunu salonda gelen boyaya iyindən da bilmək olurdu. Otaracaqların meşin üzüyü gilən rəngindəydi.

- Hərə be! - Mahal trolleybusu yerindən terpedib soruşdu. Sualı mene üvənləsə da, gözü yoldadı.

- Əşgerliye gedirim! - dedim.

- Əşgerliye? - o, təccübə cıvılnerini darddı. Deyəsən, eloğlumu təccübələndirən menim ann-arxayı danışım idı.

- Ha, - cavab verdim. - Allı təhsilərlə bir il xidmet eleyir. Bir il nədi ki? Papagımı firladınca, vaxt gelib keçəcək.

O, qızı dizişlerini göstər qırmışdı. Qırımsığında bir məna görmedim, mən demədim ki!..

- Trolleybus otostanvakasında niye dayanmışdım? - sorusdu. - Əşgerliye trolleybus getirmə ha, poypuz, samolyot gedir. Men dayanıñ o başında - Naxodkada (red. - Uzaq Şərqiye Rusiyasının liman şəhəri) xidmet elemişem, yalan olmasın, bir heftə qatarla, nə qeder de paroxoda yol getdik.

Hərbi komissarılda olduğumu, əşgerliye könülli getmek üçün erizə yazardığımı deyəndə Mahal menali-menali başını buladı, dedi əşgerlik çekmək lazımdı, amma bili ki, ordu kurort, sanatoriya deyil, onun ne demek olduğunu eyinə formaya gəyəndən sonra bliçəksən.

Ön sırada oturmuş şernişinler, deyəsən, bizim söhbetimizi eşidirdiler, bir qadın yanındakı gülyüsəfti oğlana nesse deyib, məni göstərdi, yəni gözünə su ver, bəle oğullar var. Oğlan məna hərəyət baxdı, sənki nesse böyük bir iğidlik, qəhrəmanlıq göstərməmişdəm. Mense bele fikrən uzaq idim, hərəketlərdən hec bir qəhrəmanlıq görmürüm. Doğrudur, qəhrəmanlıq olmasa da, amma qeyri-adilik vardi. Öz rayonumuzu götürürəm, hərbi xidmət kənclü gənclər olmuşdu, onlardan biri de şəkilçikin Qasımın oğlu Mikayıldı. Anası rus idi, Saratovda yaşayırı. Atası arvadından aynılarda Mikayıldı da götürüb qayıtmışdı rayona. Bu göygöz, sarışın oğlan

eserliyini, çəkəndən sonra hərbi məktəbdə oxumuşdu. Rayona məzuniyyətə gələndə leytenant rütbəsindəydi. Elə o galən oldu, sonralar yoluñan dəbu bələtlərə salımdı, Rusiyada, anasının yanında yaşadı.

Konduktör səsi geldi. Sarışın qadın o baş-bu başa geze-geze gəzindən asidiq meşin çəntədəki demir pulsarı cingildər, şernişinləri bilet almağa səsleyirdi:

- Berit bilet!.. Bilet alın! - səsində amiranelik vardi, yeni burda mənem, Bağdadda kor Xellife.

İnsaf, şernişinlər de konduktör sözdən çıxmırlardı, her kes yaxşı bilirdi ki, bilet almağa borcluydu.

- Men elimi cibimə aparanda Mahal başını bulamaq bildirdi ki, lazım deyil.

- Gedib rayonda danışarsan ki, Mahalin trolleybusunda bilet aldım, biabır olaram. Dayın dostam, kişidən ayıbdı. Dörd qepik ne puldu ki? Onnan ne sen kəsisi olacaqsan, ne de hökumət varlanacaqsan.

Bilmirən Mahal haqqıdı, ya yox, amma özümre yet tarpmı, ele bildirdim ki, şernişinlərin hamisiniñ diqqəti mendidi. Meni xəcalet ter bəsmi. Şəhər ilə gelişimi xatırladım. On üç-on dörd yaşım olardı. Hələ qatarda yol gələndə fikrimdə buydu ki, çatan kim? birinci tramvayın minərəm. Qırımızı rəngli tramvay mənən uşaq dünyamın, xeyallarının tekerlərin üstündəki sırılsıklı neqliyyatydı ve ele bildirdim meni möcüzələrə dolu nüağalarələməne götürcəkdir. Xoşbəxtlikdən demiryolı vəzgələnin qabığından da tramvay keçirdi. Tekerlərin polad relsler üzündə çıxardıq yeknəsəq taqılı qulaqlarımızda özü kişəsən, ritmik bir melodiyən andırırdı. Arxa qapının ağızında oturmuş qadın konduktör her dayanacaqda boğaza güc verib şernişinləri bilet almağa səsleyənde men her dəfə bilet alırdım. Növbəti dayanacaqda emili yene cibimə aparanda yaşı bir kişi meni saxladı. Soruşdu ki, birinci defədə tramvayı mihrinsən? Dedi ki. Hə. Gülməseyib dedi, oğul, tramvayda yalnız bir keçər - minnəda bilet götürür..

Mahal sükən aksarınca çox sarbat idil. Zarafat iş deyil, gec neçə illerdə şəhərde yol ölçür, özü də eyni yolu. «Göresən, bu yeknəsəlikdən bezmir?» - düşündüm. O, qolları geniñ açıb sükəndən içkili yapılmışdı. Qırıbeli, trolleybusun sükən avtobusunkundan xeyli böyüklümiş, idiyindən bunu fikr verməmişdim. Bele baxanda, rahat neqliyyatı, səssiz-üstnsiz. Amma onun da öz azarı vardı, yol qoşşığında bir de görürdün demir qollar xətdən ayrıldı. Dilxorluq yaranırdı, illah da telesən şernişinlərin kefi pozulurdu. Ele sürücünün özü de bezir, döngündən-döngündən elinə rezin elək geyib dűşür, demir qolları xəttə toxundurur, qayıdır keçirdi sükən arxasına.

Trolleybus Behramgurun heykəlini, köhnə «İnturist» mehmanxanasını ötbü düz yola çıxdı, sürətinə artırdı. Bu neqliyyatı hərəkətə getirən elektrik mühərrikinin asta, ahangədən sesindən savayı hec ne eşidilmişdi, danışan da yox idi, ele bil şernişinlərləri udusmuşdular. Alagöz konduktör da sesi gelmirdi, sənki dayanacaqda düşüb getmiş, neqliyyatı başsız qoymusdu. Demir pulsarı cingiltisi de eşidilmirdi, ele bil tekerlərin üstündəki bu uzunsov salonda kommunizm qurulmuşdu, gedis müftə-müsələmələ idiv həməni eyni şəraitde. Düşüncələr de eyniləşmişdi, həməni birlikde, xorla danış, susursa, həməni birlikde susurdu. Orta məktəbdə de, İnstitutda da beynimizə yerişməsərliki, o cəmiyyət sənilişkər təməl üzərində qurulacaq: həməni eyni cür düşünenək, eyni şəraitde, eyni seviyyədə yaşayacaq: həməni qarşıq, mücarred fikirlərden adam az qapı basını itirsən, bilmir deyilənlərə, yaşılzlara inansın, ya yox. Birden-bire məne eli gəlir ki, Mahalin trolleybusu da bizi o xoşbəxt geleceyə apanır ve sürücü mikrofonla

elan edir ki, növbəti dayanacaq Kommunizmdir. Başqlarını bilmirem, menim o dayanacaqda düşnek fikrim yoxdur, cüntki elə cemiyət yalnızlığında ola bilər ve men nığıllara heç vaxt inanmamışım. Institutda elmi kommunizmdən mühabizə söyləyənlər de ele nığılların samılgı. Sürət olara yerde hansı beraberliklər səhəbt gəde bilərlər? Bu fikrin üstündə az qalmışdı meni al məktəbdən qovsunlar, canımı gücləbəylə qurtara bildim. Bele baxanda, xırda məsələ deyildi, menim mülahizəm orta asrlərdə yaşaması ingilis filosofu Tomas Morun, ondan beri gələndə utopik sosialistlərin, Marksın, Leninin sosializm haqqındaki fəlsəfi ideyalarını alt-üst eleyirdi. Belkə də pedaqoqların, professorların araslarında menim kimini düşünənlər vardı, sadəcə, səslerini çıxmırlırdılar. Professor Nasib Nəsirlinin "qəlin" və telebəye son şəşə verək, söyləyib, meni müdafi etməsi nedəmək idi? Nasib müəllim menimlik təklidkə səhəbt etdi, sorusunu ki, bu fikrin sənəd hardandı, havaxtdan yaranıb? Men de oları danışdım, heç neyi qızıldırıdım. Dediim uşaqqı Vahid kehrizinin yuxarısındakı cəmənlilikde mal-qarənən otlağıma baxmaqdan doymurdum. Görürdüm ki, heyvanlar başlarını salayıb otlayır, birləbirlerini bıynuzlamlar, her biri doyanan yeyir, doyanan sonra isə yatişib gəvşək vururlar. Gözümüz qabığında insanları getirdim, göründüm, adamlar dünən boyda erzaq anbarlarında töstərə töstər, nə həqqlardan çıxmırlar? Həmi partlayanan taxır, qanınları doyur, gözleri doymur. Bolluğun içində üzələr de, her kes digerinini elindəkini qamarılab almayı isteyir, o bunu bıynuzlalar, bu onu, ara qarışır, mezbəh itir. O vaxtdan mənde belə fikir yaranıb... Menim şoxlastıkdən sözən qazafəsi fikirlərindən professor ağılı na kəsdi, ne kəsmidi, onu bilmədim. Bütöyüm buydu ki, Nasib müəllim açıq-askar meni digər teləbalardan seçırdı, eləbt, ona görə ki, bizim həyata baxışımızda nese bixaxılıq vardi. Buna emin olmaq isteyirmiş kimli, professor hərədən meni sözərəsinə sinəq da qırıldı. Bir defə dənə münasibətimi öyrənmək istəyəndə, eləbt, gözleyirdi ki, onun sulalına Mirza Faiḍ Alxundovun "Men bütün dñli pug və afsanə sayram" fikriyle cavab verəcəm. Amma bundan vaz keçdim, ona görə yox ki, böyük mütafəkirkən sözlərin qəribiliyə salırdım, ona görə ki, bu fikir çox yayınlığdı, her kas bildirdi. "Dön süürün məhsuludur..." dedim. Dälincə da Heminwayın keləmini xatırladım - düşünen bütün insanların atiestidirlər...

Sol elde tersane yerlesirdi, irili-xirdali gemiler, zürafeleri xatirlardan qaldırıcı kralın gözü deyirdi. Demir-dümür danıltısı gelirdi, tersane ab-havası bele olur. Qariba buydu ki, gemicileri zavodu şeher merkezine laj yaxını idi, elbet, ne vaxtsa bular ucşar valırmış.

Dayanacağı yaxınlaşında Mahal mikrofonu dödaqlarına tutdu.

- Bayıl bazarı!.. Bailovskiy rınoch! - deyib, iki dilde elan elədi.

Düşük isteyenler qapıya sənəxləşdilər. Cəmi iki-üç nəfer idi. Bir vaxtlar bu dayanacaqda düşüb-minən çox olurdu, indi suyu sovulmuş devirinə xatırladırdı. Əvvəlki şübhə bazar böyük deyildi, amma sehərdən axşamancan qazan teki qaynarı, şirdiğə arval edirdi. Bu kiçik mərkəndə belkə də quş südə tapmaqla ordu. Hərbi deniz donanmasının yaxınlarında yerləşdirəndən, bazara denizçilər de çox gelirdi. Bayramlar ərəfəsi isə paqonlu apclarla o qədər artırdı, bazar kreysər gəmisi xatırladırdı, birce topu, torpedalar kəm id ve sanki kapitanın emriyle lövbərini qaldırıb Xəzərin fırtnı qoynuna qavidiyadıqdı.

Başqa yerleri bilmirem, bu şüseli mekanın öz ab-havası, sözü-söhbeti
vardı ve seherler iş piştaxia arxasındaki satıcıların dilinden eşidilen bela
keşmalarla baslıyordı: "Bazarım bazar, gadam senə mardimezəy! Bu

YUXU

sözler xorla oxunan himn kimi seslenirdi ve «himndeki» o merdimzənnən milis sahə müvəkkili, sanepidstansiya, yanğın təhlükəsizliyi müfettişleri olduğu hec kimə sırri deyildi.

Sakit davranışları, şıq geyimleri ile dıqqet çeken sanrıñ, findıqların rus matrosalar, zabıtalar burada özlerini asuda hiss etseñ de, ancaq artıq hérékete yol vermirdiler. Nar alanlar satıcınlara meslehetine esil herçibin intizamıyla ulqaq asır, örenenrildik, ki bu cennet beherini alma teki girmemek yox, deneyley gilesini yemek gerekdir. Hərdən isə bazarда bir nefer denizçi gözə daimındır, göye dönen onların heyat yoldaşları, heddi-bülgünç çatmış qızılın olurdu ve bunun sebəbini qaraqış-qaraoğz satıcırlara təzahür etməye gerək qalmırı, bildirləri ki, donanmadə hərbi telbirərən başlıy, denizçilər denizdədirler. Bazar alverçlerinin təlimlərə bir qarsısaqları olmasa da, bu meqəni sebirsizlik kezli görzüyərlər. Ele gülndərə bazarın ab-havası da deyisir, satıcıların kəfi dərulur, ürekleri yuxalıdır. Köhne bazarə teze nırx qoyur, qiyometde güzeşə gedirdilər. Dodağı boyali qızrlar-qadınlar pıstxanə araxasındaklarını yağırdılar komplimentlərden istidə qar-eriyin kimdir, erişitkildərinən dünvənin hazzını allırdılar.

*Krasavitsa yujnaya,
Stroynaya, nejnaya!*

O basdan özgə səda gelir, ses səsə, avaz-avaza qarışdırı

*Dini vaşı, denqi naşı,
Podxodi narod, svoy ogorod!
Polovina şaxar, polovina myod!*

Özlerine tumar vermiş enlikli-kırşanlı deneziçi arvadları-qızları bazara teatra gedirmiş kimi, geyinib-bezebin galardırlar. Öslünde, bu şüslü mekanın özü de bir teatr idid ve alıcı-satıcılı her kes de bu teatrın artisti, akyoruydu. Gündüz qarpzı, pomidor, göy-göyerti satanları aqxşamlar tanışmış olsun, eyn-baslarını sahmana salıp, daraqlanıp-atılırılıb parkda rus qızılınya qolda gedizirdiler.

Bazarda Deyanet adlı dostum vardı, alma satirdı. Qubalydı, almanın vətənindən. Onunla alış-veriş edəndə tanış olmuşdum. Məndən üç-dörd bazar böyük olsa da, sözümüz-söhbətim tuturdı. Mənne alma çəkəndə eliaçılıq eleyib üç-dörd dəne dənə qapı qoyur, «qonaq ob» deyirdi. Bu teklifi hər kəsə emirdi, özüne yaxın bildiyi müştərilərə söyleyirdi. Saticının hörmət-lzzet xatirine söylədiyi sözlərə emal eleməsem de, bazarda meni seçip sağıya üreyindən idi. Baxırdım ki, Deyanet davranışıyla, sözü-söhbətiyle bazar adamlarının hec birinə benzəmir, digerləri kimi cənəye güc verib, müşteri seslərin. Əslində qalanda, istersezdə deməye söz taparı. Məşhur mahniidim kimi «Qubanın ağ almazı, yeməye var almazı...», - deyib oxusuyadı, yetərdi. Dostumun keflinin çığ vaxtına düşündə deyirdi gedab yemax-ıçmaxa. Bazarnın ayağında paliddan düzüldilmiş soraba çellekləri masanı evez eleyirdi, üstüne qızıl serib, emallı-başlı süfrə açırdı. Deyanet deyirdi lezgi şorbasının qoxusunu geləndə adam aradı. İstekli isteyir. İğen vaxtlarımız da olurdu. Araqladan dümileyir, ordan-burdan, olub-olmuşlardan səhbat eleyirdik. Daha doğrusu, Deyanet danışır, men qulqa asırdım. «Bazar deyərdi, bürda baş verenləri, görüb-əsildiklərini qəleme an yaxşı yazıçı olar», - ağılmından ötürürdüm. Əslində, yazıcılıq usaqlıq arzum idı və minnə filologiya fakultetindən getdi bər arzu oldu. Rayon cəzətinde cizmə-

garalarını çıxırmıştı. Instituto girendən, «Ədəbiyyat ve İncəsanet» qəzeti nde «İlli seher» adlı hekayəni dərəcələndən sonra özüne inanım artırılmış ki; men artıq yazıcıyam. Amma Deyanətin bır səhəbtindən sonra yanlış qənaət geldiyimi başa düşdüm. Doṣtum naşıl eleyen ki, bazarə bir şair gelirdi, yoğun səsi vərdi, saqına briailin türbə geriye dararaydı. Bir kilo pomidor şorabasıyla bir araq vururdu. Deyirdi məni şair eleyen araqdı, bir de bu bazar. Ham buranı alverxanı bilir, amma söz adımı bu məkanı qaynar qazan, esil heyat məktəbi kimi görür, yaxşısanın-pisliyən, sırrınlıq-nacisılıyən... Bu sözlərdən sonra mənim baxışım deyildi və inanmağa başladım ki, heç bir ali məktəb yazılı buraxırmış, yaxızını Heyat deyilən universitet yerdənmişdir. Böyük rus yazıçısı Maksim Qorki də eله heyat deyilən o universitetdən keçib. İmkən tapdıqçı, yolumu bu məkəndən, şair demiş, qaynar qazanda salmağın çalışır, bu qazanda qaynamaq istəydirdim. Mənə eله gelirdi her gəlmişdə bazarə adı bilir adı kimi gür, oradan yazılı kimi çıxıram. Bu şübhə mekanda baş verənləri başqa gözle baxır, başşalarının görmediyiñi görə bildirind. Inanırdım ki, buraya her gəlmiş məni yaxızlığı bir köynək byaxınlaşdırır. Gözüçüq olmaga çalışırdı. Heyata aqıq gözle baxmaq adama cox şey vermişdir, istəyində gördürünyə özge don geydiridir, aq-şara menzelerən rəngli görür, hətta insanların ürəyini belə oxuya bilirsən. Şüşəli bazar manım universitetim idi. Görüb-əsidiklärimi telematikəslik yaddas deftercəmə köçürürdüm ki, hissəmdən çıxmasın. Qeydlərdən defterde şəhərisi, amma həle ki, onları hekayəye, yekə çıxmasın, əsəre cevirmeye özümdə hünər tapmışdım.

Bir defe bazara gedende yolumu tindeki ərzaq mağazasından saldım ki, araq alım. Satıcı Ələşər meni tanıydı. Marajının gizlətmədi, soruşdu, student, son vaxtlar ikiçiyə dadannmışın, xeyir ola? Dediim xeyirdi, yazşı olmaq istəyirməm. O, ciyinlərin dərtli evvel meni, sonra da divarın dibində mürküleyen, kir-pas içindeki sərxoş kilsələri şübhə, yəni o üzən Bayılın küçələndə gör ne qeder tolstoysi, dostoyevskiler, turgenevler yatr. Sərxoşlardan birinin qalın, gal saqqan doğrudan da zahirin onu qraf Tolstoysi bənzərdi. Yarınyumlu gözləri uzaqlara dikilmişdi, şəhər demiryoyl vağzılli baxlığı sémtəydi. Görəsən, xeyallandın neler keçirid? Üzündəki mülayim, meyxəs ifadədən görünürdü ki, xəlefindən ferqli, bu «Tolstoysi» öz sevimli qəhrəmanı Anna Kareninə qatann临时 altına atmadı... Tüfəyillilərin üst-başından sırka işli gelirdi, sanki onları turşusun qaxır çəlləyinə salıb çıxmışdılar. Ələşər dedi bu səffərlərin belə olduqlarına baxma, savadlıdlar. Biri vardi - Semyonçı, Kelleydi. İki kletka «Ağdam» çaxırına akademiyada işleyen bir nefər dissertasiya yazmışdı. Sonradan o bedbext Semyonçı çaxırdan gillélib, özünü altına təltif edəndəki 43 nömrəli neft vişkasından asmışdı. San demə, hemin neft qusuyusun çar Nikolayın zamanında atası qazibmiş. Cibindən çıxan kağızda yazmışdı: «Net spravedlivost v etom belom svete, Dobrovolno uxojу в inoy mir». (Red. - Bu işləti dünyada adalet yoxdur. O dünyaya könlüli gedirim). Qulağıñ Ələşərde olsa da, nezərim dolasıb, aşağıda görünən, neft burşurşıyla dölt məndənəri səri uzaqlaşdı, üzünü görüb tanımadiğim Semyonçıın taleyinə acıdım...

O gün bazara fikirli geldim. Menim bu halim dostum Deyanetin gözünden
yatmadı. Sebebini sorusunda Ölesgerin dükünnün arkasında gördüğüm
bomullardan danışdım. Dedim saqqalı kişi eynen Lev Tolstoju oxsayırdı, o
qeder oxsayırdı, hetta mene ele geldi 'Dirilmeñi' yazan özü dirili...
Gözleyirdim ki, söylediklerim Deyanetin maraşını çekercek, deyceğek gedek
onu menem döster. Arma vox, baxdim dostum belde fikirden üzgedi.

- Nolar? Adam adama benzeyer de, burda ne büyük iş var? - etinasızcasına elini yelledi.

Onu qınamadım, menim kimi filologiyada oxumurdu ki, dursun her gördüğünə nese bir mena versin, her esitidinə dər dəlib üryaine salsın. Dedi bəy ol yazara lopabığ, qaraqabaq müştəri geldi. O adamın görəndə alicili-satıcılı hamı donub yerində qaldı. Elə bildik Stalindı, xortayı. Yaşlı bir rus arvadı havalandırmışdı eli bil, söyüd, qarşadı bığlı kişini. «Çtobi tı zdox! Krovopies, palacı», - deyib qısqırdı. Üreyil getdi, üzüne su vurub birtəhə aylıtlıdlar. Sen demə, o yaxıñ cavancı er 49-cu ilde havaydan Stalin repressiyasının güdəzina gedilibmiş. Kişini bir dəha bazarda görən olmadı. Bəlkə də o binəvani çöldə-bayırda daşlaşanlar da olub. Bele baxanda, günah özündənd, ay qardaş, görürsen Stalina oxşuyorsan, get bığını qırxdır...»

Deyanet yarıqarantılı küçcdeki çelleyin üstüne qızet sardı, özü demis, Allah verəndən dözdü süfrière. Mən da qoltuq cibimden Əlşəqə verən arasışesini xardırm. Bismillah elemək istəyirdik ki, orta yaşlı, ucabuluya bir rus yaxınlaşdı. "Rebyata, moqlı il priçalıvçısını qasəmu priçalı! Kək qovoryat, boq lyubit troitsu", - dedi. Mükli geyimde olsa da, danışından bildim ki, moryakdı, çünkü onlar belə danışırılar. Cibinden bir araq, kolbası, donuz piyi oxarırdı. Şən, kəfli adama oxşayındı. Dedi bu çelleklerin üstündə, yeyib-icimli flaşqan gəminin kamzubundakı (red. - Gəmi metbəx) teamlərə deyilmez. Çappa stekani doldurub, birməfəsə başına çekdi. Bizi de rusdan geri qalmaq istəmeydi, eynen onun kimİ idiki. Masa dostumuzun burnu qıpırmızı qızardı, yanaların allandı. Söñra pəsəndən qüssəli bir nəğmə söyledi, özü de kövrəldi, bizi de kövrəldi. Gözlerim doldu. Deyanet da doluxsunmuşdu, mene isarə eledi ki, bu rus dərdilə adama oxşayı... Ne öz adını dedi, nə de bizim adımızla maraqlandı. Bir onu söyledi ki, sibirlə balasıldı, anası onu qırx derece morozda meşədə yoldedən at arabasında dünyaya getirin. İkinci stekani boşaldı, türständən bir qıça duzlu xıyar gevezədi, xudahafizəli qışqa sarı getdi. İki denizçi polkovnik sibirlə balesini görüb, onun qarsısında mix kimi dayandı, əllərini gicgahlarına aparıb herbi tazim edəldi. O isə herbçilər vəcissəsinə süzülə üzəlaçdı. Üzbezdeki pistxattanın dalında dayanmış bilqıştan bize sanı bandı, qızıl dislerini göstərir qısmışdı. Dedi: "Qədəs, siziyen araq vuranı tanımındız? Kospişli flotilyanın kontr-admirallidilər. Hərden mənnen nisye balaq, qara kürű alır, aynı başında maas alanda getirib borcunu verir. Bələsərin rütbesinə, paqonlarına baxmayın, evde arvadın yanında ryadovoy matrosulardır. Maas alanda qəpiyinən getirib gowurlar avradağının ovcuna".

Heyrete gelmemiştim. Meni teaccübünden yalnız bir yüksəkçilik rısun sorabası çelleyin, yanında araq gilletmeyi deydi, hem de başqa bir mesaledeydi. Qədim yunan edebiyatlarında öyrənmişdik - esatlarında deyildi ki, her sahənin öz Alâullahı olub. Poseydon da deniz illahımız, yeniy dərada balığçıdan təltum deflənləre, balınalarla, su perlerinən bütün canlılar, memelişər-meməsizlər hamisi ona tabeymiş. Qeyzənəndən tufan qoparı, suları salatıme getirir, hətta gemileri suya qırq etməkdən qalmırıq. Bele baxanda, indiki kontr-admiral da ele deniz illahı, amma di gəl ki, balığçıstanları şəlinə bacır, balığ, qara kürünə bazarдан nisye alır... Tələbə yoldaşlarına danışacam ki, kontr-admirallər araq işləmiş, deyəcəklər başımızı pileyirsən, nağıl söyləyirsən. Doğrusu, heç özümüz de inanmışım galmırı. Nə bilim, belə ki balığçıstan məsələni bir az işsirdi. Bir de her şey ola bilər, bazar gözlenməz, hadisələrə doludur...

İçki Deyaneti tutmuştu. Üreyini mene açdı, dedi seni qardaş bilib danışram. Danıştı. Öyrañdım ki, dostumun kendis Püste-Badam adlı bir qızı olsu qonub, şəhəre da eis onur dərdindən gelib. Gelli ki, bazarda çaq-çuç eleyib puldan-paradan yüksən, qaydırıb toy esəsin. Dedi xeyir işin qırızılını alib, sabah kəndə gedir. Fikri var toyu yubatmasın, üzümüze gelen şəbəne gününə salısm. Meni heyratı getiren dostumun el adetlerinde inqilab elemek fikriydi. Dedi qızgördü, kiçik elçilik, böyük elçilik, nişan, xinayaxdı kim adetler köhnəliniqləri sayır, onların hamisini birləşdirib rət güne salacaq. Amma unudulmas, çox qədim bir enenəye hökmən emal eləyecək - eviliyin qırıncı günü təzəbəy paltarını çıxarıb bir feqire, eləcəsizə bağışlayacaq. İnanrı ki, cavarnan ordan nümunə götürüb, yaddan çıxmış o dədəba adestin qaydıracaqlar.

Dostumun xeyir iş xəberi kefimi duruldu, təzəbəyi təbrik elədim, şənине sağlıq da söyledim. «Misol var, deyirler bir qız bir oğlanındı. Her kəsin bir qisməti var...» - dedim. Deyanetin doluxundundan görüb, tostu uzatmadım. Bəle baxanda, eli karlı sözə də söyleməmişdim. Bu çeynenmiş fikri mene qeder belkə yüz min defə izhar eləmişdər.

Dostum əlini nələnmış gözlerine apardı, dedi student babasan, sənə qıymıram, yoxsa toyə çağırardım. Dəstərləndən qalma. Mene hədiyyən o olar ki, «Admiralski dom»un yanındaki poçtdan açıqlı telegramı vurarsan, özü de dimdik-dimdiye iki görəçin şəkilli açıqça olsun. Kənd yerində telegrama çox fikr verirler, yeniyən şəhərdə dostları, hörmeti var.

Sonuncu stekanı qaldıranda yarıncı qalmış tostumun gerisinin getirib, dostuma ailə səadəti arzuladım. Amma biledi ki, o, dahan şəhəre qayıtmayacaq, ovqatın korlandı, dikkor oldum. Dedi ta bazar söhbəti qurtardı, kişi ailesinin üstündə olmalıdır. Haqqına danişirdi. Dostum alax-balux adam deyildi, sözünün yəsiyi idi. Qəti, iradeli olduğunu davranışından da belli idi yəni onun bu xasiyyətləndən xosum gelirdi. Deyirdi insan her işində qaydalı olmalıdır, işini alay姜ımcı tutmamalı. Maraqı kelamları çox idı ve baxırdı ki, qocalandı ondan yaxşı el ağısaqqalı çıxar. Doğrudur, xasiyyətimiz uyğun gelse de, ferqli cəhətlərimiz de yox deyildi. Mənənə günə salımatq, laqeydik kim cəhətlərin olmasından özümün de zəhləm gedirdi. Binalı-qıländən ataların söylədiyi «bu günün işni sabaha qoyma» söz-söhbəti beynime batırdı, bilmirdim niye? Dostum mendeki bu xasiyyəti görse, duysa da, bunu üzüme vurmurdı.

Şənbə günü yolumu Deyanetin dediyi «Admiralski dom»un yanındaki poçtdan saldım. Temtarqlı sözler yazıp doldurdugüm dəfər vərəqini poçtdakı esmer qızə verənde o, meni təccübə süzdü; dedi bu, telegram yox, mektubdu. Telegram qısa olar, hem de ucuz başa gelər. Qara gözlerini süzürüb gülməsədi.

- Dostunuz evlenir? - piçılıtya sorusdu.

- Hə... Mahnida oxuyurlar e: «Ay ana, ay ana, dostum evlenir, o gözəl, o gözəl bir çiçək derir...»

- Xoşbəxt olsunlar! - qız şəsini qısqıb xeyr-dua verdi.

- Cəmi saburlaydan görəsəniz - men de ormac-ormac danışdım. Baxdım ki, qızın yanaları allandı, elbat, sözü özüne de götürmüdü.

Xahiş elədim ki, telegramı dimdik-dimdiye iki görəçin şəkilli açıqçada göndərilsin, təzəbəyin arzusun beledir.

Bazarran yanından keçəndə girdim ki, göy-göyerti alim. Gözlerime inanmadım, Deyanet piştaxtanın üstündə qalaqlanmış almaları silib parıldadı. Heyecandan üreyim lökküldədi. Dostum məni dörib, nəsa mənali-mənali başını buladı.

Nə baş verdiyini bilməsem de, söz soruşağa ürek elemirdim, kirimişə durub, onun almaları nece sildiyine baxırdım.

- Yaxşı deyiblər fəlik etbarsız, dünə fanidir, - dostum söyləndi, daha doğrusu, atalar misalı cəkdi. Söhbəti niye bələ uzaqdan getirdiyinən sabəbinə bilməsem de, sebrimi basib gözledim. Amma o, sözünün gerisini getirmədi, guya iki-üç kəlməlik tıllımsıla bir dəstənlənən nağılı dansib, Üreyini boşaltmışdı. Yaxşı ki, susmağı çox sürədi, söhbəti özü açdı. Dedi evde sözə salanda eşitdiyi cavabdan az qalib üreyi qopub ayağının altına düşsün, dünya-aləm başına fırlınab. Atası deyib bir ay olar kəndə şəhərdən qoluzoru pəhlevan gelmişdi. Zorxana qurdu, cavanlarının qurşaq tutub güleşdi, bircə-bircə hamının Kürəyini yere vurdu. Giri-hünerli adam idi. Püste-Badam da o pəhlevana qosulub qaçıdı.

Qulağım Deyanetdə olsa da, fikir məni aparmışdı, üreyim şan-şan olmuşdu. Bilmirdim dostuma ne deyim, nece tessil verim. Beynim ha işlədib tutarı bir söz tapmaq çalışsam da, alınnırdı, eli bil-bəynim evelki deyildi, heyden-hərəkətdən düşmişdi. Bu acizliyəm görə özümün özündən zəhləm getdi. Men danışmadansa, Deyanet daniş, hem özü kövərlər, hem də məni kövərlərdi. Onu da dedi ki, ilk oxu daşa deydiyindən, evlənmək planını başından çıxarıb. Men dostum bələ, fikrindən uezəqləşdirmiş istəsem da, baxırdı ki, dediklərim beynine batır ve mene qulaq asmağı da yalnız nezakət xatırındı.

Bazardan perşən qıxdım, poçta qaydırıb telegramı geri görmük istedim. Əsmer qız özündə güc təpib, sorusunda ki niye men pəhlevanın ehvalatını qıcası danışdım. Qız köksün - ölürbəy heylifiləndi, üzünü görmədiyi Deyanetin halına yandı. Bir de ona heylifiləndi ki, artq gedir, telegramı molniya ile gönderiblər, çıxdan ünvana çatıb...

O ehvəldən sonra dostum deyilmişdi, fikrili görünürdü. Neden söhbət eləyivdən eleyik, axırını getirib bağlayırdı o pəhlevanın messəlasına, deyirdi bəfəva dünya binayı-qıländən bele qurulub, dünyanın dünya boyda meydənında hemiye qoluzuları at oynadı.

Bir defə teləbələrə Azdramaya, «Vaqfi» tamaşasına bilet payladılar. Ara-sıra bəle tedbirlər olurdu və men tamaşaların birini baxırmırdı.

Zal doluydu. Tamaşanın sırin yerində gəzim üç-dördən səra qabaqda oturmuş Deyanete satışdı. Fikri sehnadəyi, maraqla baxıldı. Elə alude olmuşdu, sankı bəyülüklük zaldı ondan savayı neç kim yox idı və oturub tamaşan teckə seyr edirdi. Bir gözən dostumdaydı. Səhnəde bəzən verenlər, ara-sıra onu diksindirir, sümüy çıxmış arıq ciyinləri dərtlərdi, sankı teatr tamaşasına yox, heyatda väqe olanları izleyirdi.

Antraktada göründən mənə dedi ki, «Vaqfi» dramına altıncı dəfədir baxır. O vaxtdan almasatın mənini gözümüzde başqalaşdı və bazaq yolum düşəndə onuna yalnız almanın cana faydasından yox, incəsənətdən, teatrda da söhbət eləyirdi. Ara-sıra sözümüzə zərif cinsin üstüne de gelirdi. Bu mövzuda danışanda her ikimiz sözümüzə sərhəd qoyur, gəvəzelik elemirdik. Göründür ki, qızlara-qadınlara münasibətde zövglərimiz çox fərqlidir. Dostum dolubəndən qızlara baxmaqdən xoşħallanırdı. Bir yol isə onu parkda özündən yaşı, kük qadınla qol-qola gedən gördüm. Baxışlarımız qarşılışa da, her ikimiz özümüzü gərməziyə vurdu. Sonradan sözü Deyanet özü açdı, dedi gəzdiyi qadın ondan iyimi yaş böyükdü, yaxşı insandı, bazardan o üzəkki «Admiralski dom»da yaşayır. Adı Lyudmila Sergeyevnədi. Əri ostanvən polkovnik olub, üç ildir rehəmət gedib. Dostum danişdi ki, Lyudmila Sergeyevnagiının binasındaki mənzillər çox genişdir, hətta it saxlamaqdan ötrü eləve otaq da nezərdə tutulub. Deyanet dedi

kadının kızı Tanya seninle yaşad olar, istesən, sizi tanış eleyərəm. Həm də ondan rus dilini öyrənərsən. Sözün düzü, üreyimden nese keçdi, amma özüm və o yera qoymadım, dedim kostyumum köhnədi, tezəsinim alım, sonra tanış olaram. Kostyum mesəlesi keyfi üzündi, amma gec de olsa, pul yığıb aldım və o gün bazarə qətəze kostymda gəldim, cibindən da «Leyli və Məcnun» operasına iki bilet. Niyyətim buydu ki, Tanyaya tanışlığımız ilk günü onu opera apararam. Elbət, qızın lap üreyindən olacaqdı. Tələbə təqəddümündən döndürmə pulu da sırbır qoymusdum.

Deyanat meni süzbük «mürabekdi» dedi, ancaq nedənə sözünün dalını getirmədi. Əvvəl ele bildim kostyumum xoşuna gelməyib, amma baxdım ki, yox, sözü adama oxşayır. Sixlə-sixlə dedi kaş kostymu bescə gün təzə alayındı. Dostumun sözündən tutдум ki, nese baş verib. Dedi Tanya AZ1-də oxuyan bir zenciyə tanış olub, onunla gəzir.

Billetləri Deyanete vermək istedim ki, Tanya qismət deyilmiş, heç olmasa, qızın anasını opera aparsın. Amma dostum bilətləri götürmədi, dedi Lyudmila Sergeyevna bizim dili bilmir, bir de onun «Leyli-Məcnun» luq yaşı töbü.

O vaxtdan men bazara dəha kostymuda getmedim. Sonra o bazan da söküdülər. Yaxlılıqla yenisini tikse də, xeyirli-bərkəti olmadı. Adamlar ayıldır kə, köhne bazara teze nirk qoymadı olarmış, amma köhne bazarı söküb, yerində tezəsinin təkmeyin düşər-düşməzi varmış. İkimerbəlli o boyda binada, «quş deyəndə qulaq tutulurdu. Nə satıcılar özünləri yer tapa bildilər, no de alicilar. Burada «podxodi narod, svoj orod» - deyib müstəri sesləyen de yox idi, cüntü ses yanibonun soyudə divarlarında deyib, qırıbe bir ekş-seda çıxarı, qulaqları desirdi. Qayıdış teze bazara köhne nirk qoymaq istedilər, amma da on almındı. Teze bazar bağlandı. Bağlanşa da, bura yene köhne adıyla tanınırı - «Bayıl bazarı».

- Növbəti dayanacaq, Krupskaya adına röddomdur! Sleduyusaya ostanovnakar roddom imeni Krupskaya (red. - Dogum evi) - sürücü Mahalın səsi eşidildi.

Doğum evinin dördmərtəbəli binasının maraqlı arxitekturası vardı, göyərtəsi, kapitan körpüctüyü olan neheng gemini xatırladırı, sənki sahile yan alanda lövber atmağa macəl tapşırılmış, sürüklənəkər gelib küçənin qırğındında durmuşdu. Bu dayanacaqda düşən de çox idi, minen de. Düşənlerin arasında elində iri çiçək desəsi tutmuş bir kişi de vardi, elbət, ona övlad başğılışım arvadının tebrika gelib. Gənc bir qadın pəncərədən baxan balaca qızına nese deyib doğum evini göstərirdi, yeniyi deyirdi ki, sən bax burada dünyaya getirmişəm. Başqa qadınlar da o semtə baxırdılar, oxşayırdı ki, onların da bu röddomla bağlı öz xatrları var. Bir sual mənə maraqlı gelirdi - şəhərdəki en böyük doğum evinə niya Leninin heyətə Nadejda Krupskayanın adını vərib? Onların övladı olmayıb axı. Doğum evinin sonsuz, züryətsiz bir qadının adıyla adlandırılmasına emr-vacib idi? Düşər-düşməzi olar. Nolmuşdu, o qəder inqilabçı qadınların arasında qısır olmayıb bir nefer yox idi ki, onun adını versinlər? Nə bilim? Amma bilinen bu idi ki, en mahir, təmənnis ginekololoqlar burada işləyirdi və bərə doğum evində dünyaya övlad getirməyi analar şəref sayırdılar.

Bayilda denizlər, herbi denizlər beşli nişaneleri her addimdə görmek olur. Doğum eviyle üzbeşzəki parkda iri lövber, gəmi sükanı, bir az aralıda isə postament üstündə kicik təker qoyulmuşdu. Hətta bu nişaneler olmasayıd beşli, herbi gemilərin ara-sıra eşidilən fiti özü çox şey deyirdi, deyidi ki, deniz lap yaxındır - yüz-yüz ellİ addımlıqda.

Əvvəller men bu yolu çox gedib-gelmisdim, tələbə vaxtı Bayılın Şanxay deyilən məhəlləsində, kiçik qardaşım və bacımla, student diliyile deşək,

kvarterlər qalmışdım. Bu məhəlləyə yaxşı ad yaraşdırıldılar, evcikləri xatılardan kiçik geceqondular, darısqılı heyətləri, ensiz küçə və dañanlırları doğrudan da miskin Çin məskənini xatırladırı. Demiryoğlun bura gelən avtobusun qabağında da beləce yazılımışdı - «Vəzgəl-Şanxay». Bu marsrutda iki avtobus işleyirdi, ikisi de it ilindən qalmışdı. O qədr köhnəyidər, məhəlləye qazxanda güclə düşürdürlər. Buxta Küçəsinə yetişənde isə serihinşər enib, avtobusu itələmeli olurdular. Qişda yollar sırası bağlayanda avtobus yuxarı qəlmər, Krisin menyandanın dönüb geri qayıdırı. Meydanın yüz-işki yüz addımlıda uxa dıvarları, tikanlı metftilleri çəperənmış maşhur Bayıl túrməsi yerləşirdi. Bir vaxtlar Stalin quldurluq, soyqırıncıların üstündə bəzəqatmadı yatmışdı. Şanxaydan baxanda mazut, qır gölögəcərlər, səyisiz-hesabsız neft buruqlanıyla dolu medenlərin mənşəsi de aydın görünürdü. Maksim Qorki bir vaxtlar buraları cəhənneme benzətmədi.

Qaldığımız heyət darısqal idi. Məni heyət bürüyürdü ki, bu qəder ailelər bele kiçik mekəna necə sismiş? Bir yandan da biki kireşər... Silixlirdim, özümüzdən yad yerində görüb, eli blihində bizi bacı-qardaşlarınsın onşuz da darsqal heyətini və hayatını bir qəder də dar eleyirik. Heyətə yegane kvartirənlər idik, nece deyərlər, gəldi-gəder sakınlər. Bizedək bura da kimlərə kirişenin yaşayıb, bizden sonra da yaşayacaq. Qonşular üzə vurmalarдан, da, baxırdı ki, kirişenləri öğey yerində görürələr. İncavara, başqalarından fərqli olaraq manzil sahibisi Polina Qırıqeyvəna bize qayıv ve nevazılış yanaşırı. Bu yaşı qadın cavanlıqda sanepidstansiya deyilən idarəde işləmişdi, özünün söyləyidindən görə, şəhərdəki bütün həsəratlınlar, gəmircilərini bər nömrəli qənimiyim. Onun adı geləndə kəsəyənlər sığan deşiyini satın alırmış. Taqəüdə çıxandı sonra da emsildən el götürməmişdi, heyətədə dermanlaşmadığı guncu-bucuq qalmamışdı. Bu azmımız, Mımmretsov familyalı köhne iş yoldaşı da hər dəfə cənəqənənələndə elboş gəlmir, sanepidstansiyadan zəher getirirdi və bu, Polina xaladan ötrü ən qiyılmışlı hədiyyə idi. O bürzün kişi 8 mart Qadınlar bayramında da zəher getirmişdi, üstündə de bir şüər şirin «Ağdam» çıxırı. Zəher gəmircilər, çıxır isə ev sahibi üçün ibid. Bir fikir meni rahat buraxırdı, qorxurdum ki, Polina xala bilməz, hədiyyeləri sehv salar, yaşı adımdı. Heyətin girəcəyində divarda iri hərflər yazılmışdı: «Smert qızınamı Smert nəsəkkəm! (red. - Gəmircilərə ölüm! Həsərlərlərə ölüm!). Pavlova P.Q.», Bu şəhər Polina Qırıqeyvənə öz yox, heyətde tek-tənən yaşayış Şixeli Şanxayski onun adından yazmışdı. Beşə baxanda, bu keçili adam qəbəhat iş tutmamışdı, taqəüdə qadın ürüyindəkilişlərə şüara çevirmişdi. Polina xalada gəmircilərə, ziyanvericilərə qarşı hədsiz nifret vardi, elində elaci olsayıd, bütün yer kürəsini ziyanvericilərdən temizlərdi. Bu yaşı qadın Şixeliye qayğıyla yanaşırı, elbet ona görə ki, nece deyərlər, tikanlı gül idi, birce araq-çaxır içmeyi olmayıyadı. Belə baxanda, bu tamahiyla o, həc kəsə ziyarəyimi, özündən savayı. Men onuna heyətə geldiyim gün tanış oldum. Dedi Elmlər Akademiyasından İşleyir. O gündən de dostlaştıq. Maraqlı, duzlu-məzəli səhəbəti vardi. Danışrı ki, bəi kərem akademik dostuma ideya verdim, dedim, özbəkler pambıdjan yاخ çəkirlər, plovdan tutmuş bütün yemeklərcən her şeyi o yağda birişirilər. Akademik deyilsin? Pambıdjan araq çəkənəyin yolunda da siz tapın, hem dövlət qazasını, ham millət... Bu sözü eşidənən gəzəmən qabağında maraqlı bir mənzərə geldi, gördüm ki, ağ xalatlı akademiklər, professorollar qollarını çırmayı işə girişlər, çıyıldı pambıdjan araq çəkirlər. Qazanlar piqqaplıq gaynarı, buxar spirvaları mis borulardan araq çəkirlər. Qazanlar piqqaplıq gaynarı, buxar spirvaları mis borulardan keçib soyuyur, iri şüər balonları damcılayır. Laboratoriyyada

sanki neheng bir buxar masını işleyir, bina titreyir. Amma bu titreyiş ağıxaltı alımları qorxutmur, öz işlərindədir. Arabır ovularını darmacın altına tutur, barmaqlarını ağızlarına aparır təmşin, araqın dərcesini yoxdur, memnunluqla başlarını terpedirler. Barmaqlarını yaladıçaq, yaşaş-yaşaş ehvalları deyişir, mest-xumar olurlar. Pambiq araqının kefiliyi özgəmiş, adamı təz həllandırır. İşə rəhbərlək eden eynəklə akademikin üzü özgəmiş, uzlaştırdı, deyəsen, yen kiçəfe görə alacağı mükafatın sırlılığını, daha doğrusu, acılığını birən başdan yaşıyordı. Şixəli demisi, araqın sırlılığı eله onun aqılığındadır. Qonşumun söylediyinə görə, onun ideyaları çıxdı, o qədər çıxdı ki, kellesi şışb, az qalır partlasın. «Akademiyada işleyen özgə nece olmalıdır?» - men düşünüründür. Bu kefcil adam her dəfə işden eyni qırımda, kefi yerinde döndürür, idjili araq-çaxırin iyü həyətə özünden qabaq girirdi. Şixəlinin bu halı Allahın veren günü eynen tekrarlanır. Deyişen onun söz-sözħbetləriydi. Bir dəfə yəne söhbtindən qalmadı, dedi bir akademik dostumu nahara devət edədim ki, gedək akademiyənin stolovasında adama bir bors içək, həsab mənlilikdi.. Buna bənzər söhbtələri çox olurdu. Amma bir yəl ağızından qaçırdı ki, bəs akademiyada kanalizasiyatımızmileyən işleyir, doğrusu, pərişan oldum. Deyim, hem də təcəübündən, yen kiçəfəyinən dərəcəsindən kanalizasiyası olurmusdur. O vaxtlar mənim alemimdə o elm, bılık ocağı dünənün en temiz və bulaşışsız məskəniydi. Şixəlinin isə fikri tamam basqayı, öz işini ele öyürdü, deyirdin bəs kanalizasiyatımızmileyən almılğıdan de öte pesədi. Deyirdi kanalizasiya birçə gün tutulsu, o boyda akademiya batar, Aşqabad batı kimi. «Görürən şəhərin üzəki heyəti, bər de var yeraaltı heyət, şəhər altında şəhərdi kanalizasiya», - qonşum bildiridi...

«İyirminci sahəye» aparan yoluñ sağı-soluñ eyzen neft mədənləriydi, saysız-hesabsız burulular torpağı bağırı delib cıxmış sünğüler xatırladırdı. Qolsuz-budaqası ağaclarda da benzeyirdilər, ferdi bundaydı ki, bu demir «kağacınlar» bari-beheri meyve yox, neft deyilən iyi-qoxulu qatı maye idi. Saysız-hesabsız mancanaqar ağacdən təki torpağı dimdikləyir, yerin qara ilivini sorudu. Onların yeknəses hərəkətindən gök yorulur...

Sonuncu dayanacaqda trolleybus bosaldı. Mahal nəqliyyat yolun qırığına çekið, düşüb, özü demis, bür cüt demir buynuzu elektrik xəttindən eyridi ki, axradan gelenler keçə bilsin.

Alagoz konduktor qolundakı saatə öteri nezer yetirib, ortadakı oturaqçılardan birinə qəzet serdi, qantasından kobasa, pendir, pirojki çıxarıb süfəre düzü, termosdan steklənlər çay süzdü. Trolleybusun uzun salonu bir andaca tekerlər üstündə kiçik yemekxanaya döndü. Yadına bir əhvalat düssü - pambiqlığının usaqlı-böyüklü hamını, məktəblliəri de cəlb edirdilər. İdarelər, məktəblər, dükənlər, bağlarınları. Bu ümumxalı çağırışına tibb işçilərini da seferber edirdilər. İkiçə ayaq həkimlər öz sevimli pesələrinə yadrıgyayırlar, şəfqət bacılarının ince barmaqları zərifiliyi itirirdi. Cərrahlar eməliyatlı apartamağa cürət emirlər, şəhərdən doktor çağırırdılar. Bir yəl Vahid doktor Iclasda açıqça dedi ki; men cerraham, axşam tarladan yorgan-ärçin qaydırıb eməliyatlı elyəndə ellerim sözümü baxmır, barmaqların şkalpel tutmur... Elə dəlləklər de o dərddəyildilər, Ülgic tutan elleri esdiyindən müstərinin üzüne xəsər yetirir, xecəlatən bilmərdilər neyəslnərlər. Də gel ki, yuxarınlara belə seylərə məhəl qoyan yox idi ki tarlalarlardan son qoza yıgilmaýınca adamlar dincil nedil, bilmirdilər. Pambiqja yaxşı da ad qoymusdular - Ağ qızı.

Sağirdləri Aray boyundakı kolxozaqlara aparırdılar. Məktəbdən, dərslərdən uzaq düşür, yüksəmdə kolxoçulara kömək eleyirdik. İlk dəfə pambiq tarlasına

girəndə altıncı sinifde oxuyurdum. Balaçla olduğumuzdan, ağappaq libas geymiş kolların arasında görünmürdük. Şəhərdən exşaməcan çalışırıq ve hamırmı də qûrur duydurkı ki, nəyəse yarayıraq. Öz aramızda yanşırıq ve hemiše də qızır qalıb gelirdi. Qızırlar bu ferasetləri yamanca öyüntürdülər, öyünmeye haqları vardi. Topladığımız pambiqin her kilogram üçün Kolxoza biza on qepik้อยdi. Doğrudur, bu ele böyük pul olmasa da, «aza bərekə» deyib ter tökürdük. Amma bir fikir mene rahatlı vermirdi - topladığımız aq qızıldırsa; onu bıldən niya bele ucuz - qepik-quruşalar alırlar? Ev üzü görmürdük, kəndde gecəleyirik. Kənd klubunu, məktəb binasını boşaldıb, rayon mərkəzindən gəlmış sağırdalar itixtərən vərmişdilər. Saman dəşəmən dəşəmən dəşəmən yatıldı.

Məktəblliərin pambiqlığının cəlb edilməsi validəyinlərə narazılıq oyatsa da, sesini çıxın, söz deyen olmurdı. Müellimlər arasında da narazı qalanlar var, amma onlar bu barədə yalnız öz aralarında, gözlin danışındırlar. Bir dəfə isə məktəbin direktoriyula mübahisə tarix dərisi keçən Bahadır müslüm dəhə dözmədi, üreyindəkiler diliñə getirib dedi ki, bu, uşaq emeyin istismandır... Bu sayaq söz-sözħbet partiya və dövlətin siyasetinə, ideyalarına qarşı cehət kimi yədərindərləri və Bahadır müslümün de başı qox bələar çekdi... O da yadimdakı ki, biz tarlada pambiq toplayanda Arazin o tayändən ırınalar çağırıb sorusurlular ki, doğrudanın, Sərvide hamı bir yorğun altında yatr, süfre yerine qəzət sərirler? Gölümeyimiz tuturdu, amma cavab vera bilmirdik, nəinki o tayändakları danışmış, hətta o şəmət baxnax beş yasaq idi. Yaşlı paqqon rus serhədçiləri gözdə-qulaqdaydır. Danışmaq yasaq olmasın, göresen, o tayändakilara ne deyerdik? Nahar vaxtı müslümli-şagirdlik tarlanın qırığında, ağac kölgəsində oturur, doğrudan da, ırınılar demis, süfre əvezinə yerə qəzət səririd...

Mahal meni üzənbildir, sarı-samansaq konduktora təməl etdi, dedi is yoldasının adı Nadyati, neçə vaxtdı ki bir yerdə çalışır, neçə deyərlər, bir yerdə ter tökürlər.

Nadya meni süzbü, xəfice gülümsədi, tanışlığımızdan memnun olduğunu söylədi. Sonra qas-gözəl Mahalə nəse işarə eledi. Şirin bir şivəyle dedi:

- Maxal, kajets (red. - deyəsen), men işimi deyimlənəm olacaq.

Mahal bələ söz-sözħbet gözlemirdi, elindəki tikeni ağızına aparmadı, qatarib qoydu qəzətin üstüne, key-key Nadyani szüzdi.

- Poçem? - rus dilində soruşdu. Onun birçə kəlməlik sorğusunda tələv vardi.

- Müj revnvet, - Nadya güdü. - Örim meni qısqanır. Qısqanırsa, deməli sevir.

Mahal özüne gəldi, qadının zarafat etdiyini anlayıb, arxayınlıdı. Mensə özlüyündə bə qonaqtırdı ki, Nadyanı yalnız əri qısqanır, onu həm de Mahal qısqanır...

Mahal çayla dolu stekanını qaldırıb, bütünü mene tutdu:

- Elli, seninlə çay yox e, gərek konyuk vurayıq. Bir mahnında oxuyurlar e, bax heylə... Bizi üzürlü bil, iş basındıraq. Belə hesab eleyik ki, stekandaki konyakda. Senə yaxşı yox! Yaxşı xidmət elə! Əşgerlik məktəbidil!

- Şkala podivqov! Mərdlik məktəbidil - Nadya slava elədi.

Orduya könüllü getdiyimi bilendə, qadın az qaldı dursun üzümdən öpsün. Meni heyrənləqda szüzdi, yəni düz iş turmuşan, oğlan olasdım, men de senin kimi edərdim. Hətta mənne ele geldi ki, bu kökəsif, göyçək qadın oğlan doğulmadığında heylisilən. Men onun gözlərində birdən-böyübümdürəm elə bil. Guya o boyda Sovet Orduşunda birçə menim yerim çatmırıd ve menim gelişimle ordu daha da ölçünləb ədərlənəcəkdir.

- Maxal, vaşı karabaxkskie rebyata mirovie parni, - Nadya gözünü süzürdü. Fikrini emelyle tamamılaq isteyirmiş kimi, bir fal kolbasını çöreyni üstüne qoub, mene uzatdı.

Men müfakat alılmış kimi, payı-yaponsayağı, iki elle qəbul eledim, başımı yüngülce eyib minnətdarlıqları bildirdim. «Ev sahibləri» mene son dərəcə diq-qeti olsalar da, nedense özümü çağınlmamış conaq yerində görür, sixıldırımdı.

Mahal qadının bayağı sözlerine qızıvt vermek isteyib, qururla dilləndi: - Bas neşəf? Buzım usaqlar neinki eserliyə, mühraribe olsa, mühraribe de könlüllü gəderler.

Geləcək mühraribe olacağını deye bilmərem, amma alman davasında cəbhəye könlüllü gəderlər doğrudan da çox olmuşdu.

Sürüşünüm mühraribe səhəbi eleməyi, deyəsen, Nadyanı təlaşa salmışdı. Səsiniz qisib soruşdu:

- Yene mühraribe bayışlar ki?

Mahal qadının sualına nə cavab verecəyini bilmədi, dönbü mene baxdı, yenil belkə sen nəse deyəsen, institut oxumusan. Men çiyinlərimi darddım, bu menim üçün dünyanan en çətin şübhədi.

Mənden kar aşmadığını görən sürücü fikrini cəmləyib inamla dedi:

- Hitler xortlamayaqça hər bir de mühraribe ol!

Kişinin oğlu haqqında, anterler, bedhəybetlər yalnız nağıllarda xortlayırlar və Hitler de diriləs olsa, uzaqbaşı, hansısa bir nağıldı dirilər.

Nadya hemkarının sözlerine inandı deyəsen, rahatca nefəs aldı. Belkə de bu rahatlıqladan idki, üzünün ifadesi deyildi, cöhresini yene tebessüm bürüdü. Tebessüm ona yaraşındı.

Sözdən üstünə vurmasada, baxırdım ki, bu gün mene ürcəh olmayı Mahalin üreyindən ve deyim ki, görüsünüze öndan da çox men sevinirdim. Elöğlum danışanda hərdən elini fəxirle çıxınma vururdur, guya eserlikdə böyük qəhrəmanlıqlar göstəreçəyime bu başdan emrin idi. Mən isə özü fikirdəyim, ordu sıralarına qəhrəmanlıq dalınca yox, sadəcə, borcumu yerine yetirməyə, bərkədən-boşdan çıxmaga, qısaçı, heyat məktəbi keçməye gedirdim. Bir ki, qec-tez onszu da aparacaqdalar.

Mahal eserlik cəkdikindən, nece deyərlər, başı daşa dəydiyindən, tecrübeli adam kimi məsləhətlərinə qalmadı. Eloğlumun dedikləri məndən ötrü her şeydan vacib idi, nece deyərlər, manıñ gedəcəyim yolu o, çoxdan qaytmışdı. Geceler «samovolkaya» getməyin, qızlarla tanış olmağın, herbi patrullardan qaçmağının yolunu-yolağmasını bəri başdan mene öyrıtməyi özüne bora biliirdi. Rus qızlarının davranışınan, onların boş damarının nece tutmağın sirinli, üstünlüdü de olsa, mene çatdırmaq isteyirdi. Dediklərinin üstünü malalaşaça da, Nadya onun, nece deyərlər, hansı tayıñ denini üydüdüyüն görde aldı. Üzünü ne teher türşütusda, sifeti tamam deyədi, elle bıl qorxudı ki, həmkarı rus qızlarının naqxır-puxur var, aqib tökeç ortaya.

- Sen de məni başışla... - Mahal ne söyleyecəkdi, üzünü mene tutub, bəri başdan üzr istədi. - Rusetdə hansı qızə desen ki, evlənilən səni aparcam öz yerimə-yurduma, bil ki, o, yüz faiz senində. Yüzqəlin qınamalı deyil, qadınları kişilərdən çıxıdı. O veda, alman davasında kişiş qırıqlıqları azaldı...

Mahal eserlik macəralarından, orada Nataşa adlı ciceksətana vurulmasından danışmağa başlamışdı ki, Nadyanın mismirin salıdagını görüb kirdi. Yəri döldüyü, sanşın qadın yanlığında olmasayı, eserlik heyatından neler nağılı eleməzdi? Menim istədiyim de bu idi, bəle səhəbtələrə daha çox ehtiyacım vardı.

Mahal Nataşa sergüzəştinin üstündən addayıb, söhbəti deyişdi. Dedi bizim vaxtımızda üç il eserlik çəkirdilər, denizçilər isə dörd il xidmet edirdilər. Dedi, doğrudı, ilk ayalar danxirdən və eve yaxdım telegram vurunular ki, bəs atam xəstədi, on gönülliye kende gelim. Qardaşım yazdı, Mahal, gelib-ələme, dedəm evde vəcennidən sərt qayda-qanun qoyub. Siz ordunda seher saat 6-da yataqdan qalxırsınız, mense burda beşər durur, məlları aparır qəbiristanlığının aşağıyunda otarıram. Sonra da gelib gedirəm dərəse.

- Eloğlu, eserliyə asan sanma, çetinlikləri çıxdı, - Mahal bir de xatırlatdı. Xəffice gülmüşədi. - Əsas budu ki, gərək çetinlikdən hezz almağı bacarasın. Onu bacardin hə, işlərin yağ teki dedəcek. Şəyin-başın da hemişa sahənlər olmalı, çəkmələrin şübhə teki panıldamalı, bunu sənnən her gün, hər saat teleb edəcəklər.

Mahal dese de, deməs de, bunu bilirdim. Uşaqlıq illərən serhədçilər şəhərciyin yanında heyətde keçdiyindən, hərbi xidmətin nə demək olduğunu haqqda az-çox təsvərvürüm vardi. Şəhərciklə «jildəm» deyilən bizim birmətəbeli kommunal binanı asfalt yol ayırdı. O illər kino lenti kimi gözlerimin qabağından gelib keçdi.

* * *

Araz boyundan üzüyüخارı - rayon mərkəzine sən dikələn asfalt yolda hava üç dəfə sinirdi. Ele bil hava lay-lay idi və üzüyüخارı qalxdıqa sərnişinlərdi. Yolun solundakı köhne qəbiristanlığında sonra hava daha deyilşirdi. Qəbiristanlıq çox köhnəydi. Belkə de bə kiçik mekanda sun qəribi yüz il bundan qabaq qazmışdır. Ele bil adamlar ölümün gözündən yayınmaş isterdi, onu azdırıb qaçmışdır. Yerin bağırrna qalınmış koruş mixləri istəmiş, onu azdırıb qaçmışdır. Yerin bağırrna qalınmış koruş mixləri istəmiş, onu azdırıb qaçmışdır. Yerin bağırrna qalınmış koruş mixləri istəmiş, onu azdırıb qaçmışdır. Rüzgarından-səxtasından qaralımdı. Zaman elinin arxasını torpaqda çəkib hamarlamışdı və buranın qəbiristanlıq olduğunu bildirdi. Yəliñ bübüyündəki darmi ucub xaraba qalmış evin büründən tənha bir mezar da qaralırdı və nadənse meni da çox o tek mezar üsbüdüb-ürşəpdi.

Bəri yanda, yəlin beli üzünə serhədçilər şəhərciyi, birmətəbeli məhkəmə binası, bizim jildəm, qız klubu, sonra isə daha bir jildəm, mərkəzi xəstəxana və sonda usaq bağıçası yerləşirdi. Çardagi şifer örtülü bizim birmətəbeli kommunal yaşayış binası aralarından köhne vagon xatırıldırırdı. Ele bil ne vaxtsa qatardan açılması, unudulub qalmışdı ehtiyat yolda. Kiçik pencələri dansqal otaqlar da kuperləre benzeyirdi və bu kupa-otaqlar basısqı idi, sanki bir yere iki-üç bilet satmışdır. Valideylerim, kiçik qardaşım, bacım, nənəm və bibim iki kiçik otağda sıxlıq yaşadırdı. Tehsilinə davam etdirmək üçün atamı Bakıya Ali partiya məktəbinə gəndərməşlər, anam mərkəzi kitabxanada kitabxanacı, bibim klubda xadime işləyirdi. Üç usaqşa nənəm baxırdı. Bacım ekizləydi, körpəydi. Bizim böyük ailəmiz bı dansqal menzili neca siğirdi, bilmirdim. Nənəm ağızlıyalıdı, «aza bereketi» deyib özünü de toxladırdı, bizi de.

Enzis dehizlə hem de metebexi evez eləyirdi və her ailenin ağı neftli işləyen kerosinskiyi vardi. Yənaşı düzülmüş bu kerosinkalarla çay qayndırı, yemek birişirildi. Yemeklərin oxusuna ne qeder lezzətli olsa da, qızdırıcılarından yılanın nefti yoxlu bilmirdi. Qışın gelışılıq sakinlərin qayğısı bir qeder de çoxalırdı, evləri qızdırmaq müşküldi. Ki miñi daş kömür, ki miñi de odun sobası qururdu. Bacalardan qalxan tüstü burumu yeri göyle bağlayan ağımtıl-bo-

zumul, yoğun bağlan yatırladı. Bizim evimizdeki odun sobasıydı ve bu, menim üreyimceydi. Odunun istisi aynıydı, onun istisinde nesa başqa bir hərəet vardı. Demir sobanın qızığında barda qurşut oturur, Korus-korun yanan yarmaçının tətbişən sözləndən gümün çəkmirdim. Bir axşam nəmə sobaya düyünlü, yoğun bir yarmaça qoydu. Odun yaş olduğundan körəkli alətləri, ele bil yanmaqdan ağınrıdı. Ahəstə-ahəste fırıslayı, öz istisni binalımla bürüsdür. Sanki nese səhəlyirdi. Ocağın istisndə xumarları, onun hezin şəmərini dinlemekden doymurdum. Ocaq mənə nağılı danışındı - ocağın nağılini: «Biri vardi, bir yoxdu, bir ağaç vardi. Meşədə şəss-həssabsız ağaclarдан bireyi, amma düz gövdəsi, şax budaqşarlaşdırıldı. Yazda o da yaşı libasını geyir, payızda donunu dayışış sarımtıl-qırımtıllı rəngə büründür. Bir yol balı sesi meşəni başına götürdü. Bu ses meşədə ağacları üzüldü, amma qaçıb canını qurtaran yox idi, istesələr da qaça bilməzdi, cümlü onlarıñ her biri tek ayağıyla yera, torpağa bağlıdı. Ses getdikcə o düz gövdəl, şer qarnıti ağaçca xaxınlılaşdırıldı...» Ocağın səsi-semarı horur-horur əriybə uzlaşdırıldı: «Göydən üç almaa düşdü...» Tezden yuxudan aylanda boylandı, gördüm nəmen sobanın sönmüş, soyqu külünü kürütür. Qəherləndim, gecə mənə nağılı danışan, meni öz istisnde isindiren o düyünlü yarmanın külüydü. Üzümü balısa çevirib sessicə, için-için ağladım.

Jıldom sakınları qarşılıqlı qayğıları, rahatsızlığı hiss etmişim kimi, ümid içinde, şad-salayıñ yaşıyordırlar, ele bil inanırdı ki, ne vaxtsa fit verəverə, baxır püşküre-püşküre nəhəng bir parvocu geleceçər ve bu «warzon-binanı» axşasına qoşub, kitablarda yazılın işığı geleceye aparaçac. Əslində isə bizim qəsəbəde demiriyox idi, Araz boyundakı stansiya da bir xeyli aralıdy. Axşamlar qatarların sayısan işıqları sozalı, ehməl-ehməl axıb gözden itirdi. Biliñ ki, o qatarlar insanları haradasa uzaqdañ şəhəre aparıbgatırırdı.

Adamlarda sabahki güne ümid, inam vardi. «Ne qeder olmasa, başımızın üstündə damımız var. Yavaş-yavaş har şey yoluna düşer, biz de bir gün-güzeran görərik, teki dava olmasın», - deylib, sükür eləyirdi. Əlbət, yalnız bizim binadakalar yox, dağlarında etəyine sığınmış, rayon mərkəzi deyilən qəsəbənin bütün dəmiriyox da bilər. Qanlı-qadılı mührəbə geridə qalsa da, adamların içindəki xoç çekilməmişdi, ele bil Hitlerin ne vaxtsa xorlayacaqından endişələndirildi. Güzər xaladan ötrü isə ne Hitler ölmüşü, ne de mührəbə bitmişdi. Cəbhəden qara kağız alsa da, neçə illerdə hele de gözü yoldaydı, gözleyirdi ki, bu gün-sabunun da eşi qayidacaq. Bir demir, iki demir, ele hey qarğıydı: «Hitler, seni görüm qdurub qırx qırın gedəsen! Soni görüm qan qasasant!» Oğlu balaca Cefer anasının qarşılıqlarından xəcət cəkirdi. Əlbət, özü de üreyində onu yetim qomyus Hitleri söyürdü, amma bunu heç vaxt diline getirmirdi.

Bizim heyetde seher südsatan Kirli Gölünün yorğun, kal səsiyle açıldı. - Moloko! Moloko!

Zengli saat idi ele bil, yatanları oyadırdı. Südsatanın sesine yuxudan oyanan böyükler işe telesir, usaqlar məktəbe yollarındırlar. Birçə həyətin efel iki Sarıbaşın vecinə deyildi. Heç başını da qaldırmır, böyrünü yere verib mislişmiş yatıldı. İtxasiyyət it deyildi, erinceyin, lembenin yekesiyi. Qaraş dayı ona Bağdad tenbeli deyirdi.

Yolun o üzündəki həbi şəhərcikde serhdəçi ailelərinin de südünü Kirli Gölü çatdırındı. Şəhərciyin öz təserrüfatı olsa da, donuzdan savayı heyvan

bestəmirdi. Kirli Gölüye möhtac idilər. O, elində dolu bidonlar şəhərcikde şərbətse dolaşır, yaşıyış binasının həndəsəverinə çatanda səsini qaldırıb hayıldayı: «Moloko! Moloko!... Sveji moloko!» Bir zabit arvad bilində ki, Kirli Gölünün admin manəs rus dilində «Qızayna Gölü» anlamına gelir, daha ondan süd almırı. Rus qadını qınamalı da deyildi, südsatanın horuqluğu gəndən çağırırdı. «Moloko! Moloko!... Sveji moloko!», - səsi seher süktunuñ pozurdu. Ele biliñdir Kirli Gölü olmasdaydı, serhdəçilər yuxuya qalardılar.

Herbi şəhərciyə yerli adamları yaxın buraxımdırlar. Üstündə iri, qırımı ulzud şəkli çəkilmiş darvazadan o taya keçməye Kirli Gölündən savayı bir de şəhərcikdəki dükənən tacitici Zülfünn İcazəsi vardi. Daş hasardan beri Uze - çələ - nefaslı boyda pencəre açılmışdı, qırmızı boyala yazılmışdı - «Voentorg». Ərzəq ve gündəlik telebat malları satılırdı. Bu dükəndən alver elemək yerli sakınlara qürur verir, hətta bunuluna öyünenlər de olurdu. Əslində, öyünməye deyərdi, cümlü buradın alınan məllər daha keyfiyyətiydi. Şit yağı, pendirin, mal eti konservinin dadi-tamı özgəydi, deyirdilər birbaşa Moskvadan getirilir. Bu dükəndən satılanlar həyat arvadlarının seviydi səhəbet mövzusu yedydi. Terən xala deyirdi Allahtərəfə danışaq, voentordan alınan şit yağı dadlı-tamlıdı, əridənde tortası az qızır, pendire de səz yoxdu, çılxaca yağıdı. Bele söhbətlər təkcə Gözəl xalanın beyninə batırırdı, deyirdi men heç öz milletimizin düzəltdiyini dükəndən alb yemirəm, qalmışdı. Uruset yağı-pendiri olsun...

Soldatlar evimizdən arxasında asfalt yolda idman eləyende biz balacalar da sıra yürüdülür, onların yeriñi yamsılayır, elimizi gicgahımızca aparın herbçilər sağa salamlaşdırırdı. Zabitlərin farqlı eserləri kückə-bayırda görünmürdür. Yalnız buraxış kağızı olanlar bazar günü şəhərcidən qırqa çox kağızlı kıl, onlar barmaqla sayılırdı. Yolunu bincələşməyən salanlar da olurdu. Stekan istəyir, xəlvət qəliblik yavancı çaxır içirdi. Nəman rus eserlərinin ağızı dayen stakanlara kül töküb, qolu heyən düşənəcək sərtük temizləyir, suda durulayırdı.

Herbi hissən Deyrləman dərəsinə baxan şəmtində uzun at tölesi vardi. Seher-əxsam atları gezintiyi çıxarırdılar. O atlar yerli həcmiñsindən seçilirdi. Ele bil biliñdir, serhdəçilərin emrinə itaat edib yerleriniñ deyisir, gah sahə qalxır, gah da dördnalaçapırdırlar. Bu manzənerən seyr eleməkden döymürdü. Uşaqların her birinin ölüyündə mengirliydi öz atı vardi. Menim seyri beyindiyim isə komandırın alaşqa atıldı. Diger atlar alaşqaqanı başçı bilir, onun herəkətlərinin, yeriniñ yamsılayırdılar. Herden arazimizdə mübahisə döşürdü, her kəs öz seydiyi atı terifləyirdi. Sözümüz düz gəlməyəndə inçib küsüşən vaxtlarımız da olurdu. Buna bənzər mübahisə cavanlar arasında da döşürdü, amma onlarıñ bəhsü at üstündə yox, rus qızarla-qadınlarına görə yaranırdı. Bazar gününə sebirsizliklə gözleyirdi ki, tansa yiğisəcəqlər. Ele serhdəçilər özleri de bu günün intarzındaydırlar. Herbi xidmətin gərginliyindən azacıq da olsa canını qurtaran sıq keyimli zabitlər jıldomun arxasındakı azacıqda olsa canını qurtaran sıq keyimli zabitlər jıldomun arxasındakı onurların qızıl boyunun qızılışdır. Qərib-qürəbənin bu çal-çağırmından qəsəbənin ünsüzlüyü pozulurdu. Arada-bəredə valayalanın zabitlər sənət hemin o ciddi, sərtşit herbçilər deyildi. Qadınlara vurdugu etrin xoş qoxusuna belə erləndən gelen araqçır işini güzle bilmirdi. Onların saçraq güllüsündən bizim kückə emillişli başlı canlarındı. Bele ses-küküy ulqalarını alıdıqından, Yarehəməli köpəkləri hürmür, səslerini çıxmardırlar. Vəde haftadıagma gərə vezirzadılardı. Qaraş dayı deyirdi varam rus milletinin bu xaslıyetinə, kefləndirən qalmırlar, yoxsa bizim kim - tezden naxira, axşam axurə... O, belə danışında arvadı

Fatma xalanı od götürürdü, deyirdi ne durmusan, get qoşul sarıqlaqlara, araqdan-caxırdan dümle, o onların tayı... Qaraş dayı ise halini pozmadan arvadının kababını verir, deyirdi, a zalmin qızı, menim içində nadı, heç ne, yüz-iki yüz. İki rus milletinə yaxşı yarasır, içəndə arvadı-kıllı çalıb-oxuyur, şənlenirler, yoxsa bizim kimi? Qanqaraçılıq salır, dava extarınq.. Eşləne qalandı, Fatma xala dilazır deyildi, deyil-gülən, sen adam idi. Senətə meyilliyydi, şəhərden gələn artistlərin göstərdikləri tamaşaların birindən de qalmırıldı. Dedyiñi görə, orda məktəbdən aktrisa olmayı isteyirmiş. Qaraş dayını qınayır, deyirdi sənə ürcəti olmasadım, indi meşhur aktrisadım, kinolara çekiliyim. «Avar-aðak» o Rita menim yarımında olardı heç kim. Fatma xalanın nece bir aktrisa olacaqını deysə bilməzdəm, amma bildiyim bu idi ki, o doğrudan da hindistani Ritadan gözəl idi. Anmma nədənsə mənə eله gelirdi ki, onu deyil-danışdırıqları boğazdan yuxarı və eger seçim qarşısında qalsayıdı, yəni senati-məsləki aleslinə qurban verərdi. Özü rayon mərkəzine yaxın bir kənddən idi, Qaraş dayı isə qonşu rayondan köküb gelmişdi, surçüydü, çörək maşınından işleyirdi. Fatma xala partixialıq edirdi, məhəllənin bütün qadınlarının, qızlarının paltarını o tikiirdi. Onun tikiş maşınının hezin semiri an vizitinsini andırır, axşaməcan kesmek bilmirdi. İki övladları vardı, adlarına da yaraşdırılmışdırlar - Solmaz, Almaz.

Beraz günün axşam klubun qarşısındaki meydançanda tans başlayırdı. Herbi orkestrin ifası yəli adamların sümüyüne düşsə de, amma rəqsə qoşulmağı her keç ürek elemirdi. Coxu baxmağa gelirdi. Qırıcıbdi ki, qonşumuz Anisija xala da gedib rəqs edənlərinə, şənlenənlərə qoşulmurdu. Belkə de üreyindən keçirdi, amma gedə bilmirdi, qəlbini sıqı idi. Terlan xala onun halına yanır, deyirdi bu yuzqı qisməti azəzən pis getirib, çekdiyi derdi dağ çəkse, eriyer...

Yaşlı paqonlu, yaşıfurañj kəfikök zabitlər dodaqları boyali matşqalarla qucaqlaşış sõvgüs rəqs edir, ortalıdan yüksəlmirdilər. Alagöz, sari-samansac qadınlar, qızlar yalnız özünükürlər yox, yerli cavanlarla, kişilər de oynamaya hevesliyidilər. Sakinlər arasında rusça bilişlər daha ürekli, təperliyidilər, oynaya-oynaya sarsın gözləcələr piçlaşdır, xəfice güllü-gülümşənlərdir, ne deyib, ne danışdırıqları özləri biliirdi. Yerli qadınlar-qızlar buna qısqancılıq, ham de heyaya yanaşırıdlar. Aralıdan boylanıb, baxır, rus matşqalarının yerine abır eleyir, köynək-köynək et tökürdüler. Qaraş dayı isə özü flikirdən, deyirdi poqranoträgtdin (red. - serhədçilər destəsi) burda olmağının bir yaxşı tərefi da budur ki, bızmı gedələrin o qız-qadın eleinir, sevinir... Əl-ele məsələsə bezen sışib qanqaraçılığı getirirdi, cavan-cahıldan kimse heddiñi asib, oynadığı qızı şəhətə bağınna basanda içkili serhədçilər buna döñürüdlər. Çekisme, dartsıma başlayırdı. «Prekratit besporiyadıklı» - Kapitan Qradovun hökmü ilə mübahisəye dərhal son qoyulurdu. Məraqlıydı ki, kapitanın emrinə herbicilər qeder de müükiləri riayet edirdilər. Bu qarətli, yarasıqlı zabitli qəsəbəde tanrımayan yox idi. Ele blırdıñ o, «Dañlıqlarda zastava» filimindəki hemin qorxmaz, iğid zabitli ve bızmı qəsəbəde poqranoträgtda kinodan gelib. Cildi, serbasiyyət bu herbiciden çəkinsek da, her birimiz ona benzeməye çalışırdıq. Almaz isə sesini deyir, böyükün yoğun yerine salıb kapitan Qradov kimi ucadan danışırı. Kapitanın Vulkan adlı seməndi atıvardı ve bız onu at belində çox görmüşdük. Deyirman dəresində stadionda çapıldı. Bir de görürdün, atını dere boyu seyirblidir gözündən itdi. Oturduğumuz yerden terpenmiş, gözleyirdik. Ele blırdıñ Qradov atını düz Arazacan çapır. Cox keçmirdi, dərənin ayğında toz-tozanza qalırdı, kapitan bədöy atın yalmañına yatab yel kimi gelirdi. Yəhərden enib, atın təri soyuyanacaq, ağızının köpüy yatananç

yedəkde gezdirirdi. Heyvanın bədənindən buq qalıxa da, yorgunluqunu gözlemek isteymiş kimi, şüx yeriñi deyimizdi. Zabit elini atın qasqasına çekib tumarlayırdı. Vulkan ona, o da Vulkanə yaraşırı. Qaraş dayı deyirdi o at ığid arxası, yol ağasıdı. Blz bu sözlərin mənasını o qəder anlamasqədə, özlülümzüde inanrırdı ki, Vulkan yer üzündəki bütün atlarnın en gözəli, en ağıllıdı.

Atı kimi kapitan özü de təbiəten çılçın idi. Cox vaxt tansa içkilə gelirdi ve içki bəni onu içindəki hansısa ağırlıqları, gerginkiləndir qurtara bilmirdi. Herdən fikirlə, dalğın görünü, onu tanımış olmurdı. Öz məlilletindən olan qadınlar, qızlar gözlərini bu yarasıqlı zabitənden çekməsələr də, amma ona yanaşmaq üçən elmənlər və eftə kapitan özü de rəqsə cox meyilli deyildi.

Bir yol təns təzəce başlaşmışdı ki, otvadyi heyecan sıqınlığına ayağa qaldırırdı. Qradovun emri ilə serhədçilər eserli-zabitli dərhal camlaşüb sıra düzüldürdələr, sefərləri pozmadan yaxındakı herbi hissəye səri qadıclar. Rəqs meydançası bir göz qırpmımda boşaldı. Kefisizləyen serhədçi arvadları-qızları ki bir-bır, bir-deye-dənəşə daglışlıdırlar. Onlardan qalan havanın canına hompus «Krasnaya Moskva» strinə xəş qoxusuydu.

Üstünde iri projektorlar quraşdırılmış, əsgərlərinə dolu maşınlar Araç boyuna san sütüdü. O gece serhəd boyunda projektorların sayışan işi qaralmaq bilmədi, havaya qalxan fışşaların ardı-arası aranımlı, sənki serhəddə gecəni gündüzə döndürmişdilər...

Böyükler deyirdilər serhədi paqonu daşmaq halva yemek deyil, o yazıqların gecesi-gündüzü yoxdu, sehərdən axşaməcan səksəkəde-vələvelədədlər. Bunu bız uşaqlar da görür, dark elyrikdə, hətta yaşı paqonlu herbicillər yazıçırmı da galır. Serhədin pozulmasını isteməsek də, bir yandan da deyənин heyecanı sıqınlığına ayağa qalxması bize kinodakı kimi maraqlı və macəralı gelirdi. Maraqımızı çəkən hem de budyki ki, yüzlərə eser ve zabitin xidmət edədi poqranoträgtda bır nefer de olsun qaraqas-qaraqoz herbi yox idi. Goresen, niye? Böyükler bu sual üstündə baş sındırsınlardı, bır qənaetə gele bilmirdilər. Buna ermeni şofer Simka aydınlıq getirirən melum oldı ki, sen demə, sualın cox asan cavabı varmış. O, qızıq gözərləri bir az da qızıl biç-bic qımsıdı, dedi, ari, bu voyskaya slavyan müləllərinən olanları götürür, serhədi bizim qarabalalara etibar elemirler. Simka haqlıydı, ya yox, səhəbet bununla bitmedi, əksinə, böyüdü.

- Yaxşı, tutalımlı - - Qaraş dayı dillendi. - Biç musurmanıq, bunu bəşə dündük, siz ki, ursunın bir mezbəhdənizsin, siz niye yaxın buraxırmış?

Simka yene biç-bic qımsıdı, qonşusunun sualını cavabız qoymadı:

- Akberçan - dedi. - Mazhabın bir olmağı hala dost deməx deyil, ell. Qadınlardan bari qeder muxarabalar olur ki.. Xristian xristiani qrib. Qaraş kişi, san Yerevanda olsan, góracaxsan, dükən-bazarnda rusca danışana pis baxırlar, heç cavab vermirlər. Ara, bu caxanxama, Qarabağ ermənilərini da lağla qoysiurlar ki, siz türkəndənmasınız...

- Ay Allahın ermenisi, - Qaraş dayı döñub yanındakılara göz basdı. - Bele baxanda, İrevandaklarda haqqına danışırı. Sərin familyanı nedə, Simka?

- Şahverdiyan! - Simka tərəddüdle cavab verdi.

- Ay saç ol! - Qaraş dayı təperlendi. - Şahverdi bizim sözdü. Urus dili mülliətinə var - Yervand, onun da familyası Qəhrəmənyandı. Ta ne istiflərsən?

Simka suali cavabız qoysdu, araya söz qatıb, səhəbəti deyisdi...

Tansda dəha çox sülüqlüq salanlar Rusiyada əsgərilər çəkib, ordudan təzə terxis olunmuş yəli cavanlar idi. Soldat formasını bir müddət eyinlərindən çıxarmırdılar. Rəqs meydançasında şeşənib özlerini

göstermek isteyir, hətta əliuzunluq elemekdən de qalmırdalar, yeni bız Rusiyada qızlırlar belə qucaqlaşış oynayırırdı. Sərhədçilər qara ve ya qırmızı paqonlu tərkisçilər xəzirlər vəmir, onlara üstündə aşağı baxırdılar, yəni siz bizim paqondañ deyilsiniz. Ordudakı bu öğey-dögnüldür. Qaraş dayına çatmırı. Deyirdi dünən düt vədesi bunlar paqon davası salır, tutaşırılar, dava başlaşa, neylerdir? Düşməni qırğıa qoyub, özləri bir-birlərin qarar kisi... Zabit arvadları-qızları isə eksesin, elə şəyələr məhəl qomyur, yaşlı rəngden gözləri dobumbus kimi, qarapaqonlu, qırımızipaqonlu demir, kim düşdü, onunla rəqs edirdilər.

Qonşu Jildəmdə yaşayın, xəstəxanada təsərrüfat işlərinə baxan Černov da bu syləndən qalmırdı, arvad Marusyanı qoltuqunu vuruş gelirdi tənsa, Özü de toy-bayarama gelirmi kimi, sahmlani geyinir, bezenib-üzündənlərdər. Rəqs meydançasında Černov özünü inamlı hiss edir, məhərətini göstərməye çalışır. Sümükənləri çıxmış, sıfetini əsl basırdı, arvadını sinesinə sıxıb o başı-bu başa süzür, gözünə onun pudralı, enliklili-kırsanlı üzünə düzib elə sövgə, mehəbbətli baxırdı, deyirdin bəs qadınla indice tanış olub, Gahdan Marusyanı sağa-sola sırı, gahdan da silindən tutub onu fırıfır teki yerində fırladı. Černovun usaqşanı boyasırası düzülüb baxır, valideyinlərinə usaqşından hezə alır, qürülənlərdər.

Tumşata Babası da tənsəndən qalmırdı, Rusca az-çox qırıldadı. Amma bu sələqəddən, töfüq oğlan rus dilinə başşaları kimi rəqs oynaya-oynaya yox, tum sata-sata öyrənmişdi. Orkestrin gur çalğısı içindən onun yorgan, böyük sesi eşidildi. «Səməkli jannəni!...» Ortalıqda sözün cütləre həssədə baxıldı. Onu tənsə devət edən olmuşdu, sankı bu meydandañə yeri yox idi. Yalnız birce dəfə, Qaraş dayı deməsi, ali matışqa elinə deymmişdi, özü de ele birinin elinə ki, Babaş yatsayı, yuxusuna da girməzsidi. Dodağıboyalı qadın Babaşın qolundan tutub onu ortalaşdırıb, «dayav potansuemu deməsdi. Matışqanın qolları arasında Babaş özündə göyün yeddiñin qatndá hiss eləmişdi ve göyün yedinci qatında qadın onun qulağına piçılıdışdı: «Kak ti xoroş paxñe, yunoşa, jannənimni seməckəmi!» Babaş bu sözləri terif sanmış, eşidildiyindən hezz alib silymişdi. Öyrənmişdi ki, qadının adı Avdotya Savel'yevnadi, poqrantroyadı komandırı podpolkovnik Şamanovun qayınanasıdı, Sibirden istirahətə gelib.

Orkestr havanı deyişib valsə keçdi. Černov arvadının qulağına nəse piçılıb aralandı. Hörmət eləməti olaraq, dostu starşina Volosinin heyat yoldaşını nezakətli rəqsə devət etdi. Starşina da hörmetə hörmetə cavab verib, Marusyanı oyuna çağırırdı. Bu aldeyiş taməşaya yığışmış yeri sakınlere çöçün gelirdi.

Terhan xala yene diline yiyəlli elemədi:

- Adalarını kişi qoyublar, yere giresiniz...

Orkestrin cəldiñi vals meydandañakaların sümüyüne düşmüdü, sövgə oynayırdılar. Gözler genc leytenantla qumral saçlı qızdıydi. Onlar isə öz alemərindeydiñlər, döñüb-fırınları, meydandañə boyu süzürlərdi. Qızın gur saçları dağalanlıçı cılyırınları dağırlı, eynindəki yüngül yox palтарının atəyi qırçınlarındı. Bu cütü ikinci, ya üçüncü defeydi ki, tənsə görürdü, otryada nəni gelmişdilər.

Qəfiq açılan atas orkestrin səsini batırdı. Adamlar donub yerlərində qaldılar. Hamının üzündə teləş vardı. Çəxnamə düsdü. Müliki insanlardan fərqli, keflikəfli sərhədçilər o dem aylılı özlərə gəldilər. Zabitlərdən rütbəlisi ucadan nəsa erməvdii.

Ateş səsi lap yaxıñdan gelirdi. Kapitan Qradov tapançasındaki güllələri Leninin divardan asılmış iri portretine boşaldıb, yerində hereketsiz qaldı.

Kitelinin yaxası açıq idi, furajkasını yanaklı qoysuñundan teli alına dağılmışdı. Kapitanı indiyecən bu təhrəd görmemişdi. Üzündə güclə seziñələr istehzali bir tebessüm vardı.

Özünü hövnök yetirən orə boylu zabit sesini qaldırdı:

- Kapitan Qradov! Sdat orujuñ (red. - Kapitan Qradov! Silahi verin!)

Qradov temkinini pozmadan, dinib-danışmadan boş silahını zabite uzatdı. Yaxasını düyməleyib, furajkasını düzeltdi, elini belindəki enli kemerində gedzirib sahmlanırdı...

Bazar ertesi qasəbanın susquñ heyati özüne qayıdı. Sərhədçilərin de başı xidməti işləre qənsdi.

Kapitan Qradovun mesələsinə görə Tbilisiñdeki Sərhəd Qoşunları Zaqqazıqı Herbi Dairesindən yüksək çiñli hərbçilər çox galib-gətdilər. İşə Moskva da qarışmışdı.

Qaraş dayı deyirdi rusun evini yixsa, araq yixacaq. Qradovun bu emili xırda məsəle iddi, aqır cinayəti, herbi tribunallığı. Öz heyatında korlađı, başşasını da güdəza verdi... Onun dediyi kimi de oldu, kapitan tribunal qarşısına çıxarırdı, otryadın rəisi Şamanov da cezasız qalmalı, rütbəsinilə, onu başqa yere xidmətə göndərdir. Deyirdilər otryadınə silah işlədilmesi ilə deyildi. Menin yaşamından qabağın səhbiyyəti: iki sərhədçi zabit at bəlinde geddi. Məmməd bey kehrizinin üstündə yewliq-ibib şəxşəs kimi, bir silahını çıxarıb dostunu vurmusdu.

Herbi hissədə gərginlik yaşandığı gender-genə de hiss olunurdu. Xidmət intizamı daha da möhkəmlemişdi. Bunu aksamlar bizim kücəde öz hayat yoldaşlarıyla gəzib-dolşan zabitlərin davranışından da sezmək olurdu. Starşına Voloşin de özge qırımdaydı, daha sandəleyə-sandəleyə, sekzik yaza-yaza yermirdi. Həmişə üzügülər gördüyüümüz bu adam indi ciddiləşmişdi ve ondan da araq-çaxır işləydi.

Qradovun həbsindən sonra onun səməndi atını da gördüm deyen olmadı. Vulkanı Araz boyundan zastavalardan birine aparmışdır.

Clubun qabağından Leninin yeni portretini asdırı, güllələrin divarda aqdiq ouygular suvayıb aqardırlar, sanki heç bir hadisə baş verməmişdi. Amma həda bazar güləri tənsə olsunmuşdu. Tənsə olsada, yeri cavanları yəne klubun qabağına yığışır, öten gülərin nisqilini yaşıyardırlar. O əhvalat bizim uşaq zəhnimizden, yadımızdan-yaddışımızdan da silinmişdi ve sərhədçi oyununda yene har kes oyunun kapitan Qradovu olmaq isteyirdi.

Ağoğlan dağının döşündəki geniş hamarlıqda hündür gözəçi qülli, tikanlı metfil berkildimlən direktər, şumlanıb daranmış ensiz torpaq zolagi, eyri-üryü qazılmış səngerlər aralıdan aydın görünürdü. Sərhədçilər bu məkanda bir sərhədçik qurmuş, sərhəd ab-havası yaratmışdır ve telim məşqlərinə da orada keçirilərlər. Belində tikanlı metfilər boyu gəzir, daranmış sümüldəqdən çılub-olmadığını yoxlayırdılar. Casus yaxalamaq yanışılıyla özlərindən çıxan, canları cəfa qılın ovçarkaların açılı hafifləti, komandırlarından ucadan verdikləri emrələr, avtomat, tapança sesləri eşidilirdi. Elə bizi eserlər de biz uşaqlar kimi sərhədçi oyunu oynayırdılar. Yaşıq paqonlu, yaşıq furajkası sərhədçilər telim məşqlərinin başlanmasıyla bəri yanda da bizim oyunumuz qızışdırı, aralıdan da olsa, sərhədçilərin hərəkətlərini eynen yarsılayırdıq, birçə alımızdə atımız yox idi. Olımkən oyunçaq silah döyüşüb vurur, şpiyon yaxalayırdıq. Heyətdəki eñel itin - Sanbaşın bize qoşulması isə oyunumuzu daha da məraqlı edirdi. Bu vəcsiz,

lənə köpək evvel-evvel həvəslə görünürdü, burnunu salayıb təpələr torpağı iyleyir, bizi dəlinca ora-bura dərtir, nə axtdığını özü də bilmirdi. Bize isə ele galırdı ki, o, casus izhən düşüb. Amma ipiqirq itin bu həvesi çox çəkmirdi, təz bezir, gedib heyətin ortasında uzanır, milçek qaprıdı və gürdürüm kiu, bu maymaga milçek qapmaq, şpiyon tutmaqdandı daha maraqlıdır.

Bizim oyun meydancılarımız yataşandasındakı rus qəbiristanlılığı deyilən, alçaq daş hasarlı, demir çəngili Abidənin həndəveridi. Mezarlıqda 1928-1932-ci illərdə qacaqlarla döyüslərə helak olmuş rus əsərləri uyuyurdu. Mezarlardan biri xeyli böyük idi. Deyilənə görə, qəhrəmanın bir zabitli vəfəli atıyla birləşdirilmişdi.

Abidənin önünde hemişə rət çəkə destəsi olurdu. Çiçəklərin qonşumuz Anisija xala qoydurdu. Onun isə ebi rus mezarlığında yatırıldı. Otuzuncu illerin əvvəllerində Araz boyundaki zastavada xidmet etmiş, sarhəddə qacaqlarla döyüslərə helak olmuşdu. O vaxtdan dəl qalmış Anisija öz yurduna dönməmiş, taleyiñi və yerləre bağlanmışdı. Məhəllə avrəldən, özlərinin dedikidi kimi, cəmi birçə ilin gelini olmuş bəy yad qızının taleyiñine hələ de acıçırdılar. Biroqları danışmış menziləde yaşayırı. Yerli adamlara qaynayıb-qarışmışdı. Qərib olduğundan qonşular ona üşük yandırırdılar. Yerli qadınlarından fərgili, Anisija xalanın üzü pudralı, dodaqları issi boyalı olurdu, ebe lalə leşçiyi yapmışdır. Bezi ażigöçükərlər daldادa ona «Lələdəqat matışa» deyirdi. Qulağı çalsa da, amma qadın buna məhəllə qoymur, öz emelində bir qəbatlı görmürdü. Üzünün rəngi qansız, ağappaq id. Onun ağlığına qadınlarında dərgəzlük eleyib həsəd aparanlar da tapılırdı və elearı öz esmeriliyin xecəlatını çakırı. Tərənnüt xala deyirdi bəy matışının rəngi rufu nəsildən-kökündə, mayası belə tutulub. Ebe bil deledimi. Hem de o yanmamış, özüne baxarındı, her seher süd içir, niye de ağappaq olmasın?.. Rus qadın qıtbə ediləsi yeganə üstünlüyü dərinisin, üzünün bayazlılığı və qıtbə əsərlər də, hec kəs qara taleli ağ qadının qışmatınlı benzer ömür-gün yaşamaq istəməzdı.

Səhərlər südsatannı yoluñ hamidən çox Anisija xala gözlöyirdi. Kirli Gülü səhərdilər səhərciyində satıldığı satır, satmadığını da götürüb yolu addayırdı bəri üzə. Bizim həyəte keçər-keçməz, qırımı eməlli-başlı deyisirdi, sesini qaldırıñ, ucadan hayayırdı:

- Molokol Molokol..

Kirli Gülüñün adı menim de üreyimə yatmadı. Anama deyirdim ki, o avrəddan süd almışın. Anam başımı toylayı, məni diley tutdurdu ki, onun adına fikir verməyim, özü temizkardı, satıldığı süd de qırxaca qaymaqdı. Atam ananın sözlerinə gülümseyir, manalı-manalı başını bulayırdı.

Südsatannı səsi kesmək bilmirdi:

- Molokol Molokol.. Aynisa, molokol..

Anisija xala Aynisa deyirdi, dili bəle yatırdı. Yalnız onu adıyla sesleyirdi, elbət, ona görə ki, daimi müştərsiyidi, ele gün olmurdu süd almışın. Anisija xala isə onu şirin bəl lehçəyə çağırıñ, ona Kirli Qulı deyirdi. Aldığı südü Kırklik mis qazançanza töküb dehlizdəki kerokinsanın üstüne qoyur, xeyli qaynarırdı, guya çox qaynatmaqla Gülü arvada yaraşdırılan «Kirli» aması da buxarınbən çəkləridi.

Bu defa Anisija xala eşiye çıxmadi, pəncərəni açdı. Səsindən soyudğılığı belliidi. Kirli Gülü onun halına yandı:

- Aynisa, istə işlüşlös! Nolub, soyuglamışsan!.. Allah, məni öldür..

- Hə, geca mana soyuçub, sabısın da batıb..

Südsatın qulagini dərtib, özlüyündə piçildi: «Qulaqlara qurğuşun! Uzaq olsun!». Bu sözlərle xəstəliyi qovmaq isteyirdi. Vaysiləndi:

- Yaziq Aynise! Qərib Aynise...

Südsatın bu ağbanız, bizburun qadını açıq-aşkar başqlarından seçirdi. Anisija xalanın süd qabını daşanاقan doldurur, onunla söhbətə girisirdi, ele bil bunulunda da bu nakal talebi yad qızının dərd-sərincə şərık olmaq isteyirdi. «Aý Aynise, geceler rehəmtin erin yuxuna girir?», - sorusundur. Hər defa de eyni cavabi alırdı. «Koneçno, - Anisija xalanın səsi esirdi; - Eh... Ele gece oimur Aleksey yuxuma girməsin. Smotryu, vot idet my lyubimiy, moy angel (red. - Baxıram ki, budur gəlir mənim sevgilim, məleyim)... Baxıram ki, budur gelir, aq köynəkde, elində da bir dasta aq çiçək... Bilir ki, aq çiçəkləri xoşluyuram. Çiçəkləri mama verib gedir, dayanır. Dalınca qaçıram, çata bilmərim, çağırıram, eşitmir...»

Anisija xalaya ürəyim yanrıdı. Ele biliirdim qadının sehərlər erinin qəbi üstüne qoşduyu çiçəklər Alekseyin yuxuda ona verdiyi çiçəklərdi - bayaz çiçəklər...

Böyüklerin dədiyinə görə, Alekseyi yüzbaşı qacaq Ağayar öldürmüssüd. Atmağında qızılı, düz alıñndan vurmussu. Yüzbaşı Ağayar beş-on günün qacağı olmamışdı, otuzuncu illərin əvvəllerinən daşlıq-dərələrdə Şura hökumətinə qarşı vuruşmuşdu. Özünün bayraqı varmış, sancırmış. Diridən təpəsinə, hökumətlə hökumətlə eleyirmiş. Onun üstüne qoşun çəkəndə başının dəstəslye addayırımdı Arasin o tayına, arə səngiyənde qaydırı, bayraqını sancırmış öz yerinə.

Maraqlıdı ki, qacaq Ağaya havali Behruz da tanıyırdı. Tanıyırdı deyəndə, adını eñitmişdi. Bizim Yal mehelləni su tutmadığından, evlər suyu və dreyle oru yaşı bəki daşydırdı. Behruzin ağıldırmayıfıgilı, sayılı aralıdan çağırırdı. Üzü hemişə tükli olurdu, elinə düşən geyirdi eynine, cindirindən cin hürkərdi. Men bu parabeyini özü qıyalıva təsəvvür edə bilmirdim, deyim ki, bunu hec istemirdim de. İsteypirdim hemişə beleca lıcımındı çıxmış, titiklənmiş pal-paltarda olsun ki, cinder onun cindirindən hürkəsünlər. Qorxurdum ki, cinder-ecincinələr bu başdanxarabəi başdan çıxarıb özləriyə qediñ cinderi diyrənən araları.

Bir yol Behruzu külreng sınlıqlı göründə gözlerime inanmadım. Sirqli aralıdan teze kimi göründü, amma geyilmədi. Geyilmis olsa da, səköyü-yamağı yox idi, idri, qara düməyeli de yeriyində. Qonşuların kimse vermişdi. Amma bu libası sudaşında yaraşdırıñ yox idi bəi onun özü de özünü öz qabında görmürdü. Gah qolunu qaldırm özünüz süzür, gah da yeriylərsiz sınlıqlıñ etəyini dərbit tumarlayırdı. Behruz açıqdan-açıqa bu pal-paltara sırmırdı, eynindən çıxarıb hərəkəti atırdı. Namılgə mənç çox gündən sonra Behruzin aqcadan asdırgı sırlıqlıñ şüše qırıqıyla cinq-cinq elədik, tikişlərin yerindən, pambıq parçaları pırlıtblı çıxdı. Bunu ürəkə elədik. Əməlimizdə qəbatlı görmürdü, eksine, doğrù-düzgün iş tutduğumuzu və bunulunda da Behruzu böyük bir dərđden, sixintidən qurtardığımızı düşünüründür. Belkə de bu işi kimin törediyini bileri vardi, amma nədənsə üstüñ vuran, bizi təbəh eleyən olmadı, ele bəi bunu coxdandan gözleyirdilar. O gündən Behruz cindr sırlıqlı bir defe de olsun eynindən soyunmadı, özüne yaraşdırıldı.

Qış-yay tırtıl qalıqda gezirdi. Yoruldum demir, elində dolu vədrələr dikiðim kiñ bilir günde neşe yol qalxırı. Mehəllə avrəldən dadına yaix çatırdı, deyirdi Allah Behruzu məhəleya çox görəmisən, o olmasayıd, bizi neylerdi?

Behrūzun bir xasiyyəti de vardi, heç vəde muzd səhbəti salır, kəsəmet kəsmir, kim ne verirdi, onu da götürürdü. Avrədlər ərəflərin istahətdən çıxmış nimdaş pal-paltarını Behruza verirdi. Daşıdıgi suyun haqqını qepik-

qurşu ödeyenler de olurdu. Behruz say-hesab bilmirdi, qazandığı qepikleri ekiye büküb rus qəbiristanlığından aralıda, yamaçın döşündə torpağa basdırıldı. Qorxurdu ki, üstündə saxlaşa, oğurlarla. Onun gözündə ağısanlı qepiklərin bir dünə maliyyə vardi ve elə bildir ki, bu pula dünənə aña biler. Amma o fikrə düşmürdü, dünənin neyin gerek idi? Əslində, onun dünə bildiyi dəfədən fırqlığı, kılık idi, gözü gördüyü hüdüddaydı. Elə bildir dünə-aləm. Ziyarət dağından Ağoğlanə qəderdi, bu dağların dalında da heyat olduğunu ağılı kəsmirdi. Hugu-başı qaydasında olmadığından basdırıldığı pulsular yerini yadından çıxarırdı. Çernovun donuzları elə bil iy bilirdilər, yastı burunlarıyla torpağı eşib soxulcan axtaranda Bəhruzun qepik-qurşu dolu xırda dükənləri üzə çıxırı. Çernov her dəfa pulsarı sahibine qaytaranda Bəhruzun qurşunu münasibəti deyisiş, deyirdi yaxşı heyvandi. Amma ikicə gün keçməmiş, yene bildiyini babasına vermər, «donuz mindarı» deyil tüpürür, lənetləyirdi. İllah da Çernov donuz kəsəndə haldan olur, özüne yer tapmır.

Şənbə ve bazar günü su deyirməni tərefəndən fit səsi eşidildi. Ocaqçı Qara Qədir duy vururdu ki, hamam işleyir. Bunu fitsiz də bilmək olurdu, mazluta işleyen hamamın uca borusundan qalakan qapqara tüsüt hər yerdən gürünürdü. Ziyarət dağı tərefəndən oşen xərif rüzgar qurumlu qatı tüsütünə Araz boyuna sənəydı. Bu qaralıq ocaqının canına, sırf-sifitine də həpmusdu elə bil ve «Qara» ayamasını da ona bundan yanlış yarasırmışdır. Sifetizliliyi bə adamə satəşan olanda Qədir özünü duruluga çıxartmaq isteyib deyirdi ki, üz-gözü qırın-mazutun hissindən qaralıb, sabah gedib yağ-pendir zavodunda işləsin, Hacı Qaraman ocağı haqqı, olacaq çiye kimi ağıppaq. Ocaqının ocağı andırmayı belə adamların ağına batmır, hamının gündəndə o, sadəcə, Qara Qədir idi, ister hisden qaralsın, ister də anadangelme olsun.

Bir dəfə qəsəbəde başqa bir fit səsi də eşidildi. Ham çəşib qalmışdı. Paravoz fitinə xatırlanıb səs Qara Qədirin hamamının fitinə oxşardı, özü de aynı smətdən - Yarheməlli cymağı tərefəndə yamacdan gelirdi. Bilende ki, rayona yanğın maşını veriblər, hamı onun tamaşasına yığıldı. Buz usaqlar da böyüklerden qəri qalmadıq. O vaxtacarı bele maşını yalnız kinoda görmüşdük. Amma heyadtakı maşın ağı-qara filmlərdən fərqləndirdi, qipqırımızdı və ezmətiyle adəmdən elə inam oyadırdı ki, o, ən güclü yanğını bele ram etmək qüdrətləndi.

Çernovun donuz öldürdüyü xəberini de aleme car çeken yanığın maşınının birçə dəfə səslenən tərik fitidi. Yanğından mühafizə məntəqəsi eşəyindən yuxarıda, yalnız yastanasındırdı. Sürűcü Məcnun özü də bilmirdi niye fiti verib, alembi duy vurur ki, Çernov donuz qırıb. Deyəsan, bunu bükarpılıqlıq eləyirdi. Yuxarılardan ona irad bildirdə, o deliqanlı oğlanın söz alda qalmırdı, deyirdi təlimata uyğun iş tutur, vaxtılı-vaxtında maşının sazlılığını yoxlamaq onun borcudu...

Qəsəbəde donuz et yeyən dörd-beş erməni ve rus aliesi vardi, bu fitin intizəznəyindərlər, köskdən köhnə qəzet alır, elə dəlinəcə üt tuturdular eşəyənə sarı.

Rusun donuz kəsmeyinin tamaşasına yiğisan çok olurdu, amma yaxına gəlmirdilər. Nece gəlisişlər, o yandan elə dehşətli iy qaxrırdı, az qalrıdı adəminin başı-beyni dağlışın. Yiğisənlər elə bil dehşətli: bir tamaşaya baxırdılar. Çernov donuzu kəsmirdi, öldürdü, uzuntiyeli xenceri saplayırdı

can hayında ciyildəyen heyvanın üreyinin başına. Qan fışqırı, axıb çalaya dolurdy. Bütün bunlar digər qarınqlı donuzların gözleri qarşısında baş verirdi. Təməlahırları saxlaya bilmir, özürləri çalaya atıb, can halə çıxmış həmcinslərinin qanını tortuluya, isti-isti içir, gödənlərin doldurulardı. Öz heyvan ağıllarıyla qanımdırlar ki, iril-xirdəl hamisinin müqəddəsətər birdi, qismətləri donuz qışmetidət ve bu qışmetdən qaçan yerləri yoxdur.

Fit səsi arvad-usağıñ üreyinə bulandırsada, kişişər buna tablı yanagırdılar, cüñki orduda xidmet eleyende donuz eti yemidilsə. Amma bunun üstünü vuran, boyununa alan olmurdı, guya Sovet Ordusunda müsəlman mezheblilər hər gün etekli-qurruqlu şişək qoç keşmişlər. Kişişərlərin o böyüklikdə memlekətin bir diyanət xidmeti eləmişdi: kim Sibirde, kim Uzaq Şərqde, kim Şimal Buzlu Okeani sahilərində... Gedib haraları gezib-dələşməmişdilər? İnsən, esgərlər cox şey verirdi, cox şey öyrəndirdi ve öyrətdiklərindən biri də müsəlmanlara donuz eti yedirmək idi. Qəsəbəde boyuna alan üç-beş adam vardısa, biri də Fəteliydi. Deyirdi, nə gizlədm, yemişsem, üstünən araq da içimşəm. Ona irad tutanda ki, orduda soldatda araq vermir, Fətelinin ağızı qızısı, dediklərini sübuta yetirməkdən ötrü esgerlik macəralarından ballı-ballı ehəvətlər danışırı, dediklərini şəkk-sübəh qızırmırdı. Söhbətindən o da melum olurdu ki, Fəteli neinkı esgərlərə donuz eti yerbil, hettə orda donuzabaxanclub... Buna görə de yanığın maşının tek fitini eftəndə başqaları kimin onun üreyi bulanırdı, ekinse, çiçəyi çirtıylar, istəha gelirdi. Davudun dökdənən bir şüşə «Moskovskaya» araqı alıb, arm-arxayıñ eşəyeyin yolunu tuturdu. Bilið ki, Çernov sadıqına sataçaq, sonra da tonqal çatıb kabab bişirəcek, dostları yığacaq, Fətelini de oturduracaq yuxarı başda. Tanış-bilşidən Fətalını qinayan olanda, onun tükü de terənmirdi, söz alda qalmır, deyirdi asus bula ki, emelin donuz eməli olmasın...

Bir də baxırdın, Məcnun qırımı maşını işe salıb suyu fışqrıtlı üzüsgəçi, eşəyənə sarı. Bunu yalnız bekarlıqlıqdan yox, ham da özge sebəbedən edirdi, yali-yamacı başçatlaşdan üfənətdən temizləmek isteyirdi. Aralıdan baxanda adama elə gelirdi o, havanı yuyub temizləyir. Şələnqin aşzından hücmə püşkürüən su etrafa yayılır, havada oyaşançın, gürneşin ilq şüfları altında rəngend-rəngə düşür, gøy qurşağı xatırladırdı. Tebliq qəməyle çəkilən göy qurşağı işə da böyük olurdu, yaz yağışından sonra Deylərman derəsi boyu görürün, yan-yəbrin menzəresi deyiblərənənlərdi. Bu əlvənləq gözümüzü oxşayır, ruhumuzu dinceldirdi. «Fatma nəne xalça toxuyur», - sevinic qışqırndıq. «Qırımızı menim, yaşıl senin...», - deyib rəngləri öz aramızda bösüldürdik. Deli Bəhruzun işə gözü bəle manzərəni görmürdü, qaratikan kolunun dalından təlaşla izləyirdi, elə bil dünənən əlvənləqindən qorxub xofianırdı. Belə də dünən rəngli yox, yanında qəzəbdirdi itin - Qotinen gözüyle ağ-qara görmək isteyirdi. Kolluqda gizlənəməyin dahil bil illeti de vardi. Məcnunun gözüne görünməkden cəkinirdi. Məcnunun qulqına çatmışdı ki, Bəhruz axşamlar gedib arvad hamamının həndəverində dolşar, panceray qalır. Bu eməlinə görə, dəlinin cezasını vermiş, eliştiliyək eleyi, ona yağılı sille de tutudurmurdı. O vaxtdan Bəhruzun sol gözü ağ getirmişdi, pis görürdü. Buna görə Məcnunun qıyanalar da olmuşdu. Amma o, özünü günahkar sanırm, eməlini haqlı biliðdi. Deliqanlı oğlan qəsəbəsi siyadı, her şeyi öz ərşinləyən ölçür, heyatı özge biçimdə, özge şəkildə görmək isteyirdi. Bu kişiçik eyalet qəsəbəsində isə Məcnunun arşınına gelməyən çox şeylər vardi.

Eşəyənən qalxan tüsütü donuz kababının lini dere uzunu yayırdı. Bu lyi Bəhruzun da üreyi görmürdü, mədəsi bulanırdı. Özüne yer tapmır, təşviş

İçinde ora-bura vurnuxurdu, guya dünyanın axırnydı. Cibinde ne qəplik-quruş vardısa, tələm-tələslik eşiye büküb basdırıldı torpağa. Uşaqlara da bu gerek idi, dinc durmur, dəlinin «definəsinin» izinə düşürdülər, yerdənbalı axtarımış kimi, əllərinde işş, yamacın döşünü dəlməmişdir. Eleyirdilər. Deyirdilər Behruz pul ekir, biz de biçirk. Firengiz xalanın oğlu Qaryağdı biziñ böyük idi, torpağıñ altındakı qəplikləri tez tapırı, eli bil yilirdi. Klubun kəlləyisindəndə daştırtırmannıq qaşında oturub iştahla, ağızını marçılada-marçılada suxarı yeyib, qazlı su içində biliirdi ki, bu yekəper, irisif oğlan yene qərimet ele keçirib.

Behrüzün harada gecələyidini biliirdik, rus qəbiristanlığından aşağıda torpaq qazmada - köhlünlə qalrıdı. Amma o şəmtə yaxın geden olmurdı, özlüyimizdə köhlünləngüllərdək qorxuc kahalarə benzəndi, xoßlanırdı.

Şer qarşında qarənliq iki ağızlı ejħada olub Behruz uduuru ve elə biliirdik ki, onu bir daşa görmeyeceydi. Şəhər açılar-açılmaz, Behruz u haylayan avradınlara səsində vedre danqılısı cavab verirdi ve danqılı bize deyirdi ki, bu gece de ejħadının Behruza yazıçı gelib, onu udımay. Əks-seda veren buş vedrələrin danqılısı mehellənin heyat neğməsiydi elə bil.

Anisitə xalanın da suyunu Behruz çatdırıldı. Bu qadın tek oldukundan gündə iki-üç vedre su ona yetirdi. Penceredeki dibçək güləri olmasaydı, belkə birca vedre de bisiydi. Özündən çox çiçeklərin qayışına qalrıdı. İşdən gelende başını bununla qatırıdı. Bir de görürdün, aşadan çiçekləriə danışır ve onu bu sayaq davranışını mene hem qəribe, hem de maraqlı gelirdi. Ele biliirdik Anisitə xala yalnız bizim qesəbedə deyil, bütün dünyada çiçeklərin dilində danışan yeganə insandır.

Çökekdəki obaları üç kehrizin suyu götürüb getse de, bizim mehellənin ab-havası özgeydi, hər damların hesabı apanırdı. O üzden de heyətimizdə yaşılıq az idi, iki yasemən kolu, iki bedam ve bir de tut ajaç vardi. Yaxşı ki, eviminin arxasındaki asfalt yol boyu uzanan arxanın balıqını da olsa, arası su axırdı, Şahvəledi kendi tərəfdəki kehrizdən gelirdi. Yalnız ark boyu ekilmis ağclar yaşıl dona büründürdü.

Tənəh tut ajaç yaşayış binasındakı ümumi tualetin arasındaydı. Yazda bağ-bağat varlınlı-bərlənləndə bizim tutun yarpaqları səriq tapıbmış kimi, saralmağa başlayırdı. Susuzluqdan savayı bu ağacın ayrı dəri de var idi, hava qaralar-qaralımlan, usaqlar ayaqyoluna getməye erinir, ayaqüstü özlərinin veridilər tutun dibine. Bu azmın kimi, heyətdəki Sarbaş da onları yamsıslayı, qızçı qaldırın ağacın dibini İslədirdi. Erkek tut idi, barsız-behərsiz. Əger bar getirseydi belə, dilinə vuran olmazdi. Bu ağacdan faydalanan yeganə adam erməni usta Misax idi. Banazor kəndində yaşayırı, zurnaçığı deyəndə, eli bir qabiliyyəti-bacarığı yox idi, çalanlara dem tutdur. Payızda, ağclar yarpaqlarını töküb, donunu deyışəndə zurnaçğı Misaxın yolu bizim heyata de düzürdü. Bu qısqı adamın geyim-keçimi de qəribiydi, qış-yay ayağına toxumuna corab, öküz gönündən gəlinçiyartan - uzunburun çarıq yeyirdi. Köynəyin Üstündən enli kemər bayılır, başına xaki rəngli, uzun gülaklı şapka qoyurdu. Bizim mehelləye toy çıalmaga gəlmirdi, illeti özgeydi...

Usta Misax eşşeyin behində, əlində dehre gələn görendə oyunumuzu yanmışqı saxlıyb, oğlanlı-qızlı tut ajaçının altına toplaşdıq. O, uzunqulağın noxtasını işq diyrıyinə bağlayıb, bostan oğurluşuna gəlibmiş kimi, sağa-sola boylandı. Qollarını yanlara açıb gərnesdi. Onun bu hereketi heyvana nə

dediše, uzunqulaq boğaza güc gelib, başlaşı anqırmaça. Anqırı usta Misaxı aqmadi, üzünü turşudub, öz lindin «babakan e qoral» (red. - Bəsdir anqirdin! (erm.)) deyib heyvana aqıqlaçıdı. Eşşeyin anqırısi dıvarın dibində uzanmış iti de bezər elədi, deyesen, başını dikolub uzunqulağla sarı bir-lik ağız hündür, yerindən qalxıb heyvanın o başına təref getdi.

Penceredən boylanan Qaraş kişi sorudu:

- Usta! Uzunqulaq anqırıb ne dedi ki, Sanbasa toxundu?

Misax kişi qımışdı, törvünə pozmadan dilləndi:

- Ara, man na bilim, eşşək dilini qanımrıam. Sizin milletin yaxçı sözü var eli, deyir eşşək anqıranda itin başı ağyr.

Usta Misax bizi gözücü süzdü: «Balalar, kepiniz necədir? Kepinize pışdırıq eliyin», - öyüd verdi. Dehreni Kemerine keçirdi, üzünü göyo tutdu, «ay astvats» (red. - Ya Allah! (erm.)) deyib ağaçca dirmədi. Meymən kimi budaqdan-budaq addadi, seçib bir düzünü kesmeye başladı. Dehrenin səsi heyete yayıldı. Ele biliirdim usta budağı dehreləyəndə ağaç aćın cekir, sadece, dili olmadığından səsi çıxmır.

Zemlemlər (red. - Yerləşən) Şəmīl dayının qızı Nazile göz yaşlarını saxlamadı, üreyiyuxa idi. Kiçik qardaşı Vəsif de ona qoşuldı. Bizim perişan halımız ustamın heç sökünlünü de tikiñirdi, öz linsindəydi. Başımızı tovşlamış istəyib, ağaçın tepesindən bir onu deyirdi ki, ağlamayıñ, siz yekelendə toyunuzda zurna çalacağın... Bizi səhəbət tutur, min bir fəndə öz emmeline haqq qazandırımaça çalışırı. Onun sözlerinin bizden ötrü heç bir menas yox idi, danışdırıqları bəyinməz batırıldı. Böyükler issə öyüñürdülər ki, qəsəbəde nə bayram şənliyi-sədyanalığı, na toy-düyün var, hamisim bizim heyətin tutun-düzəldimlis qara zurnaya yola verirlər. Yalnız Qaraş dayı herden Misax sataşır, üreyiñden keçənləri onun üzünə vururdu. Bir yol dedi, usta, meni qınama, eli ben şalan zurnadan bizimnizin sidiyinlin yil gelir. Usta Misax pörtüb poursa, da, özünən o yere qomayıd. Zorla gülmüşdi, zarafata salıb dedi, ara, Qaraş kirve, mazhap haqqı, san düz deyirsin, eli.

Dehrenin səsində Behruz əllerində dolu vedre yaxınlaşdı, kiməsə getirdiyi suyu ağacın dibində boşaldı, eli bili tutun yarasına məlhemən olsun deyə, eledi. Üzünən ağacın tepesindəki erməni tutdu:

- Misax kirve, bu ağacı niye kəsirsən? Doğruyub odun-oduncaq eliyyəssən?

Usta elini işden soyutmadı.

- Ara, yox! Qara zurna düzəldəcəğam, eli! - dedi. - Yaxşı, kepin istiyen zurna erkək tutdan olur. Musurman uşaqlarının toyunda çalacağam!

Behruz dinnmedise de, gözünü baxdıq semtən - ağacın tepesindən aymışdı.

- Usta! Sizin kəndde erkək tut yoxdu, hamısı qancıçı ki? - soruşdu.

Usta Misax güldü. Deyəsan, belə sual gözlemirdi.

- Var, eli! - misqildədi. - Amma bu tutun zurnasının olmaz, çalanda dil aib dillən. Ara, Bəxşən, sandıq sözlər var ha...

Behruz yene inmedi. Amma onun sükütu bə dəfə de çox sürmüdü, lapdan-səddan sorusdu:

- Misax kirvel! Ermeninin dəliyi nə yönde olur? - köyneynin qoluya sulanmış gözlerini qurutdu.

Usta Misax elini saxladı. Yaman çətinə düşmüşdü, bilmirdi ne desin.

- Vallax, bilmirəm sana na cavab verim...

- Sizin milletin dəliyi olmur?..

Usta özünə saxlaya bilmədi, metal dişlərini göstərib irişdi.

- Olur, niye olmur? Her milletin ağıllısı da olur, dalisi də, eli!

- Buranın dəlisi mənəm.
- Ara, Baxruz, sənə nolub dali olasən! - usta Misax dəlinin könünlü almaq istədi. - Sən da deyənin özü daldı!
- Yox, usta! Dəlisiz dünya olmaz, deli de gərəkdir!
- Usta güldü.
- Ara, valax-billax, san çıxılların ağıllısan, eli! İstiyırsan, köç bizim kəndə, burda müsərman sanın pulunu oğurluyur. Mazhap haqqı düz deyirəm. Kolxoz sənə ev də verer. Ha, eli...
- Yox, usta! Ermeni donquz yeyir, mindardı.. Men Banzozra getmərem, pulumu oğurlasda, qoy özümküngü oğurlasın... - Behruz boş vədlerəni götürürək kehrizo sanalları.

Zurnaçı Misax ağacın tepesindən Behruzun qarasına deyindi: «Dalıdan soruşular niye dali olmuşan, deyir ağılların derdini çəkməxəndə!». Bir qış günü xəber çıxdı ki, axşam Zamzurdon toydan qayıdanda usta Misax Cöplü dəredə canavar yeyib. Ele yemişdi, sümüyənə qalmışındı. Adamlar zurnaçını zurnasından tanımadılar.

Havalı Behruzun sözü-söhbəti Anisya xalayala yaxşı tuturdu, ona görə ki, bu qadının qayığı, nevazış göründü. Qadın onunla balaca üşaqla davranan kimi davrandı. Əslinə qalandı, bu adının ağılı elə usaq ağılıdı, sözünün irəlilini-gerisini bilmirdi. Amma birden de ele söhbətlər eləyirdi, ağıllının ağına gelmezdi. Onda Qaraş dayı «dəldən doğru xəber» deyib dəlini öyürdü.

Qəribəyi, hamının Behruza yazılı gəldiyi haldə, bu başdanhavalının da Anisya xalaya üreyi yanırı, oturub onunla söhbətəfənənde gözleri dolurdu. Rusu Anise çağırıldı.

Bir yol Anisya xala Behruzun gotirdiyi suyu iri qaba boşaldanda baxdı ki, su bənövşəyi rəngdədir. İşin nə yerde olduğunu anladı. Hərdən belə hallar olurdu, dəcəl üşaqlar yolda vədreyə xəlvətə bir cümlük marqanes tozu atır, öz emlənlərinə həzz alırlardı.

Behrüz vədlerəndə ranglı suyu aparıb tüt ağaçının dibine boşaltdı. Qoca tut, belkə de ekildiyi vaxtdan bəle pay görməmişdi, torpağı damar-damar qabarışmış səkkələrliyə suya aqçılık canına çəkdi.

Behrüz yörğün-ərgin galib yerdə oturdu, kürsəyini divara səykədi. Nə o danışın, nə da Anisya xala.

Sükutu Behruz pozdu:

- Anise, bəi hovur dincim alım, sənin suyunu gətirəcəm. Buranın üşaqları decahxatadılar. Hər emaldən çıxırlar. Mənim pulumu da oğurluyurlar.

Qadın dinmedi, başını yüngülce terpatmekte kifayətləndi. Belkə, yene de üreyindən keçirdi, ki, bəi əlcəsiz adamı şor-cörəye de olsa, qonaq elesin. Anısa yaxşı bilirdi ki, Behruz onun elindən pay almayıncasəq.

- Anise, urus arvadımla dodağın niye irahlıyır? - Behruz soruşdu. - Verdışdınız?

Anisya xala gülümədi. Nəsə demek istədi, amma Behruz ona aman verməydi, sözünün gerisini getirdi:

- Anise, sen de donquz eti yeyirsən? Sizin militin hamısı yeyir?

Anisya xala özünü saxlaya bilməyib ucadan güldü. İndiyəcən onu bəle gülən görməmişdim.

- Nə bilim, ay Baxruz... - sualdan yayınmaq istədi. Nədənsə, mənalı-mənalı başını buladı.

Donuz söz-söhbəti salanda Behruzun qırımı xırılı-nırılı deyisirdi, dili dolaşır, kəkeleyirdi. Eymənirdi, sanki kimse zorla ona donuz eti yidirəcəkdi.

- Ermeni de yeyir. Hə, özüm görəməsem... Çernov donquz ödüründə sofr Simka, dərzi Levon, pincə Astan gelib onnan et alır. Donquz mindardı! Sən yeme, Anise!

- Yaxşı, yemaram, - başdanhavalının bir də havalanacağından ehtiyat edirmiş kimi, qadın tezçəne razılaşdı.

Behrüz aralıda üzən, gözlərini yiyəsindən çekməyən iti səsledi:

- Qotən! Bəri gel, uzaqda niye uzanmışın?

İt öz adını eşitək, qurğugunu bulmayı astadan zingildədi. Qotən aralı itiydi, Behruz mehr salmışdı, onu özünə yiye b iller, dalınca düşürdü. Sülençi də olsa, yerini taniyan idi. Bızım jıldoma yaxın gelmişdi, cünki bir defe Sanbaş ona cummuş, diş qciamışı. Arvadılar Behruza elmuşuzu şor-cörək verəndə o, Qotən payını ayırmış, qalanını isə elə oradəcə ağızına təpirdi. Ceynəmedən, loxma-loxma udurdu, eli bil orxurdı ki, bəyindən kimse çıxıb onun ruzusunu elindən alacaq.

Behrüz dil boğaza qoymurdu, təbi gelmişdi, aydan vurub, çaydan çıxdı.

- Anise, sən de mənim kimi teksən, qohumun-simsarsın yoxdu. Yad qızısan, müsərman seni almadı. Urus soldatının birinə əre get dayna, niya getmirsən? Sən almılsın?

Anisya xala çıxınlarını çəkib büzüşdü, dinnədi.

Behrüz kırımkı bilmirdi:

- Ermeni Qırıq qızı İrozanı da alan yoxdu, donquz eti yeyir, onnan yana, Mamacadı, müsərman arvadılar doxturxanada o doğuzdurur.

Anisya xala susunca oturmuşdu, fikri-xəyalı kim bilir haralardayı.

Behrüzun sözünü-söhbətini tutmaq olmurdu. Ağlına konraq vermır, ağızına gələnlə dənəri.

- Ay Anisel! Deyirler senin erini qaçaq Ağəyar öldürüb. Həyliyi? - soruşdu. - Ne üstündə öldürüb? Həlbat, xatakar olub, dinc durmuyub, ona görə...

Qadın səksəndi, başını qaldırıda, yənə dinmedi, guya dalbadala düzülen sullalar eşitməmişdi. Eşitməmişdi, sadəcə, cavab tapmır, nə deyaceyini bilmirdi. Belkə de bunlar Anisya xaladan ötrü döyüñanın en çətin sullaları. Əslinə qalandı, sullaların hasırının bər darstan cavab vardi ve bu nakam taleli, dərdli qadın cir-cindir içindeki adamı ağılıyerində bilseydi, üreyinli ona da ağar, dərdini dənəş üngülləşərdi.

Qadın dərindən ab çəkdi, köskündən opan yanğınlı ah, belkə de dəlinin sualının qısaca cavabıydı. Ovcunda xışmaladığı desmali yaşarmış gözlərinə apardı.

Behrüz dilotu yemişdi elə bil, sözüne ara vermirdi.

- Anise, erinin adı neydi?

- Aleksey!

- Aleskey? - Behruz dilinə yatan terzə tələffüz etədi.

Anisya xala onu bər yanlışına fikir vermedi.

- Nə təher kişiyid? - Behruz soruşdu.

- Uca boylu, yaşıqlıydı, - qadın üzünən ifadəsi deyilsdi. Sifeti azacıq nurlandısa, ancaq cöhənsindən qışsəni sile bilmedi...

- Anisel! Aleskeyin sikkili var? Getir, baxım.

Anisya xala bayaqqanın bùnu bölgəyirdi elə bil, yeriñden dikelib otşa keçdi. Əlinde çərçivəye salınmış səkkil qaydırı. Men o səkkil görməsdüm, Anisya xala çarşapının başından aşmışdı. Ucaboy, qaməli zabit yanakı dayanmışdı, harasa uzaqlara baxırdı. Başında qırmızı ulduzlu şış papaq, ayağında uzunboğaz çekme vardi. Bəline tapança bağlamışdı.

Behrüz şəkili elinə alıb kirimişce bir xeyli baxdı.

- Belində tapançısı var. Ərin neçenlik olub, Anisa? - xoslu-xoslu səsini qısqı soruşdu.

Anisiya xala onun sualına başını yüngülce tərpatməkəcə kabab verdi. Qarşısındaki havalı adamı niye hesabat verdiyinin sebəbindən özü de bilmirdi.

Behrüz bulanıq, cıydı gözlerinə hələ de şəkildən ayrırmır, ele bil dala nəsə soruşmaq isteyir, amma ürkək elemirdi. Onun şikəst bəyindən neler keçidiñin kim nə bildər?

- Anisa, erinlən söksə qalır? - qəfildən soruşdu.

Qadın diksindi, sifet tituldu, yanğısı seyridi, belə söz-söhbət gözləmirdi. Dodaqları titridi, ele bil nəsə demek isteyirdi, amma dili söz tutmurdu.

Behrüz gözünü şəkildən ayırmayıb, sözünün gerisini getirdi:

- Yaxşı sapqları var. Oları ver maa, geyim, evezində saa su daşıyaram. Qişa irzın galosda ayaqlarını don vurur.

Anisiya xalanın vücuğunu asdı, sanki bir andaca həyətə şaxta çökümsüdə. Behruzun dəlinişi eştirmiyən kimi, yene diimdidi.

Mən pencerənin qabağından qəcidiñim. Anamdan soruşmaq isteyirdim ki, «söksə» nədi?

Anam teccübləndi, avvel sözü yayındırmıştı, amma el çıkmadımyi görüb, könülsüz-könülsüz izah etdi ki, «söksə» olmuş adamdan qalan pal-palarda deyirlər.

Ətim ürpəsi, kas bu sözün mənasını öyrənmeyeydim. Pencəreye yaxınlaşanda Behruzu əllərində boş vedre maliyyə şöbesinin yanına üzüüsəyi sallanan gördüm. Əfəl iti de taytiyə-taytiyə dalınca düşmüdü. Anisiya xala da yox idi, keçmişdi otaga...

Qacaq Ağayıñın oğu Əşref orta məktəbde edəbiyyat müəllimiñdi. Anama dərs demidi. Anam deyirdi bılıklı müəllimiñ, hörmətli-zizəti adamlı... Buz hele məktəbə getməsək de, Əşref müəllimiñ tənriyiq, hərən eviminin arkasında gelib keçirdi. Rus qəbiristanlığının yanından öndə ayaq saxlayı, kirimişce durub dalğın-dalğın baxıldı. Buz dava-dava oyunuńara verir, müəllimiñ bu hələndən nesa anlameyeça çalışırdı. Yalnız o gedəndən sonra oyuna davam etəyirdik.

Bir yox Əşref müəllim rus qəbiristanlığından çıxan Anisiya xalaya üzbezər gəldi, ele bil görüş çoxdan gözleyirdi. Qadın özünü itirdi, salım verb tez uzaqlaşmaq istədi, amma müəllim onu saxladı. Danışma tütüd. Əşref müəllim nəsə deyirdi. Buz onun ne söyleyidini eştirməsək de, göründük ki, Anisiya xala lengimək istəm. Hərən başını bularaqdan görüründü ki, eşidlikləri onu üreyindən deyil. Əllerle üzünü tutdu, sonra iti addimlarla eve san yoldəli. Yanımdızdan öndə gördüm gözlerindən yaş axır. Özünü toxraq tutmaq istəse de, bacarmırdı.

Men üreyimde Əşref müəllimiñ qıraydım. Nənəm demiş, qəlbisinə qadının qəlbini niye bir de sindiridi. Başqa usaqları bilmirəm, nənəm müəllimiñ münasibətim birdən-birə deyilmişdi. Ürəyməde tekras onun özünü yox, atası qacaq Ağayıñ da yamanlayırdı. Yamanlayırdım ki, Anisiya xalanıñ ari Alekseyi niye öldürdü?..

Anisiya xala boynuna almadasa, həyət arvadları işin ne yerde olduğunu təxmin eləmelişdi. Söz gizirdi ki, Əşref müəllim rus qadına. Terlan xala demmiş, eşa elan etibiy. Kimi müəllimiñ qırayır, kimi isə ona haqq qazandırırdı. Əşref müəllimiñ arvadı uşaq üstündə tələf olandan sonra o, bir daha evlənməmişdi.

Terlan xala arvadları başına yiğmişdi.

- Men ele ezəldən sekiliydim, dalağım sancımsı, - dedi. - Müəllimin bu təreflərə herləmeyinən gözüm su içmirdi. Əvvəl Anisiya heç ağılmış galırmırdı, deyirdim elbet... - dönbü Güzər xala baxdı, sözünün gerisini getirmədi.

Güzər xalanın üzü pul təki qızardı, ancaq özünü o yere qoymadı. Güzər xala dül qalmışdı, eri davadən qayitmamışdı. Məktəbi oğlu Cəfərə biroqla menzilde yaşayırıdı.

Terlan xala onuñ ne kökə düdübüñü görüb, tez sözü deyivdi:

- Anisiyanı deyirləm e... Urus olanda nolar, cavan qız deyil ha, Əşref müəllim qabağıni kəsib kükədə ona eşqname oxuyur. Dədə-babadan qalan adətdə, evvel elçi göründə, söz açıq ağız arayarlar, sonra da ki...

Güzər xala onuñ sözündən kəsdi.

- A Terlan, yaziq Anisiyanı kim var ki? - dedi. - Qarib, kimsesiz adamı. Gərək bir ağısaqqalı, ağbırçeyl olsun ki, qapısına elçi gəlsin. Bir də hərda görünüb ki, dül arvadı qız yerine aılınlar. Biziñ milletə baxma, deyəssən, ursular elçilik, paltarçıbic, xınayaxdı tanırımlar, onlarda deb deyil. Bunnan da savayı, soruşan, ay Əşref müəllim, sən o bed-bextnən bir yastığa nece baş qoysan? Sizin ulduzunuz barsızmaz axı, arada qan düşmənçiliyi var. Belə şəyəri niye qaralıramış? İşin o biri yanına qalanda, adama deyərlər öz milətimizin arvadlarına ne gelib? Əri frontdan qayitmayan o qəder dül var ki...

Söhbətin bu yerinde Güzər xala oturduğu yerdən dikilib, iti addimlarla üzəqdashı, dəhlizə keçip, qapını örtüd.

Arvadlar onun dalınca kirimişce baxdılarsı. Gözel xala elini dizine gırıp vaysındı:

- Tıfaşın dağılsın, fəlek! Bu yaziq qədd-qamat, gözəllik vermisiñ, bextini niye vermərisen? Bu yasaq onuñ dül qalan vaxtı deyil, axtı!.. Yaziq sinib ele bi!

- Eşitməmisiniz? - Terlan xala dillendi. - Deyir dəmir nəmən, insan qemən çürüter. Onun çekidilni kim çekse, sinixar...

Anisiya xalaya başlı söz-söhbət tez unutuldu və Əşref müəllimi bir daha bizim kükədə görən olmadı...

Kirli Güli süd qabını daşanاقan doldurdu.

- Aynisə, helbat, inaq olımsan, - dedi. - Allah, meni öldür! - vaysındı. - Doxturların belə azar-bezardan başları çıxmır ha... Gedəsən azarxanaxaya, kına verecekler ki, bunu at, sajğalassan. Aaz, gəl, bacın üçünən təpenin ortasını aczana çərtsin, qan aılın, onnan da derdin-azannan keçsin, - Kirli Güli elindən gelenlik teklif etdi. - Hə, bize dədə-babadan inaqı türkəçarayın sağıldıblar. Bəs, na teher?

- Ti çlo, Kirli Qızılı? San ne danışırsan? - Anisiya xala təlaşlandı. - Ya boyus! Qorxuram! - ele dedi, guya südsətan onu zorla yere yixib, başına ülgic keçekər, qan alacaqdı.

Eşidin olmasın dey, Güzər arvad səsini qısdı:

- Yaxşı... Onda maa bax, gör ne deyirəm... Sabah seher saatı bir bodurqa eşək südü, oysol molokosu getirin, qaynat iç, sajğalassan, olassan top kimi. Rəhəmetlik nənəm hemiçə bizi bu yoinan sağıldardı.

- Oyy! Net, net... Spasibol Mne ne nadol! İstəməram! - Anisiya xala yeno boyun qərıldı. Aldığı südün pulunu verib, pencerəni örtmek istədi, amma südsətan onu saxladı.

- Aaz, dayan görüm, saa ayn sözüm var, - dedi. Nəsə vacib bir sır açacaqmış kimi, sağa-sola boylandı.

Anisiya xala durub onun nə deyeyini gözledi.

- Qulaq as, gör nə deyiləm... - Kirli Gülü astadan dilliendi. - Poçtalyon Tağıni taniyrsan dayna, dünən qabağını kesdi, dedi, Kirli Gülü, saa işim düşüb. Yetim gədəyem, maa bacılıq ele... - südsatan sözüne ara verdi, ele bil bunlardan belə ne deyib, ne danışanlığını özüündür götür-qoy eləyirdi.

Poçtalyon topal Tağıni həmi taniyirdi. Mektub getirdi-götürdü, hərden yolunu bizişm heyətən salrırdı və qisa yolunu niye uzun eləyirdi, bunu bilen yox idi. Biz uşaqlar poçtalyonun qabağına qaçır, mektub olub-olmadığını sorusunda, o, «təpşırımsam, yazacaqlara deyil bizi başından eləyirdi. Çinyyəndi asdıqi qara rəngli nimdaş çantanı sırı-səhrlidir, ele bildiim dünyada bir-birinə yazıçıları hanımının məktubları bu möşin çantadadı və onları ünvanlara topal Tağı çatdırı. Terlan xalanın oğlu Cəlalın esqerlikdən yazdırdı məktubları da o getirdi. Cəlal nə yazıdır? Bu sual yetət adamlarında maraq oyatası da, Terlan xala oğlunun yazdırdılarını heç kəse oxumurdu. Bir bunu deyirdi: «Qorxuram gədə urus matşqsasına uyar, evlən qalar Urusətəd. Onun bu sözlerine qonşu avrardıqları qulqınları darter, «uzaq ələs, qulqınlara qurğuşun» deyib mizdənildirlər. Hər deyə məktub getirəndən poçtalyon lengimli olurdu, Terlan xala onu heyətdəcə ayaqüstü qaya qonaq eləyirdi. Tağı o birce stekan çayı ela tamsına-tamsına hortuldadıldı, sanki dünyanın en lətəm netmetini içirdi.

Poçtalyon sol qızıncı çakıldı. Şikətiyiñe görə de onu davaya aparmamışdır. Özürün dediyine görə, o vəde Moskva erise yazıl, fronta könülü getmek istəsə de, gəndərəməsişəllər ki, Hitler bizi lağə qoyar, deyər Stalin na qulə qalı ki, üstüme topalları da gönderir. Dəməşlər senin yerin arxa cəbhəd, poçtalyonuñıq ele. Qonşumuz Güzər xalanın erin qara kağızını da topal Tağı getirmişdi. O vaxtdan on bir il keçəsə de, qadın həle de içindəki ümido sizinmişdir və hər deyə poçtalyonuñıqəndə həl deyisirdi, ele bildi ona yənə qara kağız getirib...

Südsatan dolu bidonu qıraqa çəkib Anisiya xalanı menali-menali çözüd, sözünün dalını getirdi:

- Hə, onu deyiləm ax... Tağı qayıdı ki, bəs, Kirli Gülü, dünya-alemən məktub payılyram, sen da maas poçtalyonuñıq ele, bə məktublu apar ver Aynisəye... - Südsatan alını qoynuna salıb dörd qatdammış kağız çıxardı.

Anisiya xala söhbətin nədən getdiyini anlamadıqdan, durub key-key südsatan baxıldı.

- Seni yanımyasan, maa niye bəs baxırsan? - Kirli Gülü qımışdı. - Xoş halına, xəberin yoxdu ey, kişi senin dərdindən divanadı. Deyir Aynisə ağılmı başımnan çıxardı, gecələr yata da bilmirem, yuxum qaçqın düşüb. Nə gündüzün gündündüz, nə de gecəm gecə. Belə getəs, havalanacam. Dedi urus olsa da, donuz eti yesə de, qəbulundu... Hə, ne deyirsən, Aynisə, sözün nedə? Bele baxanda, o dul, san dul, bir-birinəzənən bəllən getsin. Yetim olsa da, yaşlı ev-eşiyi var. Vallañ, seni el qızusu teki bəsləyəcək. Ta ne istiyirsən? Oturdugun yerde baxtın aqılıb! Mesel var, deyir neyinmiş taxtımlı, Allah versin baxtımlı... - südsatan məktubu Anisiya xalaya uzatıdında, qadın alındı.

- Ti ştol? - sesini qaldırdı. - O poçtalyona de ki, məktubu sahə adresa göndərilib - hirsindən Anisiya xalanın səsi asdı. - San da, Kirli Qyuli, bir da mana bəsəzəm - pəncəreni çırıldı.

Kirli Gülü qışb qaldı, eləb, söhbətin belə qurtaracaqını gözlemirdi.

- Bi! Bu matşqa xeyrin bilen deyil, vallañ! - donıldurdandı. Anisiya xalanın qarasınca deyindiyi: - Üstua qaya geləməsin, yaziqsan! Niye Tanrıma şıllaq atırsan?.. Qəribən, kiməsizsən, şükrə elə ki, qurban olduğum o tek

Allah sənin de qismətini yetirib. Yoxsası... - elindəki məktubu qaytarıb qoy-nu qoysu.

- Moloko! Molokol.. - südsatanın səsi indi həyətin o başından gelirdi.

Kirli Gülüñün evi qarşı yamacdaydı, köhne qəbiristanıñıdan aşağıda. Çoxdanlı titiliş olduguñundan, taxtaپşun ortası çökümüşdü. Aralıdan o tenha eve səri baxanda, qırıb hissələr keçirir, üzüşüb ürpenindir. Ele bildirdim ev tilsimlidi, orda cinlər-sayıntılar yaşayır ve üzülxali südsatan da ecinmedi, yalnız bayır-bacaya qıxanda arvad cildine girir.

Qəsəbəye işığı diziş generatoru verirdi. Generatorun ele gücü olmadığında lampalar kəsəv təkərəzər və evlərde neft çırğı yandırmadan keçinmək olmurdı. Geçə yarısı xəbərdarlıq üçün işqular iki dəfə göz vurur, sonra qaralırdı. Çuxur məhəlli, Yarehəmli, Mirzəcanlı obalarının iñeri qaralıq qapmaq isteyirilmiş kimi, ağız-ağıza verib aqılı-acılıq hafifləşirdi. Çok çəkəndi, qaralıq ilerlin de sesini udub, öz qara bağında eridirdi. Qarşı yamacda, köhne qəbiristanıñıñ ayağındakı o tenha evdə ise bir müddət neft çırğıının sönük şəlesi işarırdı.

Hay düşdü ki, məhkəməye dostaq aparırlar. Biz uşaqlar da qaçıb geldik. Göründüm menzərdən tükərlər kəsəv bəcərdu. İki milis neferi əllerində süngüllü tüfəng dostaq qabagalarına qatıb yoluñ yuxarındakı məhkəmə binasına səri aparındlardı. Dostaq Şirzad dayının oğlu Saday idı. Saday şəhərde texnikumda oxuyurdu, tətbiq gələndə qız üzündə bər neferlər dalaşmışdı. O, serhdəgərlər destəsinin starşinası Voloşinin qızına vurulmuşdu. Oğlan şəhərdə oxusa da, bər ayaq buralardaydı.

Yol boyu adamlar düzüllər baxıldı, avrardı əlliəri qoynuna durmurdular. Saday sakınlarının baxışlarının ağırlığı altında eziñ yeriyirdi. Milisler tüfəngdən eber yığışmışdırlar, sanki dünyanın en təhlükəli cinayetkənni qabagalarına qatıp aparındlardı qılıglemeye. Stalinin ölümündən il o təsə de, ölkə həle de oandan miras qalmış sert qayda-qanunlara yasayırdı.

Saday rayonun futbol komandasında oynayırdı. Qəsəbə böyüküli-küçükli hamı onun xasılıyetcə məhrəbin ve ünsiyyətlidilə. Qəsəbə böyüküli-küçükli hamı onun xəriti istayırdı.

Süngüllü tüfəng qabağındı özünü tox tutmaqça çalışıda, bunu bacarmır, basını qaldırıb adamların üzüñə baxmırı. Ləp khodaki kimidiye və men gözleyirdim ki, indice nəse baş verəsek. Baş verdi de, Saday milislərə səri dönüb, «ee, kişi olun!» deyib özünü vurdu aqılıcığı. Milisler özərləne galənədək gözden itdi. Meni vahime bürüdü, ele bildirdim onun dalınca ateş aqacaqlar. Bunu görəməyim deysə, əllerimle gözlerimi örtüdim. Amma gülə atan olmadı, sen demə, tüfənglərin güllesi yox imiş. Bu həynde milislerin yadına Alma düssüd. İnsafın, heyvan köhne verdijini tirməmədi, həle iyə ala, iz tapa bildirdi. Alma yalnız ruz dilində verilən emri qanıldı.

«Almalı işi, işi!» - starşına Imran emri verdi. It deyilənə eməl edib burnunu az qala yera sürte-sürte torpaq iyledi. Iz tutub, xaltsandın yapışmış starşınanın bağıñ qalınlaşına sər darlığı. Bir neçə milis de onların dalınca düşüb. Axtarış destəsi xeyli dolğanından sonra Deyirman derəsi tərəfdən qaxıq bizim yal məhəlliye san üz tutdu. Alma milisleri məhkəmə binasına getirdi. Konvoy qabağından qaçan Saday özü gəlib boş zaldakı müttəhim kürsüsündə oturmuşdu.

O hadisəndən sonra biz uşaqlarda bir arxayınlıq yaranmışdı, bildirk ki, milisler istesələr bele, ateş aça bilməzler, çünkü onların tüfəngi gülləsizdi.

Balə de bə fikıri beynilərdən silmək istəyib, milişler Ağaçlıan dağının etəyində serhədçilərden qalmış telim sahəsində silahdan atəş açmaq üzrə məşqərlər keçirməsi başlamışdır. Ayda bir-iki yol o səmtən tüfəng, tapan-ça seslər eşidildi.

Sadaiyin məhkəməsi bir gün çəkdi, konvoy qarşısından qaçmağını da dava salığının üstüne gelib ona beş il iş kəsdi. O vaxtdan Sadaiyin bir-daha rayonda görən olmadı.

Bu əhvalat bir müddət həyət arvadlarının söh-söhbət yeri oldı. Terlan xala elə ha vaysınır, deyirdi Saday gül kimi oğlandı, urus qızının feline düşməseydi, başına bu iş de gelməzdi. Soruşasən, a bala, bu boyda rayonda qız qəhetdi ki, gedildi matşaqaya könlü verirsen. Cavabı, ağılı kesmir. Ağlı kesmişdi, buna elemezdi. Nenesi daş atıb, basını tuturdı ki, qapıma urus gelini gelen gün üstümə nevît töküb özümü yandıram. Axın noldu? Heç ne, gədenin hayatı korlandı...

Böyüklerin söhbətindən onu da bildik ki, starsına Voloşin çox çalışsa da, Sadaiy qurtara bilməmişdi. Milişde ona demisidər ki, dava-dalaşın üstündən keçmək olardı, ancaq konvoy qabağındañ qaçmaq böyük cinayəti və bunu ört-baştr eləməya heç kəs qoymaz.

Voloşin deyilən starsına ortaboy, kürən kişiydi. Herdən binamızın arxasında keçip gedirdi. Černovla dost idi. Onlara hemişə elidəli gedir, elibos qayıdır. Kefik Görünür, sentriye-sentriye yeri yerdirdi. Onun sekiz yaza-yaza yeməyindən həzz alır, səsini qışlaq güllüşürdü. Voloşin barmağının dodaqlarına apanrı bize «susun» işarəsi verirdi, yenilənən bu halda görmənizsin. Cibində hemişə «Barbaris» konfeti olurdu. Bize konfet paylayıb, herbi təzim edir, aynılıq gedirdi. Aralıdan qanlılıq bir de barmağının dodaqlarına apanrı, guya onun serxos halını biziñ savayı görən yox idi. Gətse de, araq lyu burnumuzdan çekilmərdi. Bu herbçi böyüklər de əliaqəliq göstərirdi, amma onlara barbaris konfeti yox, mal eti ve bəlqı konservi bağışlayırdı. Bağışlayırdı deyəndə, ucuz cəxirə alındıq edirdi. Terlan xalanın oğlu Celal da el tutmuş, onu elə çətinlikdən qurtarmışdı ki, ağıla belə geldi.

Celal Rusladaşa əsgərlik cəkirdi, bir həftəlikə mezuniyyətə gelmişdi. Hər gün dostlaryla, tay-tuşlarınyaydı. Bir yandan da qohum-eqraba qonaq çağırı, evdə tapılmağa ona imkan vermirdi. Yazıq bilmədi bıñ bir həftə nece keçdi. Əsgər palterni eyinə cəndərli geydi.

- Orduda gün bəzək keçir, - dedi. - Bir gün bəzək ay kimi keçir, - kefsiz-kefsiz gültümədi. - Gözümü yumub-açmamış mezuniyyətim bitti.

Onun gileyili dənüşündən qonşular başlarını bulayıb vaysındılar. Terlan xala elini dizinə vurub qəherləndi.

- Yaziq balam! Düz üç gün, üç gece povuzda yol gedəcəkti! - deyib elində tutduğu dəsmali yaşarmış gözlərinə apardı.

Men de heyfisiyəndim ki, Celal hayat uşaqlarını başına yığıb əsgərlik heyatından heç na danışmamış gedir. O, elə bil ürəyindən keçenləri duydı, elimi sılxıb dedi ki, idiməni bittirib qayıdanda bize əsgərlərdən maraqlı əhvalatlar danışacaq. Onu da dedi ki, idindi idmanla meşğul olun ki, böyükəndə çətinlik çekməyinən. Anası herden oğlunun sözünü kəsir, bir demir, iki demir, xatırladırı ki, bilməz, rus qızlarının feline düşüb evlənər, qalar oralarда. Celal özünü eşitməziyə vurşa da, üzü pul teki qızarındı.

Şineli eyinə geyyəndə, baxdı ki, dizinə qalxıb. Bunu mənim de gözüm aldi, Celal mezuniyyətə galende eyinindəki şinəl uzun idi, az qalrırdı topuğuna düşsün.

O, gözlerine inanmırıñ kimi, güzgü qabağında özünü heyrlətə süzdü, dönbə anasına baxdı. Terlan xala günahkarmasına mizildəndi:

- Bala, başqa dönüm, eteyinən kəsib qonşulara payladım. Çıraq, kerogaz piltelinye yaşıy yarar. Dedim şinəl onşuz da uzundu, uşaqlıq ayaqlarına dolası.

Telaşdan Celalın dili topuq vurdu.

- Ay anal! Sen bilsirlən neyləmisen? - soruştı. - Əsgərlərin öz qayda-qanunları, geyim-keçiminin de öz ölçülerü var! İndi men nağayırıñ!

Terlan xala necə bir qəbəhat işledidiyi yalnız indi anladı, təsviq dəsdü. Yazıcı arvad bilmədi neyəsin. Piltelik payı çatan qonşular da narahat olular, her, kes özünü günahkar yerində görürdü. Bu heynədən starşına Voloşin yada düşdü. İnsafın, kişiñ oğlu işə yaşıx yaradı, iki butulkı «Ağdam» çaxırına herbi hissənin hasarlarından beri üzə qattele şinəl tulladı. Celal paqonları söküb, tiki teze şinəle. Özünü stansiyaya, qatara güclə çatdırıldı.

Bir seher avtomobilərin, zirehli maşınların səsi məhelləni başına götürdü. Dedilər serhədçilər dəstəsi köçür. Bu xəber böyüklerden çox, uşaqların kefini pozdu. İnana bilmirdik ki, evimizin arxasındaki asfalt yolda idman eleyen, qaçan soldatların ayaq şəslərini, aksamlar isə oxuduqları asgar mahnilərinin dəhaş etməcəyeydi.

Hava isti olsa da, ele bil canıñ buz almışdır, tir-tir titiriyirdim. Gözlerim yaşardından her yan bulanıq göründürdül. Şəmil dayının oğlu Vəsif atasına qışılmışdı, çiyinleri terpenir, səssizcə ağlayırdı. Yaşca bizden böyükler - Kamal, Ədalət, Rafiq, Arif özərləri toxtaq göstərməye çalışıllardı da, qırımları özgəydi. Bu beqefil hadisənin yaşıları da bas aça bilmirdilər, halımız gürb, beşimizə tumar çekir, bizi ovundurmaq isteyirdilər.

Əsgərlər doli yü möşən qatar teki sıralanıb qarşısından keçirdi. Bizi usqlarara faraşat veziyətində, elimiz gicğahımızda herbi təzimə durmuşdu. Göz yaşıyan qurumaq bilmir, yanağlarımızdan sürüldürdü. Sonuncu maşın qarşısından oturdu, serhədçilərden biri kuzovundan yere atılıb qaç-qacaq yaxınlaşdı, elindən yaşıq paqonları və bir ovuc qırmızı ulduz nişanını bize verdi. Olını gicğahına apardı, sonra da döñün maşına san qadı: Gözəndə itenecən maşın karvanının dälincə baxdıq. Əlinizdə tutduğumuz yaşıq paqonlar, nişanlar göz yaşlanından İslənmişdi. Bu hadise Stalinin ölümündən iki il sonra baş vermişdi.

Hemisə işqli, sessi-külyü hərbi şəhərcilik qarənlığı, sükuta qapılımnı. Daha o səmtəndən nə soldat çəkmələrinin tappılıtlı, nə de hezin serhədçi neğməsi eşidildi. Susqunluluq alışmamı Yarəhmədi obasının ifteri ağız-agıza verib hürütürdülər. Balək de qandıqlan buyudı ki, serhədçilər yetib uxuya qalırdı.

Ele bliyrdik serhədçilər gelib rus qəbərləştiyini, buradakı qırmızı ulduzlu bayz abidəni de köçürücəklər. Bu fikri Şurık ağılmış salımdı. Deyirdim, eləbət, bunu atasından eşidib, cümlə Černovdan serhədçilər arasında dostlan çox idi. Köhne dostları onu unutmur, herden Hadrutdan yanına gelirdilər. Bir dəfə starşına Voloşin de gəldi. Onun gelişyi Černovdan otrü asıl bayram idi. Qonaqın ayağının altında donuz çoxcası oldıldı. Eşənqən yene məcəlis quruldu, yaşıq donuz kababının qoxusu yene Deyirman derəsini bürüd.

Her seher yuxudan ayılanda pəncərənən boyanırdım, görüm qırmızı ulduzlu abidəni köçürmeyiblər ki? Bu, serhədçilərden qalan yeganə nişanıydı

ve biz yenə də abidənin həndəverində sərhədçi oyunu oynamadan qalmır-dıq.

Bir gün iki maşın sərhədçi geldi, hamısı da silahlıydı. Çoxunu üzdən tanıyırdıq. Hərbi orkestr də getirmişdilər. Mitingə rayon adamları, qulluqçular, məktəblilər də yiğmişdi. Çıxış edənlər çox oldu. Sərhədçilərin komandiri çıxışını bitirib sözü Anisiya xalaya verdi. Anisiya xalanın səsi titrəyirdi. O da rus dilində danışdı, sözünü bitirib elindəki çiçək dəstəsini abidəyə qoydu. Əsgərlər də özleri ilə getirdikləri çələngləri abidənin qarşısına düzdülər, burada dəfn olunmuş silahdaşlarının xatirəsinə yayım atəsi açıdlar...

Sərhədçilərin arsında bizim məhəllədə yaşayış rus ailələri yavaş-yavaş daşınib getdilər. Ermeni şofer Simka, dərzi Levon, pincəti Astan da köçdü. Qalan təkcə Anisiya xala, bir də qonşu jildəmdə yaşayış Çernovgil idi. Əslində, Çernovun böyük oğlu Tolik və qızı Elya da şəhəre getmişdi, cünki qəsəbə orta məktəbindəki rus sinfi bağlanmışdı. Sonbeşikləri Şurik mənimlə yaşıd idi. Anası kimi onun da üzü çilliyydi və həmisi də ondan sarımsaq iyi gelirdi. Nadincin, qəcelovun yekəsiydi, yalnız atasından çəkinirdi.

Bir yol Şurikə qoşulub eşənəyə endik. İlk dəfəydi donuzları yaxından görürdüm. Mən barmaqlarla burun pərelərimi ele sıxdım, az qaldı xəmirçeyi qırılsın. Donuzların saxlandığı qazmadan gələn dehşətli idyən az qalırdı ödüm ağızma qalxın. Aramızda ürekli Almaz idi, başçatlaşan iyi duymurmuş kimi, yaxınlaşış balaca, pota çoşkaları tumarladı. Mən ona heyət edirdim. Nenəmle kəndə gedəndə quzulara çox tumar çəkmışdım, indi ha illah elesəm də, çoşkalara yaxın düşə bilmirdim. Almazın çoşkalara sığal çəkməyinə baxanda bədənim ürpəşirdi, elə bilirdim ciyildəşən potaları mənim əlimlə tumarlayı.

Eve qayıdanda Fatma xala oğlunu soyundurub vannaya basdı, paltalarını sabunlu suda islağa qoydu. Oğlunu danladı ki, bir də eşənəyə gedib Çernovun donuzlarını, çoşkalarını tumarlamasın, murdardılar. Buna bənzər sözləri heyət arvadlarının də dilindən az eşitməmişdik və hamımız bu fikirdəyik ki, donuzlar murdardısa, deməli, onların yiyesi də...

Çernovun eliaçılığı vardı, herdən bizi konfete qonaq eleyirdi, amma biz bu kürən adamın elindən pay almaq istəmirdik. Alanda da bir az aralanan kimi, cibimizdən çıxarıb tolazlayırdıq dərəyə. Bir dəfə Almaz o konfeti atmadi, dərsden qayıdan Əlifə verdi. Əlif yedi, biləndə ki, Çernov verən konfetdi, qusdu. Çiyrəndiyindən xəstəlik tapdı, düz bir həftə özüne gəlmədi; Sonradan o konfetləri atmırıldıq, yiğib saxlayırdıq ki, Tərlan xalanın oğlu Cəlal əsgərləndən gələndə ona verərik, o, belə şeylərdən iyrənməz, cünki əsgərlikdə donuz eti yeyib.

Ardı var